

1721_Az_Q2017_Yekun imtahan testinin sualları**Fənn : 1721 Sahibkarlıq fəaliyyətinin hüquqi tənzimlənməsi**

1 Sahibkarlıq hüququnun mənbəyi kimi aşağıdakılardan hansı çıxış edir?

- ☐ Prezidentin fərmanları
- ☐ Nazirlər Kabinetinin qərarları
- ☒ hamısı
- ☐ Milli Məclisin qanunları
- ☐ Konstitusiya

2 Qanun dedikdə nə nəzərdə tutulur?

- ☐ Sahibkarlıq fəaliyyətinin hüquqi tənzimlənməsini nəzərdə tutan və məhkəmə orqanı tərəfindən qəbul edilən normativ akt
- ☒ Səlahiyyətli dövlət hakimiyyəti orqanının qəbul etdiyi akt
- ☐ İcraedici hakimiyyət orqanı tərəfindən sahibkarlıq fəaliyyətinin tənzimlənməsini nəzərdə tutan aktı
- ☐ Yerli özünüidarəetmə orqanının qəbul etdiyi akt
- ☐ Nazirlər Kabinetinin rəsmi qəzetdə dərc olunmuş aktı

3 Sahibkarlıq hüququ sahəsinin predmetini təşkil edən ictimai münasibətlərin xarakterinə uyğun olaraq sahibkarlıq hüquq münasibətlərinin tənzimlənməsində hansı metodlardan istifadə edilir? 1. Selektiv 2. İmperativ 3. Formativ 4. Dispozitiv 5. Primitiv 6. Summativ

- ☐ 3,5
- ☒ 2,4
- ☐ 1,2
- ☐ 3,4
- ☐ 5,6

4 Bu metod sahibkarlıq fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi prosesində tətbiq edilir və belə göstərişlərin icrası imperativ qaydada təmin olunur

- ☐ heç biri
- ☐ tövsiyyə metodu
- ☒ məcburi göstəriş metodu
- ☐ razılaşdırma metodu
- ☐ qadaga metodu

5 Hüquqi tənzimləmə necə xarakterizə oluna bilər?

- ☐ iqtisadiyyatın mühafizə olunmasıdır
- ☐ dövlətin idarəetmə mexanizminin əsasıdır
- ☐ yalnız bir sahədə həyata keçirilən tədbirlərdir
- ☐ iqtisadi sistemin fəaliyyətinin stimullaşdırılması sistemidir
- ☒ ictimai münasibətləri tənzimləyən hüquqi vasitələr sistemidir

6 Sahibkarlığa dövlət köməyinin hüquqi əsasları hansı qanunla tənzimlənir?

- ☒ “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 9-cu maddəsilə;
- ☐ Azərbaycan Respublikasının Mülki Məcəlləsinin” 44-cü maddəsilə;
- ☐ “Dövlət yardımı haqqında” Qanunun 7-ci maddəsilə;
- ☐ “Sahibkarlığa kömək haqqında” Qanunun 7-ci maddəsilə;
- ☐ Biznesmenlər haqqında” Qanunun 5-cu maddəsilə;

7 Sahibkarlıq fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi prosesində tətbiq edilən və icrası imperativ qaydada təmin olunan metod hansıdır

- ☒ məcburi göstəriş metodu
- ☐ tövsiyyə metodu
- ☐ qadaga metodu
- ☐ pozitiv metod
- ☐ razılaşdırma metodu

8 Hansılar sahibkarlıq hüququnun mənbəyinə aid deyil

- ☒ prezidentin sərəncamları
- ☐ NK-nin qərarları
- ☐ Məcəllələr
- ☐ Beynəlxalq hüququn prinsip və normları
- ☐ İşgüzar adətlər

9 Hansı metod sahibkarlıq hüququnun metodlarına aid deyil

- ☐ Summativ
- ☐ Primitiv
- ☐ Selektiv
- ☐ Formativ
- ☒ Dispozitiv

10 Sahibkarlıq hüququ normaları vasitəsilə tənzimlənən ictimai münasibətlər sahibkarlıq hüququnda nəyi təşkil edir

- ☐ mənbələrin
- ☐ Məqsədlərini
- ☐ Prinsiplərini
- ☐ Funksiyalarını
- ☒ predmetini

11 Sahibkarlıq hüququnun mənbəyi kimi aşağıdakılardan hansı çıxış edir?

- ☐ İşgüzar adətlər
- ☐ Qanunlar
- ☐ Məcəllələr
- ☐ Beynəlxalq hüququn prinsip və normları
- ☒ hamısı

12 Hüquqi tənzimlənməsinin subyekti kimi çıxış edir

- ☒ iqtisadi fəaliyyətlə məşğul olan bütün hüquqi və fiziki şəxslər və dövlətin iqtisadi institutları
- ☐ iqtisadi fəaliyyətlə məşğul olan bütün hüquqi şəxslər
- ☐ iqtisadi fəaliyyətlə məşğul olan bütün sahibkarlar
- ☐ iqtisadi fəaliyyətlə məşğul olan dövlətin iqtisadi institutları
- ☐ iqtisadi fəaliyyətlə məşğul olan bütün fiziki şəxslər

13 İqtisadi münasibətlərin hüquqi tənzimlənməsində xüsusi metodlar hansılardır?

- ☒ imperativ və dispozitiv metodlar
- ☐ imperativ və direktiv metodlar
- ☐ iselektiv və dispozitiv metodlar
- ☐ imperativ və birbaşa metodlar
- ☐ dispozitiv və dolaylı metodlar

14 Imperativ metodlar...?

- ☐ məcburetmə və zor tətbiq etmə üsullarıdır
- ☐ məcburetmə və güzəşt üsullarıdır

- ☐ məcburetmə və səlahiyyətvermə üsullarıdır
- ☒ məcburetmə və qadağanetmə üsullarıdır
- ☐ məcburetmə və göstəriş üsullarıdır

15 Dispozitiv metod...?

- ☐ hüquqi tənzimləmə subyektlərinin davranış seçiminin alternativliyinə əsaslanır
- ☒ hüquqi tənzimləmə subyektlərinin davranış seçiminin sərbəstliyinə əsaslanır
- ☐ hüquqi tənzimləmə subyektlərinin davranış seçiminin məhdudluğuna əsaslanır
- ☐ hüquqi tənzimləmə subyektlərinin davranış seçiminin zəruriliyinə əsaslanır
- ☐ hüquqi tənzimləmə subyektlərinin davranış seçiminin məcburiliyinə əsaslanır

16 Sahibkarlıq hüququ sahəsinin tənzim etdiyi ictimai münasibətlərə təsir üsullarının və vasitələrinin məcmusu sahibkarlıq hüququnda nəyi ifadə edir

- ☐ Funksiyalarını
- ☐ Vəzifələrini
- ☐ Predmetini
- ☐ Prinsiplərini
- ☒ metodunu

17 Sahibkarlıq fəaliyyəti özünü nədə göstərir

- ☐ İctimai inkişafın genişlənməsində
- ☐ İctimai istehsalın inkişafında
- ☒ deyilənlərin hamısında
- ☐ Cəmiyyətin rifahının yüksəldəlməsində
- ☐ Məhsulun, milli gəlirin və milli sərvətlərin artırılmasında

18 Hansı metod müstəqil olaraq səmərəli fəaliyyət sahələrinin seçilməsində tətbiq edilir

- ☒ tövsiyyə metodu
- ☐ imperativ metod
- ☐ məcburi göstəriş metodu
- ☐ razılaşdırma metodu
- ☐ qadaga metodu

19 Hansı prinsip sahibkarlıq hüququnun prinsiplərinə daxildir

- ☒ hamısı
- ☐ subyektlərin bərabərliyi,
- ☐ subyektlərin iradə sərbəstliyi,
- ☐ subyektlərin əmlak müstəqilliyi,
- ☐ subyektlərin mülkiyyət toxunulmazlığı,

20 Subyektlərin fəaliyyət sahələri seçməkdə və bu fəaliyyətin forma və üsullarını müəyyənləşdirməkdə müstəqilliyini şərtləndirən prinsip hansıdır.

- ☐ subyektlərin mülki hüquqlarının məhkəmə müdafiəsi
- ☐ Subyektlərin bərabər hüquqluluğu
- ☒ subyektlərin iradə sərbəstliyi,
- ☐ subyektlərin mülkiyyət toxunulmazlığı,
- ☐ subyektlərin əmlak müstəqilliyi,

21 Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin hüquqi tənzimlənməsi sahəsində mövcud qanunvericiliyə nə daxildir?

- ☒ ayrı-ayrı hakimiyyət orqanlarının sahibkarlıq fəaliyyətinin hüquqi tənzimlənməsini nəzərdə tutan aktları və normaları

- ☐ Mülki Məcəllədə nəzərdə tutulan normalar
- ☐ Qanunverici hakimiyyət və Məhkəmə hakimiyyəti orqanlarının sahibkarlıq fəaliyyətinin hüquqi tənzimlənməsini nəzərdə tutan müvafiq aktları
- ☐ Prezidentin və Nazirlər kabinetinin sahibkarlıq fəaliyyətinin hüquqi tənzimlənməsini nəzərdə tutan müvafiq aktları
- ☐ Yerli özünüidarəetmə orqanlarının sahibkarlıq fəaliyyətinin hüquqi tənzimlənməsini nəzərdə tutan normativ aktları

22 Sahibkarlıq fəaliyyətinin hüquqi tənzimlənməsinin metodu dedikdə nə başa düşülür?

- ☒ Sahibkarlıq hüququ sahəsinin tənzim etdiyi ictimai münasibətlərə təsir üsullarının və vasitələrinin məcmusu
- ☐ Mübahisəli məsələlərin həlli üçün hüquq normalarının məcmusu
- ☐ Sahibkarlıq hüququ normaları vasitəsilə tənzimlənən ictimai münasibətlərin məcmusu
- ☐ Sahibkarlıq hüquqlarının tətbiqi ilə bağlı qaydalar və üsulların məcmusu
- ☐ Münasibətlərin tənzimlənməsi üçün üsul və vasitələrin dəsti

23 Aşağıdakılardan hansı sahibkarlıq hüququnun predmetini təşkil edir?

- ☐ Məqsədi mənfəət əldə etmək olan münasibətlər
- ☒ Sahibkarlıq hüququ normaları vasitəsilə tənzimlənən ictimai münasibətlər
- ☐ Sahibkarlıq fəaliyyəti sferasında münasibətlər
- ☐ Sahibkarlıq sferasında qeyri-kommersiya münasibətləri
- ☐ Hüquq institutlarının məcmusu

24 Sahibkarlıq hüququ subyektlərinin mülki dövriyyədə fəaliyyət sahələri seçməkdə və iqtisadi qərarlar qəbul etməkdə, sahibkarlıq fəaliyyətinin forma və üsullarını müəyyənləşdirməkdə, hərəkət variantları seçməkdə müstəqilliyini şərtləndirən prinsip hansıdır.

- ☐ sahibkarlıq hüququ subyektlərinin bərabərliyi,
- ☒ sahibkarlıq hüququ subyektlərinin iradə sərbəstliyi,
- ☐ sahibkarlıq hüququ subyektlərinin mülki hüquqlarının məhkəmə müdafiəsi
- ☐ sahibkarlıq hüququ subyektlərinin əmlak müstəqilliyi,
- ☐ sahibkarlıq hüququ subyektlərinin mülkiyyət toxunulmazlığı,

25 Sahibkarlıq fəaliyyətinin hüquqi tənzimlənməsi prosesində tətbiq edilən, müstəqil olaraq səmərəli fəaliyyət sahələrinin seçilməsinə, iqtisadi təşəbbüsün və işgüzarlığın geniş təzahür etməsi üçün şərait yaradılmasına yönəldilməni özündə ehtiva edən metod hansıdır

- ☐ heç biri
- ☒ tövsiyyə metodu
- ☐ məcburi göstəriş metodu
- ☐ razılaşdırma metodu
- ☐ qadaga metodu

26 Aşağıdakı prinsiplərdən hansıları sahibkarlıq hüququnun prinsiplərinə daxildir?

- ☒ hamısı
- ☐ sahibkarlıq hüququ subyektlərinin bərabərliyi,
- ☐ sahibkarlıq hüququ subyektlərinin iradə sərbəstliyi,
- ☐ sahibkarlıq hüququ subyektlərinin əmlak müstəqilliyi,
- ☐ sahibkarlıq hüququ subyektlərinin mülkiyyət toxunulmazlığı,

27 Sahibkarlıq fəaliyyətinin hüquqi tənzimlənməsi sisteminə aşağıdakı institutlardan hansılar daxildir?

- ☒ deyilənlərin hamısı
- ☐ haqsız rəqabətə qarşı mübarizənin hüquqi tənzimlənməsi;
- ☐ investisiya fəaliyyətinin hüquqi tənzimlənməsi;
- ☐ torpaq bazarının hüquqi tənzimlənməsi;
- ☐ qiymət və qiymətləndirmə fəaliyyətinin hüquqi tənzimlənməsi;

28 Sahibkarlıq fəaliyyəti hansı qanunla tənzimlənir?

- ☒ Sahibkarlıq fəaliyyəti haqqında” 15 dekabr 1992-ci il.
- ☐ Kiçik sahibkarlığa dövlət yardımı” 15 yanvar 1992-ci il.
- ☐ “Sahibkarlıq fəaliyyətini yaratmaq haqqında” 15 dekabr 1994-cü il.
- ☐ Hüquqi şəxslər haqqında” 15 dekabr 1996-cı il;
- ☐ Sahibkarlıq fəaliyyətinin hüquqi tənzimlənməsi haqqında” 15 noyabr 1992-ci il.

29 İqtisadi sferada hüquqi tənzimləmə tətbiq edilən münasibətlərin aşağıdakı forması yoxdur?

- ☐ İqtisadi fəaliyyət subyektlərinin öz fəaliyyətlərini yerinə yetirdikləri zaman digər subyektlərlə yaranan münasibətlərin hüquqi cəhətləri
- ☐ iqtisadi fəaliyyət subyektlərinin öz fəaliyyətlərini yerinə yetirdikləri zaman digər subyektlərlə yaranan münasibətlərin iqtisadi cəhətləri
- ☐ müəssisənin daxili təşkilinin şərtlərini və qaydalarını müəyyən edən İqtisadi və hüquqi münasibətlər
- ☐ dövlətin idarəetmə orqanları ilə fiziki və hüquqi şəxsləri arasında yaranan münasibətlər
- ☒ bütün iqtisadi fəaliyyət subyektlərinin fəaliyyətlərinin qadağan olunması

30 Sahibkarlığın hüquqi tənzimlənməsində istifadə olunan hüquq normaları elə olmalıdır ki,...?

- ☐ Sahibkarlıq münasibətlərin iştirakçılarına qarşı qərəzli olsun
- ☐ Sahibkarlıq münasibətlərin iştirakçılarına qarşı birtərəfli olsun
- ☐ Sahibkarlıq münasibətlərin iştirakçılarına qarşı təsir gücü olmasın
- ☐ Sahibkarlıq münasibətlərin iştirakçılarına qarşı birdəfəlik təsiri olsun
- ☒ Sahibkarlıq münasibətlərin iştirakçılarına qarşı birtərəfli olmasın

31 Vergi və ödəmələr sistemində dolayı vergilər hansılardır?

- ☐ yol vergisi,- aksizlər,gömrük vergisi
- ☐ - əmlak vergisi- torpaq vergisi;mədən vergisi
- ☐ reklam vergisi; - aksizlər; mədən vergisi;
- ☐ əlavə dəyər vergisi; - yol vergisi; - torpaq vergisi.
- ☒ əlavə dəyər vergisi- aksizlər,- gömrük rüsumu

32 Hüquqi formasına görə ödəmələrin növləri.

- ☐ şəxsi yığım;məqsədli yığım;birdəfəlik; - dolayı yığım.
- ☐ vergi, rüsum, gəlir, kvazivergi
- ☒ - vergi; rüsum, yığım,kvazivergi;
- ☐ vergi, rüsum, əlavə dəyər, ödəmə
- ☐ vergi, rüsum, şəxsi yığım, ödəmə

33 Verginin ödəniş vasitələri?

- ☐ Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 19-cu maddəsilə dollar;
- ☒ Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 9-cu maddəsilə manatla;
- ☐ Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 30-cu maddəsilə rus pulu;
- ☐ Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 19-cu maddəsilə funt-sterlinq.
- ☐ Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3-cu maddəsilə yevro;

34 Hansı vergi dövlət vergisi deyil

- ☐ aksizlər;
- ☒ fiziki şəxslərin mənfəət vergisi
- ☐ fiziki şəxslərin gəlir vergisi;
- ☐ əlavə dəyər vergisi;
- ☐ sadələşdirilmiş vergi

35 Hansı vergilər bələdiyyə vergilərinə aid deyil

- ☐ bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi.
- ☒ fiziki şəxslərin gəlir vergisi
- ☐ fiziki şəxslərin əmlak vergisi;
- ☐ yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi;
- ☐ fiziki şəxslərin torpaq vergisi;

36 Vergi Məcəlləsinə əsasən, dövlət vergilərinə aşağıdakılardan hansı daxil deyil:

- ☐ sadələşdirilmiş vergi
- ☐ aksizlər;
- ☐ fiziki şəxslərin gəlir vergisi;
- ☒ fiziki şəxslərin mənfəət vergisi
- ☐ əlavə dəyər vergisi;

37 Yerli vergilərə (bələdiyyə vergiləri) aşağıdakılardan hansı daxil deyil:

- ☒ fiziki şəxslərin gəlir vergisi;
- ☐ fiziki şəxslərin torpaq vergisi;
- ☐ yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi;
- ☐ bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi.
- ☐ fiziki şəxslərin əmlak vergisi;

38 Aşağıdakılardan hansının mülki dövriyyəsi məhdudlaşdırılır?

- ☒ gündəlik istehlak mallarının
- ☐ qızılın və digər qiymətli metalların, neftin və neft məhsullarının tullantıların emalı vasitələri
- ☐ döyüş təyinatlı hərbi texnikanı istehsal etmək üçün avadanlıq
- ☐ hərbi silah və sursat istehsal etmək üçün avadanlıq
- ☐ qiymətli kağızların çap edilməsi üçün avadanlıq və belə avadanlığın istehsalı üçün avadanlıq

39 Konstitusiyaya əsasən hər kəsin mülkiyyətində

- ☐ avtomobil ola bilər
- ☐ daşınmaz əmlak ola bilər
- ☐ daşınar əmlak ola bilər
- ☐ mənzil ola bilər
- ☒ daşınar və daşınmaz əmlak ola bilər

40 Konstitusiyaya əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı...?

- ☐ icra orqanıdır
- ☐ parlamentə tabedir
- ☐ kommersiya bankıdır
- ☒ dövlətin müstəsna mülkiyyətindədir
- ☐ təsərrüfat fəaliyyəti subyektidir

41 Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətində vergi sisteminin hansı modelindən istifadə edilir?

- ☐ anqlo-sakson
- ☐ anqlosakson
- ☒ qarışıq
- ☐ avrokontinental
- ☐ latınamerikan

42 Konstitusiyaya əsasən yol verilmir?

- ☐ hərbi vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri görməsinə
- ☐ məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etməyə
- ☐ hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar işlətməyə

- ☒ zorla işlədilməyə və əmək müqaviləsi bağlamağa
- ☐ fəvqəladə vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri görməsinə

43 Alqı-satqı müqaviləsinin predmeti ola bilməz?

- ☐ şəxsi həyatı sahə
- ☒ mülki dövriyyəsi qadağan olunmuş əşyalar
- ☐ avtomobillər
- ☐ daşınar və daşınmaz əmlak
- ☐ mənzillər

44 Aksizlər haqqında Azərbaycan Respublikasının Qanunu neçənci ildə qəbul edilib ?

- ☐ 30 noyabr 1993-cü ildə
- ☒ 31 dekabr 1991-cü ildə
- ☐ 20 oktyabr 1995-ci ildə
- ☐ 15 iyun 1992-cü ildə
- ☐ 25 aprel 1994-ci ildə

45 Rüsum nədir?

- ☐ ümumi maraqlara cavab verən xidmətlərin müqabilində yığılan pul.
- ☒ hüquqi xarakterli xidmətlərlə əlaqədar olaraq fərdi qaydada alınan pul mükəlləfiyyəti;
- ☐ dövlət orqanlarına müvafiq fəaliyyətlə əlaqədar verilən pul;
- ☐ Dövlət büdcəsinə yığılan pul vəsaitləridir;
- ☐ vətəndaşlardan konstitusiya ilə verilmiş hüquqlardan istifadə etməklə yığılan pul;

46 Vergi Məcəlləsində hansı maddələr vergi ödəyicisi kimi sahibkarların hüquq və vəzifələrini əhatə edir

- ☐ 17-18-ci
- ☒ 15-16-cı
- ☐ 9-10-cu
- ☐ 11-12-ci
- ☐ 13-14-cü

47 Vergi ödəyiciləri kimi sahibkarların hüquq və vəzifələri Vergi Məcəlləsinin hansə maddələrində öz əksini tapmışdır.

- ☐ 17-18-ci
- ☐ 9-10-cu
- ☐ 11-12-ci
- ☐ 13-14-cü
- ☒ 15-16-cı

48 Kiçik sahibkarlığa dövlət köməyi haqqında Azərbaycan Respublikasının Qanunu nə zaman qəbul edilib?

- ☒ 1999-cu il 4 iyun
- ☐ 1993-cü il 28 yanvar
- ☐ 1995-ci il 5 mart
- ☐ 1998-ci il 8 noyabr
- ☐ 2003-cü il 26 may

49 Azərbaycan Respublikasında bələdiyyələrin aşağıdakı səlahiyyəti yoxdur

- ☐ yerli sosial müdafiə və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi
- ☐ yerli büdcənin və onun icrası haqqında hesabatların təsdiq edilməsi
- ☐ yerli İqtisadi inkişaf proqramlarının qəbul və icra edilməsi
- ☐ yerli vergilərin və ödənişlərin müəyyən edilməsi
- ☒ maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsi

50 Azərbaycan Respublikası Konstitusiyasında hər kəsin qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və başqaları ilə birlikdə fəaliyyəti necə təsbit olunub

- ☐ «Azad rəqabət hüququ»
- ☐ Azad mülkiyyət hüququ»
- ☒ «Azad sahibkarlıq hüququ»
- ☐ Azad biznes hüququ»
- ☐ «Azad kommersiya hüququ»

51 Sahibkarlıq fəaliyyətində vergi hüquq münasibətlərinin subyekti kimi bankların rolu?

- ☐ maliyyənin vahid bazaya toplanaraq bölüşdürülməsi prosesini idarə edən və əhalinin əmanətlərinə nəzarət edən orqan
- ☐ dövlət büdcəsinin icrası prosesində onun gəlirlərinin təsdiq edilmiş hissəsini idarə edən orqan
- ☐ hesabat işlərini bir mərkəzdə cəmləyən və sonra paylayan idarə
- ☒ vergi və rüsumların büdcəyə köçürülməsinə dair ödəmə tapşırıqlarını icra edən idarələr
- ☐ Maliyyə Nazirliyinin digər tədbirləri üzrə birbaşa xərcləri həyata keçirən idarə

52 Aşağıdakılardan hansı Vergi Məcəlləsinin qeyd edilən normalarına əsasən, vergi ödəyicisinin hüquqlarına daxil deyil?

- ☐ vergi yoxlaması ilə bağlı tərtib edilən aktların (protokolların) və vergi orqanlarının qərarlarının surətini almaq;
- ☒ Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri təqdim etməmək
- ☐ vergi orqanlarından vergi qanunvericiliyinin tətbiq edilməsi məsələlərinə dair yazılı izahatlar almaq;
- ☐ vergi qanunları ilə müəyyən edilmiş hallarda və qaydada vergi güzəştlərindən istifadə etmək;
- ☐ artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını tələb etmək;

53 Konstitusiyaya əsasən...?

- ☐ Hər kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan gömrük ödənişləri ödəməyə məcbur edilə bilər
- ☐ Heç kəs dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz
- ☐ Hər kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunla göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilər
- ☒ Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunla göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz
- ☐ Hər kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan əlavə dəyər vergisi ödəməyə məcbur edilə bilər

54 Sahibkarlıq fəaliyyətində rezidentlik prinsipi əsasında alınan vergilər hansılardır ?

- ☐ -özəl subyektlərin vergisi; - ümumi subyektlərin vergisi; - xüsusi subyektlərin vergisi
- ☒ - fiziki şəxslərdən gəlir vergisi; - müəssisələrin mənfəət vergisi; - müəssisələrin əmlak vergisi
- ☐ əlavə dəyər vergisi; -aksizlər; -rüsumlar
- ☐ torpaq vergisi; -yol vergisi; -dövlət vergisi
- ☐ - müəssisələrin əmlak vergisi; - müəssisələrin torpaq vergisi; - müəssisələrin məqsədli vergisi

55 Sahibkarlıq fəaliyyətilə məşğul olan hüquqi şəxs dövlət qeydiyyatına alındığı gündən neçə gün müddətində uçota alınması barədə ərizəni vergi orqanına təqdim etməlidir ?

- ☐ 10 gün
- ☒ 30 gün
- ☐ 60 gün
- ☐ 20 gün
- ☐ 15 gün

56 Vergi ödəyicisinin vəzifələrinə aid göstəriş hansıdır

- ☒ hamısı
- ☐ vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq

- ☐ qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq
- ☐ vergi orqanlarının vergi qanunvericiliyin aşkar edilmiş pozuntularının aradan qaldırılması haqqında qanuni tələblərini icra etmək,
- ☐ qanunla müəyyən edilmiş vergiləri ödəmək;

57 Hansı metod sahibkarlıq fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi metodu hesab edilmir

- ☐ dövlətin valyuta siyasəti
- ☒ dövlətin antiinhisar siyasəti
- ☐ dövlətin maliyyə-kredit və pul siyasəti
- ☐ dövlətin büdcə-vergi siyasəti
- ☐ dövlətin ixrac-idxal əməliyyatlarının tənzimlənməsi siyasəti

58 Aşağıdakılardan hansı vergi ödəyicisinin vəzifələrinə aid deyil?

- ☐ qanunla müəyyən edilmiş vergiləri ödəmək;
- ☒ vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirmək
- ☐ vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq;
- ☐ qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq;
- ☐ vergi orqanlarının vergi qanunvericiliyin aşkar edilmiş pozuntularının aradan qaldırılması haqqında qanuni tələblərini icra etmək,

59 Aşağıda göstərilənlərdən hansı sahibkarlıq fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi metodlarına aid deyil?

- ☒ dövlətin antiinhisar siyasəti
- ☐ dövlətin maliyyə-kredit və pul siyasəti
- ☐ dövlətin büdcə-vergi siyasəti
- ☐ dövlətin ixrac-idxal əməliyyatlarının tənzimlənməsi siyasəti
- ☐ dövlətin valyuta siyasəti

60 Oğerta nədir?

- ☐ müqavilə öhdəliyi
- ☐ müqavilə bağlamaq haqqında tələb
- ☐ müqavilə bağlamaq haqqında göstəriş
- ☒ müqavilə bağlamaq haqqında təklif
- ☐ müqavilə bağlamaq üçün xüsusi forma

61 Müqavilə...?

- ☐ amnistiyadır
- ☐ qanundur
- ☐ fərmandır
- ☒ əqdin bir növüdür
- ☐ sərəncamdır

62 Broker fəaliyyətini kimlər həyata keçirə bilər?

- ☐ lisenziyası olan istənilən fiziki və hüquqi şəxslər
- ☒ yalnız hüquqi şəxslər
- ☐ lisenziyası olan istənilən fiziki şəxslər
- ☐ ixtisaslaşmış kommersiya təşkilatları
- ☐ bu sualın düzgün cavabı yoxdur

63 Sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanununun dördüncü bölməsi nəyi əhatə edir?

- ☐ Sahibkarın əmlak məsuliyyəti;
- ☐ Sahibkarlığın dövlət tərəfindən tənzimlənməsi;
- ☒ Sahibkarlıq fəaliyyətinin dayandırılması və ona xitam verilməsi;
- ☐ Sahibkarların hüquqları və vəzifələri;
- ☐ Sahibkarın məsuliyyəti;

64 Sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanununun üçüncü bölməsi nəyi əhatə edir?

- ☐ Sahibkarın məsuliyyəti;
- ☐ Sahibkarların hüquqları və vəzifələri;
- ☒ Sahibkarlığın dövlət tərəfindən tənzimlənməsi;
- ☐ Sahibkarlıq fəaliyyətinin dayandırılması və ona xitam verilməsi;
- ☐ Sahibkarın əmlak məsuliyyəti;

65 Sahibkarlıq fəaliyyətinin subyekti kimi kimlər çıxış edə bilər?

- ☐ fəaliyyət qabiliyyəti olan Azərbaycan Respublikasının hər bir vətəndaşı;
- ☐ mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər;
- ☐ hər bir xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs;
- ☐ xarici hüquqi şəxslər;
- ☒ hamısı

66 Sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanununun ikinci bölməsi nəyi əhatə edir?

- ☐ Sahibkarın əmlak məsuliyyəti;
- ☒ Sahibkarların hüquqları və vəzifələri;
- ☐ Sahibkarlıq fəaliyyətinin dayandırılması və ona xitam verilməsi;
- ☐ Sahibkarın məsuliyyəti;
- ☐ Sahibkarlığın dövlət tərəfindən tənzimlənməsi;

67 Hüquqi şəxsin nümayəndəliyi nədir?

- ☐ idarə olunmaq üçün qəbul olunmuş mülkiyyəti idarə edən firma.
- ☐ hüquqi şəxsin ləğv edilməsi zamanı yaranan firma;
- ☒ Hüquqi şəxsdən müəyyən mülkiyyət alır, lakin özü hüquqi şəxs statusuna malik olmur;
- ☐ hüquqi şəxsin konkret regionda maraqlarını qoruyan firma;
- ☐ öz mülkiyyətindən pay verərək hüquqi şəxs yaradan

68 Sahibkarlıq fəaliyyətinin kollektiv formaları hansılardır?

- ☐ məhdud məsuliyyətli müəssisə firma; şirkət; səhmdar cəmiyyət;
- ☒ - məhdud məsuliyyətli müəssisə səhmdar cəmiyyət şərikli müəssisə; payçı və şərikli müəssisə
- ☐ firma; - şirkət; - idarə; - bank.
- ☐ idarə, müəssisə; - şirkət, firma
- ☐ - məhdud məsuliyyətli müəssisə; - səhmdar cəmiyyət; - açıq tipli müəssisə; - şərikli müəssisə;

69 Hüquqi şəxsin struktur bölmələri hansılardır?

- ☐ müəssisə; - idarə; - nümayəndəlik;
- ☐ səfirlik - nümayəndəlik; konsulluq
- ☒ - nümayəndəlik- filial; - şöbə
- ☐ - idarə; şöbə, nümayəndəlik;
- ☐ nümayəndəlik; - bölmə; - idarə

70 Broker kimdir?

- ☐ Qeyri hökumət qurumlarına təmənnasız yardım göstərən şəxsdir;
- ☒ Muzd müqavilində sifarişçiyə vasitəçilik xidmətləri göstərən şəxsdir;
- ☐ Sahibkarlıq fəaliyyətilə məşğul olan qeyri rezident;

- ☐ Sahibkarlara dövlət tərəfindən xidmət göstərən şəxsdir
- ☐ Dövlət qurumlarına təmənnasız yardım göstərən şəxsdir;

71 Fərdi sahibkar kimdir?

- ☐ öz riskinə, şəxsi əmlak məsuliyyəti əsasında fəaliyyətini gerçəkləşdirən və bu məqsədlə Mülki Məcəllə ilə qeydə alınmış fəaliyyət qabiliyyətli fiziki şəxsdir;
- ☒ öz riskinə, şəxsi əmlak məsuliyyəti əsasında və müstəqil olaraq sahibkarlıq fəaliyyətini gerçəkləşdirən və bu məqsədlə qanunla müəyyənləşdirilən qaydada qeydə alınmış fəaliyyət qabiliyyətli fiziki şəxsdir;
- ☐ əmlak məsuliyyəti əsasında mülki fəaliyyətini gerçəkləşdirən və bu məqsədlə qeydiyyatdan keçən şəxsdir;
- ☐ öz riskinə, özgə əmlak məsuliyyəti əsasında və müstəqil olaraq mülki fəaliyyətini gerçəkləşdirən və bu məqsədlə qeydiyyatdan keçən şəxsdir;
- ☐ öz riskinə, kommersiya məsuliyyəti əsasında və müstəqil olaraq sahibkarlıq fəaliyyətini gerçəkləşdirən, qeydə alınmış fiziki şəxsdir;

72 Sahibkarlıq fəaliyyətilə kimlər məşğul ola bilərlər?

- ☐ 1) fəaliyyət qabiliyyəti olan Azərbaycan Respublikasının hər bir vətəndaşı; 2) xarici vətəndaşlar; 3) hüquqi şəxslər; 4) vətəndaşlar.
- ☒ 1) fəaliyyət qabiliyyəti olan Azərbaycan Respublikasının hər bir vətəndaşı; 2) mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər; 3) hər bir xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs; 4) xarici hüquqi şəxslər.
- ☐ 1) mülkiyyəti olan şəxslər; 2) xarici vətəndaşlar; 3) hüquqi şəxslər; 4) vətəndaşlar.
- ☐ 1) fəaliyyət qabiliyyəti olan vətəndaşlar; 2) mülkiyyəti olan şəxslər;) hüquqi şəxslər;) xarici hüquqi şəxslər;
- ☐ 1) hüquqi şəxslər 2) fiziki şəxslər; 3) vətəndaşlar 4) xaricilər

73 Hansı orqan lisenziyalasdırmanı həyata keçirir

- ☐ Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
- ☐ Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
- ☐ Azərbaycan Respublikasının Dövlət Qiymətli Kağızlar Komitəsi
- ☒ Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi
- ☐ Azərbaycan Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi

74 Sahibkarlıq fəaliyyətinin subyektinə kimlər aid deyil

- ☐ fəaliyyət qabiliyyəti olan Azərbaycan Respublikasının hər bir vətəndaşı;
- ☒ sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlərin və ya bu fəaliyyətə nəzarəti həyata keçirən dövlət orqanlarının vəzifəli şəxsləri
- ☐ mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər;
- ☐ hər bir xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs;
- ☐ xarici hüquqi şəxslər;

75 Lisenziyalasdırma sahəsində xüsusi səlahiyyətli orqan hansıdır?

- ☐ Azərbaycan Respublikasının Dövlət Qiymətli Kağızlar Komitəsi
- ☐ Azərbaycan Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi
- ☒ Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi
- ☐ Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
- ☐ Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

76 Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən kimlər sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz:

- ☐ fəaliyyət qabiliyyəti olan Azərbaycan Respublikasının hər bir vətəndaşı;
- ☒ sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlərin və ya bu fəaliyyətə nəzarəti həyata keçirən dövlət orqanlarının vəzifəli şəxsləri
- ☐ mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər;
- ☐ hər bir xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs;
- ☐ xarici hüquqi şəxslər;

77 Sahibkarlıq fəaliyyəti haqqında qanunun 3-cü maddəsinə əsasən (Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna edilməklə), sahibkarlıqla aşağıdakılardan kimlər

məşğul ola bilər?

- ☒ hamısı
- ☐ fəaliyyət qabiliyyəti olan Azərbaycan Respublikasının hər bir vətəndaşı;
- ☐ mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər;
- ☐ hər bir xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs;
- ☐ xarici hüquqi şəxslər;

78 Sahibkarlıq fəaliyyət sahəsində mülki hüquqi müqavilənin bağlanması...?

- ☐ iki və daha artıq şəxs arasında münasibətləri pozulmasına səbəb olur
- ☒ iki və daha artıq şəxs arasında konkret hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olur
- ☐ iki və daha artıq şəxs arasında etimadsızlığa səbəb olur
- ☐ iki və daha artıq şəxs arasında mülkiyyət bölgüsünə
- ☐ iki və daha artıq şəxs arasında münasibətlərinin əmələ gəlməsinə səbəb olur
- ☐ iki və daha artıq şəxs arasında münasibətlərinin əmələ gəlməsinə səbəb olur

79 İqtisadi fəaliyyət sahəsində işlərin görülməsinə yönələn müqavilə hansıdır?

- ☐ konsensual və real müqavilələr
- ☐ əvəzli və əvəzsiz müqavilələr
- ☐ əmlak və təşkilati müqavilələr
- ☐ ikitərəfli və çoxtərəfli müqavilələr
- ☒ podrat müqaviləsi

80 Podrat müqaviləsinin normativ əsasını təşkil edir?

- ☐ Rəqabət məəcəlləsinin müvafiq fəslinin maddələri
- ☐ Torpaq məəcəlləsinin müvafiq fəslinin maddələri
- ☐ Cinayət məəcəlləsinin müvafiq fəslinin maddələri
- ☒ Mülki məəcəllənin müvafiq fəslinin maddələri
- ☐ İnzibati xəttlər məəcəlləsinin müvafiq fəslinin maddələri

81 əşyanın istifadəyə verilməsinə yönəlmiş müqavilə hansıdır

- ☒ Lizing müqaviləsi
- ☐ Göndərmə müqaviləsi
- ☐ konsensual və real müqavilələr
- ☐ əvəzli və əvəzsiz müqavilələr
- ☐ podrat müqaviləsi

82 xidmətlər göstərilməsinə yönəlmiş müqavilə hansıdır

- ☒ Tapşırıq müqaviləsi
- ☐ podrat müqaviləsi
- ☐ Göndərmə müqaviləsi
- ☐ əvəzli və əvəzsiz müqavilələr
- ☐ Lizing müqaviləsi

83 xidmətlər göstərilməsinə yönəlmiş müqavilə hansıdır?

- ☐ əvəzli və əvəzsiz müqavilələr
- ☐ Lizing müqaviləsi
- ☒ Broker müqaviləsi
- ☐ podrat müqaviləsi
- ☐ Göndərmə müqaviləsi

84 Hansı bölmə hüquqi şəxsin filialı sayılır?

- ☐ hüquqi şəxs olduğu yerdən kənarda yerləşən, hüquqi şəxs mənafələrini təmsil edən və onun funksiyalarının yalnız bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölmə;
- ☐ hüquqi şəxs olduğu yerdən kənarda yerləşən, hüquqi şəxs mənafələrini müdafiə edən və onun funksiyalarının hamısını həyata keçirən ayrıca bölmə;
- ☐ hüquqi şəxs olduğu yerdən kənarda yerləşən ayrıca bölmə;
- ☐ hüquqi şəxs olduğu yerdən kənarda yerləşən və nümayəndəlik funksiyaları istisna olmaqla, onun funksiyalarının hamısını və ya bir hissəsini həyata keçirən ayrıca bölmə;
- ☒ hüquqi şəxs olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısının və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölmə;

85 Hansı bölmə hüquqi şəxs nümayəndəliyi sayılır?

- ☐ hüquqi şəxs olduğu yerdən kənarda yerləşən, hüquqi şəxs mənafələrini təmsil edən və hüquqi şəxs funksiyalarının yalnız bir hissəsini həyata keçirən ayrıca bölmə;
- ☒ hüquqi şəxs olduğu yerdən kənarda yerləşən və hüquqi şəxs mənafələrini təmsil və müdafiə edən ayrıca bölmə;
- ☐ hüquqi şəxs olduğu yerdən kənarda yerləşən və hüquqi şəxs yalnız mənafələrini müdafiə edən ayrıca bölmə
- ☐ hüquqi şəxs olduğu yerdən kənarda yerləşən və nümayəndəlik funksiyaları istisna olmaqla, onun funksiyalarının bir hissəsini həyata keçirən ayrıca bölmə;
- ☐ hüquqi şəxs olduğu yerdən kənarda yerləşən ayrıca bölmə.

86 Hüquqi şəxs hüquq qabiliyyətinə nə vaxt xitam verilir?

- ☐ dövlətin qərarı ilə;
- ☒ hüquqi şəxs ləğvi başa çatdığı andan;
- ☐ hüquqi şəxs ləğvetmə komissiyası yaratmaq barədə qərar qəbul edildiyi andan
- ☐ hüquqi şəxs yenidən təsis edildiyi andan;
- ☐ hüquqi şəxs təsisçiləri ləğvetmə komissiyasını yaratdıqları andan;

87 Hansı halda hüquqi şəxs anlaşı düzgün verilmişdir?

- ☐ maksimum mənfəət əldə etmək məqsədilə bazarın və istehlakçıların real hərəkətlərini öyrənmək məqsədi ilə yaradılan özəl istehsal müəssisə.
- ☐ dövlət hakimiyyəti və idarəetmə orqanları tərəfindən yaradılan xüsusi qurum;
- ☐ qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlaka cavabdehdir, məhkəmədə iddiaçı və ya cavabdeh ola bilər;
- ☐ qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, mülkiyyətində ayrıca əmlak olan, öz öhdəlikləri üçün bu əmlaka cavabdeh olan, öz adından əmlak hüquqları əldə edə və həyata keçirə, vəzifələr daşıya, məhkəmədə iddiaçı və ya cavabdeh ola bilən qurumdur;
- ☒ qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı və müstəqil balansı vardır, öz öhdəlikləri üçün bu əmlaka cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə edə və həyata keçirə, vəzifələr daşıya, məhkəmədə iddiaçı və ya cavabdeh ola bilər;

88 Fiziki şəxslər kimlərdir?

- ☐ hüquqi şəxs olmayan istənilən şəxs;
- ☐ Azərbaycan Respublikasının vətəndaşı;
- ☐ qanunla müəyyənləşdirilən istənilən şəxs;
- ☒ Azərbaycan Respublikasının vətəndaşı, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;
- ☐ hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs;

89 Açıq səhmdar cəmiyyətinin anlayışı.

- ☐ səhmləri yalnız iştirakçılar arasında özəlləşdirə bildikdə o, açıq səhmdar cəmiyyəti sayılır;
- ☒ iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özəlləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır;
- ☐ iştirakçıları onlara mənsub səhmləri yalnız fiziki şəxslər arasında özəlləşdirə bildikdə o, açıq səhmdar cəmiyyəti sayılır;
- ☐ iştirakçıları onlara mənsub səhmləri yalnız hüquqi şəxslər arasında özəlləşdirə bildikdə o, açıq səhmdar cəmiyyəti sayılır;

- ☐ iştirakçıları onlara mənsub səhmləri digər səhmdarlar arasında və dövlət qurumları arasında özəlləşdirə bildikdə o, açıq səhmdar cəmiyyəti sayılır;

90 Kopirativlər Mülki Məcəllənin hansı maddəsilə tənzimlənir?

- ☐ 90-100 maddə.
☒ 109 – 113 maddə;
☐ 209 – 106 maddə;
☐ 106 – 117 maddə;
☐ 206-107 maddə;

91 Dövlət mülkiyyətinə əsaslanan müəssisələr hansılardır?

- ☐ əmlakı tamamilə şirkətlərə məxsus müəssisələr; - əmlakı fiziki şəxslərə məxsus müəssisələr;
☒ tamamilə dövlət mülkiyyətində olan müəssisələr; - səhmlərin nəzarət paketi dövlət orqanlarına məxsus olan müəssisələr;
☐ əmlakı tamamilə qeyri rezidentlərə məxsus olan müəssisələr; - səhmlərin nəzarət paketi bələdiyyələrə məxsus olan müəssisələr;
☐ əmlakı tamamilə dövlət mülkiyyətində məxsus olan müəssisələr; - səhmlərin nəzarət paketi sahibkara məxsus olan müəssisələr;
☐ əmlakı tamamilə Milli Məclisə məxsus olan müəssisələr; - əmlakı Nazirliklərə məxsus olan orqanlar;

92 Məhdud məsuliyyətli cəmiyyət anlayışı?

- ☐ Bir neçə hüquqi şəxsin təsis etdiyi və xüsusi kapitala malik paylara bölünən cəmiyyətdir
☒ Bir və ya neçə fiziki və hüquqi şəxs tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət;
☐ Bir neçə fiziki şəxs tərəfindən yaradılan nizamnamə kapitalı olan şirkətdir;
☐ Nizamnamə kapitalı olan və paylara bölünən firma məhdud məsuliyyəti cəmiyyətdir;
☐ Bir neçə fiziki və hüquqi şəxs tərəfindən yaradılan nizamnamə kapitalı olan şirkətdir;

93 Deyilənlərdən hansı mülki hüquq subyektlərinə aid deyil

- ☐ hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər,
☒ fiziki şəxslər hüquqi şəxs yaradaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan kiçik sahibkarlardır.
☐ hüquqi şəxsin müstəqil balans olmalıdır.
☐ fiziki şəxs qanunun tələblərinə əsasən 18 yaşına çatdıqda tam həcmdə mülki hüquqi fəaliyyət qabiliyyətinə malik olur.
☐ hüquqi şəxs öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir

94 Mülki Məcəllə nələri hüquqi şəxslərin əlamətlərinə aid edir

- ☒ hamısı
☐ təşkilat vahidliyi;
☐ ayrıca əmlakın olması;
☐ mülki dövrüdə öz adından müstəqil sürətdə çıxış etməsi;
☐ məhkəmədə iddiaçı və ya cavabdeh olmaq qabiliyyəti;

95 Deyilənlərdən hansı nümayəndəlik və filialların fəaliyyətinə aiddir

- ☒ hamısı
☐ nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxsin etibarnaməsi əsasında fəaliyyət göstərirlər
☐ nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər
☐ nümayəndəliklər və filiallar hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər
☐ nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir

96 Xüsusi razılığın (lisenziya) müddəti necə ildir

- ☐ 10 il

- ☐ 1 il
☐ 2 il
☒ 5 il
☐ 7 il

97 Aşağıda deyilənlərdən hansı yanlıştır?

- ☐ hüquqi şəxsin müstəqil balansı olmalıdır.
☐ fiziki şəxs qanunun tələblərinə əsasən 18 yaşına çatdıqda tam həcmdə mülki hüquqi fəaliyyət qabiliyyətinə malik olur.
☒ fiziki şəxslər hüquqi şəxs yaradaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan kiçik sahibkarlardır.
☐ hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər,
☐ hüquqi şəxs öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.

98 xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı hansı normativ aktla təsbit olunmuşdur

- ☒ Prezident fərmanı
☐ Nazirlər Kabinetinin qərarı
☐ Ali Məhkəmənin qətnaməsi
☐ Praktor sanksiyası
☐ Müvafiq qanunla

99 Sahibkarlıq i fəaliyyət sahəsində mülki hüquqi müqavilə

- ☐ iki və daha çox tərəfin mülki iradələrinin ifadə formasıdır
☐ iki və daha çox tərəfin mülkiyyətinin yaranmasına yönəldilmiş sazişdir
☒ iki və daha çox tərəfin təşkilati-hüquqi formasıdır
☐ iki və daha çox tərəfin mülki hüquq və vəzifələrin yaranmasına, dəyişməsinə, yaxud xitam edilməsinə yönəldilmiş razılaşması və yaxud sazişdir
☐ iki və daha çox tərəfin statusunun dəyişməsinə yönəldilmiş razılaşması və yaxud sazişdir

100 Sahibkarlığın aşkar formasında sahibkar hansı formalarda iştirak edə bilər?

- ☐ 1. filial formasında 2. nümayəndəlik formasında
☐ 1. TMS formasında 2. Səhmdar cəmiyyət formasında
☐ 1. müəssisə formasında, 2. idarəetmə formasında
☐ 1. şirkət formasında 2. firma formasında
☒ 1. hüquqi şəxs formasında 2. fiziki şəxs formasında

101 Tam ortaqlığın iştirakçılarının onun tərkibindən çıxmasının hansı yolları vardır?

- ☒ - iştirakçının könüllü sürətdə; - məcburi qaydada;
☐ - iflasa uğradıqda; - məcburi qaydada;
☐ - dövlət işi ilə məşğul olduqda; - xüsusi razılığı geri alındıqda.
☐ - xüsusi razılığı geri alındıqda; - könüllü sürətdə;
☐ - digər ortaqlığa girdikdə; - dövlət işi ilə məşğul olduqda

102 Sahibkarlıq fəaliyyəti haqqında qanuna əsasən, sahibkarlıqla Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna edilməklə kimlər məşğul ola bilər?

- ☐ - hər bir xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxslər; - maliyyə qurumu yaratmış şəxslər; - təşkilat rəhbərləri; - fərdi sahibkarlar.
☒ - fəaliyyət qabiliyyəti olan Azərbaycan Respublikasının hər bir vətəndaşı; - mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər; - hər bir xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxslər; - xarici hüquqi şəxslər.
☐ - fəaliyyət qabiliyyəti olan Azərbaycan Respublikasının hər bir vətəndaşı; - mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər; - hər bir xarici vətəndaş və ya əcnəbilər; - nümayəndəliklər, firmalar və şirkətlər.
☐ - fəaliyyət qabiliyyəti olan Azərbaycan Respublikasının hər bir vətəndaşı; - fərdi sahibkarlar; - hüquqi şəxslər; - xarici hüquqi şəxslər.

- ☐ xarici hüquqi şəxslər; - fəaliyyət qabiliyyəti olan Azərbaycan Respublikasının hər bir vətəndaşı; - dövlətlər; - fərdi sahibkarlar.

103 Sahibkarlıq fəaliyyətinin subyekti kimi fiziki şəxslər neçə qrupa bölünür və hansılardır?

- ☐ 3 qrupa bölünür: 1. fəaliyyət qabiliyyəti olan Azərbaycan Respublikası vətəndaşları; 2. xaricilər; 3. muadlular.
- ☒ 3 qrupa bölünür: 1. fəaliyyət qabiliyyəti olan Azərbaycan Respublikası vətəndaşları; 2. əcnəbilər; 3. vətəndaşlığı olmayan şəxslər.
- ☐ 4 qrupa bölünür: 1. muadlular; 2. əcnəbilər; 3. xaricilər; 4. fəaliyyət qabiliyyəti olan Azərbaycan Respublikası vətəndaşları;
- ☐ 2 qrupa bölünür: 1. əcnəbilər; 2. xaricilər;
- ☐ 3 qrupa bölünür: 1. fərdi sahibkarlar; 2. biznesmenlər; 3. əcnəbilər;

104 Subyektlərə xüsusi razılıq (lisenziya) verilməsi haqqında qərar ərizə təqdim edildikdən sonra neçə gün müddətində qəbul edilir

- ☐ 10 gün
- ☐ 5 gün
- ☐ 45 gün
- ☐ 20 gün
- ☒ 15 gün

105 Subyektlərə lisenziya verilmədən nə əsas götürülür

- ☐ «Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsi
- ☒ «Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikası qanununun 11-ci maddəsi
- ☐ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 84-cü maddəsi
- ☐ «Antiinhisar fəaliyyəti haqqında» Azərbaycan Respublikası qanunun 13-cü maddəsi
- ☐ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 67-ci maddəsi

106 Hansı an hüquqi şəxsin hüquq qabiliyyətinə xitam verilir

- ☐ məhkəmədə iddiaçı kimi çıxış etdiyi an
- ☒ onun ləğvinin başa çatdığı an
- ☐ qanunla qadağan edilən istənilən fəaliyyət növlərini həyata keçirməyə başladığı an.
- ☐ dövlət qeydiyyatına alındığı an
- ☐ qanunla qadağan edilməyən istənilən fəaliyyət növlərini həyata keçirməyə başladığı an

107 Müvafiq dövlət orqanları tərəfindən sahibkarlıq fəaliyyəti subyektlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında qərar bu məqsədlə ərizə və qanunvericiliyə müvafiq sənədlər təqdim edildikdən sonra neçə gün müddətində çıxarılır

- ☐ 45 gün
- ☐ 5 gün
- ☐ 10 gün
- ☒ 15 gün
- ☐ 20 gün

108 Sahibkarlıq fəaliyyəti subyektlərinə xüsusi razılıq (lisenziya) verilməsi sahəsində hüquq münasibətlərinin tənzimlənməsində əsas hüquqi baza kimi aşağıdakılardan hansı çıxış edir?

- ☐ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 84-cü maddəsi
- ☐ «Antiinhisar fəaliyyəti haqqında» Azərbaycan Respublikası qanunun 13-cü maddəsi
- ☒ «Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikası qanununun 11-ci maddəsi
- ☐ «Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsi
- ☐ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 67-ci maddəsi

109 Hüquqi şəxsin hüquq qabiliyyətinə nə zaman xitam verilir?

- ☐ qanunla qadağan edilən istənilən fəaliyyət növlərini həyata keçirməyə başladığı an.

- ☐ dövlət qeydiyyatına alındığı an
- ☒ onun ləğvinin başa çatdığı an
- ☐ məhkəmədə iddiaçı kimi çıxış etdiyi an
- ☐ qanunla qadağan edilməyən istənilən fəaliyyət növlərini həyata keçirməyə başladığı an

110 Aşağıda deyilənlərdən hansı yanlıştır?

- ☐ hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət gətirməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət gətirməkdən ibarət olmayan (qeyri-kommersiya hüquqi şəxsləri) qurumlar ola bilər.
- ☐ Azərbaycan Respublikası (dövlət) mülki hüquq münasibətlərində bəzi istisnalarla digər hüquqi şəxslər kimi iştirak edir;
- ☒ bələdiyyələr mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edə bilməzlər;
- ☐ hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası nizamnamə ilə müəyyənləşdirilir;
- ☐ hüquqi şəxslər məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir;

111 Tam ortaqlıqlarda kimlər ortaqlar ola bilər?

- ☐ fiziki və hüquqi şəxslər
- ☐ yalnız sahibkarlıqla məşğul olan fiziki şəxslər
- ☒ yalnız kommersiya təşkilatları
- ☐ istənilən fiziki şəxslər
- ☐ istənilən hüquqi şəxslər

112 Tam ortaqlıq anlayışı.

- ☐ hüquqi şəxs statuslu kommersiya təşkilatıdır.
- ☐ sahibkarlıq fəaliyyəti ilə məşğul olan ən azı beş və daha artıq şəxsin paylarına bölünmüş şərikli kapitalı olan ortaqlığın xüsusi növüdür;
- ☐ dövlət müəssisəsi olan ən azı beş və daha artıq şəxsin ortaqlığının nəticəsi olan şirkət və səhmdar cəmiyyətdir;
- ☒ sahibkarlıq fəaliyyəti ilə məşğul olan iki və daha artıq şəxsin paylarına bölünmüş şərikli kapitalı olan və onun fəaliyyətində şəxsən iştirak etməyə borclu olan hüquqi şəxs statuslu kommersiya təşkilatıdır;
- ☐ dövlət müəssisələrinin ortaqlığının xüsusi növüdür;

113 Səhmin nominal dəyəri.

- ☐ səhmin nominal dəyəri 10 çeklə tənzimlənir.
- ☐ səhmin nominal dəyəri 100 AZN-lə qiymətləndirilir;
- ☐ səhmin nominal dəyəri nizamnaməyə görə xarici valyuta ilə tənzimlənir;
- ☐ səhmin dəyəri Milli Məclis tərəfindən tənzimlənir;
- ☒ səhmin dəyəri cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş pul ifadəsidir;

114 Səhmdar cəmiyyətin nizamnaməsində əlavə və dəyişikliklərin edilməsi qərarı səhmdarların ümumi yığıncağında neçə səs çoxluğu ilə qəbul edilir?

- ☐ 4
- ☒ 5
- ☐ 6
- ☐ 11
- ☐ 8

115 Abunənin baş tutması üçün qapalı tipli səhmdar cəmiyyətinin təsis zamanı səhmlərin nominal dəyərinin neçə faizi ödənilməlidir

- ☐ 20%
- ☐ 5%
- ☒ 50%
- ☐ 40%
- ☐ 25%

116 Səhmdar cəmiyyət hüquqi statusuna görə hansı növlərə bölünür

- ☐ qapalı
- ☒ açıq; qapalı
- ☐ kommandit; qapalı
- ☐ törəmə; kommandit
- ☐ tam; açıq

117 Hansı forma təsərrüfat ortaqlığına uyğun gelir

- ☐ kommandit; kooperativ
- ☐ əlavə məsuliyyətli cəmiyyət
- ☒ tam, kommandit
- ☐ kooperativ
- ☐ məhdud məsuliyyətli cəmiyyət

118 Hüquq mühafizə orqanlarının əməkdaşı hansı fəaliyyətlə məşğul ola bilər

- ☐ dini fəaliyyətlə
- ☐ siyasi fəaliyyətlə
- ☐ kommersiya və digər ödənilişli fəaliyyətlə
- ☐ sahibkarlıq fəaliyyətilə məşğul
- ☒ elmi, pedaqoji və yaradıcılıq fəaliyyətilə

119 Göstərilənlərdən hansı istehsal kooperativinin mahiyyətini izah edir

- ☐ Qeyri-kommersiya təşkilatı
- ☒ Kommersiya təşkilatı
- ☐ İctimai birlik
- ☐ Siyasi partiya
- ☐ Dini birlik

120 Azərbaycan Respublikası qanunvericiliyinə əsasən, prokuror və ya müstəntiqin məşğul ola biləcəyi fəaliyyətlə bağlı deyilənlərdən hansı yanlıştır?

- ☐ prokuror və ya müstəntiq kommersiya və digər ödənilişli fəaliyyətlə məşğul ola bilməz
- ☐ prokuror və ya müstəntiq təyinatlı vəzifələr tuta bilməz,
- ☒ prokuror və ya müstəntiq elmi, pedaqoji və yaradıcılıq fəaliyyətilə məşğul ola bilməz
- ☐ prokuror və ya müstəntiq heç bir sahibkarlıq fəaliyyətilə məşğul ola bilməz
- ☐ prokuror və ya müstəntiq heç bir seçkili vəzifələr tuta bilməz

121 Açıq tipli səhmdar cəmiyyətində təsisçilər səhmləri necə sata bilər?

- ☐ heç biri
- ☒ Həm bank, həm birja vasitəsilə, həm də bilavasitə özləri
- ☐ Bilavasitə özləri
- ☐ Bank vasitəsilə
- ☐ Birja vasitəsilə

122 Kooperativ tərəfindən qanunvericiliklə müəyyənləşdirilmiş qaydada cəlb edilən vəsaitin həcmi kooperativin ümumi vəsaitlərinin (əmlakının) neçə faizindən çox olmamalıdır

- ☐ 33%
- ☐ 25%
- ☐ 75%
- ☐ 51%
- ☒ 50%

123 İstehsal kooperativi nədir?

- ☐ İctimai hərəkətdir

- ☐ Qeyri-kommersiya təşkilatıdır
- ☒ Kommersiya təşkilatıdır
- ☐ İctimai birlikdir
- ☐ Partiyadır

124 Təsərrüfat ortaqlıqları hansı formalarda yaradıla bilər?

- ☐ tam və törəmə ortaqlıq
- ☐ tam və qapalı ortaqlıq
- ☐ açıq və qapalı ortaqlıq
- ☒ tam və kommandit ortaqlıq
- ☐ məhdud məsuliyyətli və əlavə məsuliyyətli ortaqlıq

125 Aşağıdakılardan hansı fəaliyyətinin xarakterinə görə kooperativlərin növləridir? 1. istehsal kooperativləri 2. istehlak kooperativləri 3. açıq tipli kooperativlər 4. qarışıq (istehsal-istehlak) kooperativlər 5. qapalı tipli kooperativlər

- ☒ 1,2,4
- ☐ 1,3,5
- ☐ 3,4,5
- ☐ 1,2,3
- ☐ 1,2,5

126 Fəaliyyətinin xarakterinə görə kooperativlərin növləri deyil? 1. istehsal 2. açıq tipli 3. istehlak 4. qarışıq 5. törəmə

- ☐ 1,3
- ☐ 1,2
- ☐ 1,4
- ☐ 4,5
- ☒ 2,5

127 Qapalı tipli səhmdar cəmiyyətinin təsis zamanı səhmlərin nominal dəyərinin neçə faizi ödənildikdə abunə baş tutmuş hesab olunur?

- ☐ 30%
- ☐ 20%
- ☒ 50%
- ☐ 10%
- ☐ 40%

128 Səhmlərin yalnız onun təsisçiləri arasında və ya qabaqcadan müəyyənləşdirilmiş digər şəxslər dairəsində yayılan kommersiya müəssisəsi necə adlanır?

- ☒ qapalı səhmdar cəmiyyəti
- ☐ məhdud məsuliyyətli cəmiyyət
- ☐ açıq səhmdar cəmiyyəti
- ☐ mandit ortaqlıq
- ☐ əlavə məsuliyyətli cəmiyyət

129 Aşağıdakılardan hansılar səhmdar cəmiyyətinin hüquqi vəziyyətinə və statusuna görə növləridir? 1. tam 2. açıq 3. kommandit 4. törəmə 5. qapalı

- ☐ hamısı
- ☐ 1,4
- ☐ 1,3
- ☐ 2,4
- ☒ 2,5

130 Hansılar səhmin növlərinə aid deyil? 1. korporativ 2. adi 3. dövlət 4. bələdiyyə 5. İmtiyazlı

- ☐ 3,4,5
- ☐ 1,2,5
- ☐ 1,3,5
- ☐ 2,3,4
- ☒ 1,3,4

131 Təsərrüfat ortaqlıqları hansı formalarda yaradıla bilər? 1) tam 2) kooperativ 3) məhdud məsuliyyətli cəmiyyət 4) əlavə məsuliyyətli cəmiyyət 5) kommandit

- ☐ hamısı
- ☒ 1,5
- ☐ 1,4
- ☐ 1,3
- ☐ 2,4

132 Xalis holdingin anlayışı.

- ☐ sadə səhmdar cəmiyyətlərinə nisbətən daha mürəkkəb təşkilatı struktura malik olan müəssisələr.
- ☐ öz kapitalını verib, səhm alan və konsermə daxil olan müəssisələr.
- ☐ özlərinin sahibkarlıq kapitalı vasitəsilə müstəqil sahibkarlıq fəaliyyətini həyata keçirən müəssisələr
- ☒ ancaq müəssisələrin səhmlərinin nəzarət paketinə malik olan müəssisələr;
- ☐ öz kapitalını verib, səhm alan səhmdar müəssisələrdir;

133 Holding şirkətinin formaları hansılardır?

- ☐ ticarət holding-xidmət holding
- ☐ - xalis holding; - sabit holding
- ☐ xalis holding düz holding;
- ☐ - maliyyə holding;- ticarət holding
- ☒ - xalis holding- qarışıq holding

134 Yaradılarkən qeyri-kommersiya təşkilatları hansı vəzifəni əsas götürürlər

- ☐ Mənfəət əldə etmək və onu istehsal və qeyri-istehsal fəaliyyətinə yönəltmək
- ☐ Gəlir əldə etmək və onu təkrar istehsalə bölüşdürmək
- ☒ Mənfəət əldə etməmək
- ☐ Mənfəət əldə etmək
- ☐ Gəlir əldə etmək və onu əsas fəaliyyətə bölüşdürmək

135 Təsisçilərinin (iştirakçılarının) paylarına bölünmüş nizamnamə (şərikli) kapitalı olan kommersiya təşkilatı hansıdır

- ☐ kooperativlər
- ☐ törəmə təsərrüfat cəmiyyəti
- ☐ kommandit ortaqlıq
- ☒ təsərrüfat ortaqlıqları və cəmiyyətləri
- ☐ səhmdar cəmiyyəti

136 Tam ortaqlıq nədir?

- ☐ Tam ortaqlıq - adından sahibkarlıq fəaliyyətini həyata keçirən və ortaqlığın öhdəlikləri üzrə öz əmlakı ilə məsuliyyət daşıyan iştirakçıları ilə yanaşı ortaqlığın fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların məbləği həddində risk daşıyan və ortaqlığın sahibkarlıq fəaliyyətində iştirak etməyən bir və ya bir neçə iştirakçısı olan kommersiya təşkilatıdır
- ☒ Tam ortaqlıq sahibkarlıq fəaliyyəti ilə məşğul olan iki və daha artıq şəxsin paylarına bölünmüş şərikli kapitalı olan və onun fəaliyyətində şəxsən iştirak etməyə borclu olan hüquqi şəxs statuslu kommersiya təşkilatıdır

- ☐ Tam ortaqlıq fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılan kommersiya təşkilatıdır
- ☐ Təsərrüfat fəaliyyətini həyata keçirmək məqsədilə nizamnamə fondunu səhm buraxmaq yolu ilə formalaşdırılan fiziki və (və ya) hüquqi şəxslərin könüllü sazişi əsasında yaradılan müəssisə tam ortaqlıqdır
- ☐ Tam ortaqlıq bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyətdir

137 Mülki Məcəllənin hansı maddələri tam ortaqlıq haqqında qaydalara aiddir?

- ☐ MM-in 73-79-cu maddələri
- ☐ MM-in 80-86-cı maddələri
- ☐ MM-in 82-90-cı maddələri
- ☐ MM-in 49-66-cı maddələri
- ☒ MM-in 69-81-cı maddələri

138 Hansı kommersiya müəssisəsi müxtəlif sayda fiziki və ya hüquqi şəxs tərəfindən təsis edilir, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünür

- ☐ səhmdar cəmiyyəti
- ☒ məhdud məsuliyyətli cəmiyyət
- ☐ kooperativlər
- ☐ əlavə məsuliyyətli cəmiyyət
- ☐ kommandit ortaqlıq

139 Kreditorlar səhmdar cəmiyyətinin nizamnamə kapitalının azaldılması haqqında qəbul edilən qərardan neçə gün ərzində məlumat almalıdır.

- ☐ otuz təqvim günü
- ☐ üç təqvim günü
- ☐ beş təqvim günü
- ☐ on təqvim günü
- ☒ on beş təqvim günü

140 İştirakçılarının maddi və başqa tələbatının, onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılan cəmiyyət hansıdır

- ☒ kooperativlər
- ☐ törəmə təsərrüfat cəmiyyəti
- ☐ kommandit ortaqlıq
- ☐ təsərrüfat ortaqlığı cəmiyyətləri
- ☐ səhmdar cəmiyyəti

141 təsərrüfat ortaqlıqları və təsərrüfat cəmiyyətləri ilə bağlı deyilənlərdən hansı yanlıştır

- ☐ Təsərrüfat ortaqlığı kommandit ortaqlıq formasında yaradıla bilər
- ☐ Təsərrüfat ortaqlığı tam ortaqlıq formasında yaradıla bilər
- ☐ təsərrüfat cəmiyyəti səhmdar cəmiyyəti formasında yaradıla bilər
- ☐ təsərrüfat cəmiyyəti əlavə məsuliyyətli cəmiyyət formasında yaradıla bilər
- ☒ Təsərrüfat ortaqlığı məhdud məsuliyyətli cəmiyyət formasında yaradıla bilər

142 Təsərrüfat ortaqlıqlığı təsərrüfat cəmiyyətinə çevrilərkən cəmiyyətin iştirakçısı (səhmdarı) olmuş hər bir tam ortaqlıqdan cəmiyyətə keçmiş öhdəliklər üzrə neçə il ərzində özünün bütün əmlakı ilə subsidiar məsuliyyət daşıyır?

- ☐ 1 il
- ☒ 2 il
- ☐ 3 il
- ☐ 5 il
- ☐ 7 il

143 əlavə məsuliyyətli cəmiyyət məhdud məsuliyyətli cəmiyyətdən nə ilə fərqlənir?

- ☐ Emissiya edilən səhmlərin sayına görə
- ☐ Təsisçilərin və iştirakçıların milli tərkibinə görə
- ☐ Təsisçilərin və iştirakçıların milli tərkibinə görə
- ☒ İştirakçıların öz öhdəliklərinə görə daşdıqları məsuliyyətin həcminə görə
- ☐ İştirakçıların sayına görə

144 Səhmdar cəmiyyəti dövlət qeydiyyatına alındığı tarixdən neçə təqvim günündən gec olmayaraq səhmdarlarının reyestrinin aparılmasını təmin etməlidir?

- ☐ 45 təqvim günü
- ☒ 30 təqvim günü
- ☐ 10 təqvim günü
- ☐ 15 təqvim günü
- ☐ 20 təqvim günü

145 Səhmdarların reyestri özündə hansı məlumatları əks etdirir?

- ☐ Emitentin buraxdığı qiymətli kağız (səhm) haqqında məlumat
- ☐ Emitent haqqında məlumat
- ☒ Yuxarıda sadalananların hamısı
- ☐ Reyestraxlayıcı haqqında məlumat
- ☐ Səhmdarlar haqqında məlumatlar

146 Qeyri-kommersiya təşkilatlarının əsas məqsədi nədir?

- ☐ Mənfəət əldə etmək və onu istehsal və qeyri-istehsal fəaliyyətinə yönəltmək
- ☒ Mənfəət əldə etməmək və əldə edilmiş mənfəəti iştirakçılar arasında bölüşdürməmək
- ☐ Mənfəət əldə etmək və iştirakçılar arasında bölüşdürmək
- ☐ Gəlir əldə etmək və onu əsas fəaliyyətə bölüşdürmək
- ☐ Gəlir əldə etmək və onu təkrar istehsalə bölüşdürmək

147 Deyilənlərdən hansı səhmdar cəmiyyətləri ilə bağlı fikri əks etdirir?

- ☐ Pay fondu müəyyən sayda səhmlərə bölünmüşdür
- ☒ Nizamnamə kapitalı iştirakçıların hissələrinə (səhmlərinə) bölünmüşdür
- ☐ Nizamnamə kapitalı iştirakçıların pay haqlarından ibarətdir
- ☐ Şərikli kapital iştirakçıların hissələrinə (səhmlərinə) bölünmüşdür
- ☐ Nizamnamə fondu hissələrdən ibarətdir

148 Aşağıdakılardan hansılar asılı təsərrüfat cəmiyyəti vəziyyətinə düşə bilməz? 1. məhdud məsuliyyətli cəmiyyət 2. tam ortaqlıq 3. səhmdar cəmiyyət 4. kommandit ortaqlıq

- ☐ 1,4
- ☐ 1,2
- ☐ hamısı
- ☒ 2,4
- ☐ 1,3

149 Törəmə təsərrüfat cəmiyyəti ilə bağlı fikirlərdən hansı doğrudur?

- ☐ Təsərrüfat cəmiyyəti o halda törəmə cəmiyyət sayılır ki, digər (əsas) təsərrüfat ortaqlığı və ya cəmiyyəti onun nizamnamə kpitallında üstün iştirakına görə və ya onlar arasında bağlanmış müqaviləə müvafiq surətdə həmin cəmiyyətin qəbul etdiyi qərarları müəyyəmləşdirmək imkanına malik olur.
- ☐ Törəmə təsərrüfat cəmiyyəti kimi yalnız təsərrüfat cəmiyyəti çıxış edə bilər.
- ☒ hamısı
- ☐ Törəmə cəmiyyət əsas ortaqlığın və ya cəmiyyətin borcları üçün cavabdeh deyildir.
- ☐ Hüquqi statusuna görə törəmə təsərrüfat cəmiyyəti kimi məhdud məsuliyyətli cəmiyyət, əlavə məsuliyyətli cəmiyyət, eləcə də səhmdar cəmiyyət çıxış edə bilər.

150 Kooperativlərlə bağlı deyilənlərdən hansı doğru deyil?

- ☐ Kooperativin adında onun fəaliyyətinin əsas məqsədi, habelə “kooperativ” sözü olmalıdır.
- ☐ Kooperativin şəxsi əməyini tətbiq etməklə onun fəaliyyətində iştirak edən üzvləri ilə əmək münasibətləri Azərbaycan Respublikasının əmək qanunvericiliyi, Mülki Məcəllə və kooperativin nizamnaməsi ilə tənzimlənir.
- ☐ Kommersiya təşkilatı kimi kooperativ qanunla qadağan olunmayan istənilən sahədə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada sahibkarlıq fəaliyyətini həyata keçirə bilər.
- ☒ Kooperativ öz fəaliyyətini həyata keçirmək üçün mizdlə işçilər tutmaq hüququna malik deyil.
- ☐ Dövlət orqanları, bələdiyyələr, digər fiziki və hüquqi şəxslər kooperativlə münasibətlərini müqavilə əsasında qururlar.

151 Kooperativlərin hüquqi vəziyyəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin hansı maddələri ilə tənzimlənir?

- ☐ 89-100-cu maddələri
- ☐ 100-109-cu maddələri
- ☒ 109-113-cu maddələri
- ☐ 89-91-cu maddələri
- ☐ 91-109-cu maddələri

152 Mülki Məcəllədə tam ortaqlıq haqqında qaydalar hansı maddələrdə öz əksini tapmışdır?

- ☐ MM-in 82-90-cı maddələri
- ☐ MM-in 49-69-cı maddələri
- ☐ MM-in 82-86-cı maddələri
- ☐ MM-in 73-86-cı maddələri
- ☒ MM-in 69-81-cı maddələri

153 Aşağıdakı fikirlərdən hansı doğrudur

- ☐ Tam ortaqlıq fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçıların maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılan kommersiya təşkilatıdır
- ☒ Tam ortaqlıq sahibkarlıq fəaliyyəti ilə məşğul olan iki və daha artıq şəxsin paylarına bölünmüş şərikli kapitalı olan və onun fəaliyyətində şəxsən iştirak etməyə borclu olan hüquqi şəxs statuslu kommersiya təşkilatıdır
- ☐ Tam ortaqlıq - adından sahibkarlıq fəaliyyətini həyata keçirən və ortaqlığın öhdəlikləri üzrə öz əmlakı ilə məsuliyyət daşıyan iştirakçıları ilə yanaşı ortaqlığın fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların məbləği həddində risk daşıyan və ortaqlığın sahibkarlıq fəaliyyətində iştirak etməyən bir və ya bir neçə iştirakçısı olan kommersiya təşkilatıdır
- ☐ Tam ortaqlıq bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyətdir
- ☐ Təsərrüfat fəaliyyətini həyata keçirmək məqsədilə nizamnamə fondunu səhm buraxmaq yolu ilə formalaşdırılan fiziki və (və ya) hüquqi şəxslərin könüllü sazişi əsasında yaradılan müəssisə tam ortaqlıqdır

154 Qiymətli kağızlar haqqında Azərbaycan Respublikasının Qanunu nə zaman qəbul edilib?

- ☐ 1999-cu il 4 iyun
- ☐ 1993-cü il 28 yanvar
- ☐ 1995-ci il 5 mart
- ☒ 1998-ci il 14 iyul
- ☐ 1998-ci il 8 noyabr

155 Mülki Məcəlləsinin hansı maddəsi təsərrüfat ortaqlığı subyektlərinin hüquq və vəzifələrinə həsr olunub

- ☐ MM-in 60-cı maddəsi
- ☐ MM-in 28-ci maddəsi
- ☒ MM-in 65-ci maddəsi
- ☐ MM-in 64-cü maddəsi
- ☐ MM-in 33-cü maddəsi

156 Qanuna əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının və ya səhmdar cəmiyyətin asılı cəmiyyətə çevrilməsi üçün səsvermə hüququ verən səhmlərinin neçə faizdən çoxu başqa ortaqlığa mənsub olmalıdır

- ☐ 50%
- ☐ 30%
- ☒ 20%
- ☐ 10%
- ☐ 40%

157 Deyilənlərdən hansı tam ortaqlığın nizamnaməsinə ziddir

- ☐ Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə yaradılması tam ortaqlığın səciyyəvi keyfiyyət xüsusiyyətlərindən biridir.
- ☐ Ortaqlığın hər bir iştirakçısı ortaqlığın işlərinin aparılmasına dair bütün sənədlərlə tanış ola bilər.
- ☒ Tam ortaqlığın nizamnaməsində qərarın iştirakçıların səs çoxluğu ilə qəbul olunduğu hallar nəzərdə tutula bilməz.
- ☐ Tam ortaqlığın fəaliyyəti bütün iştirakçıların ümumi razılığı ilə idarə edilir
- ☐ Ortaqlığın iştirakçıları onun işlərini birlikdə apararkən hər bir əqdin bağlanması üçün ortaqlığın bütün iştirakçılarının razılığı tələb edilir.

158 Qanuna əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının və ya səhmdar cəmiyyətinin səsvermə hüququ verən səhmlərinin neçə faizdən çoxu digər (üstün, iştirakçı) ortaqlığa və ya cəmiyyətə mənsub olarsa həmin təsərrüfat cəmiyyəti asılı cəmiyyət sayılır?

- ☐ 50%
- ☐ 30%
- ☒ 20%
- ☐ 10%
- ☐ 40%

159 Tam ortaqlıqla bağlı aşağıda deyilənlərdən hansı yanlıştır?

- ☒ Tam ortaqlığın nizamnaməsində qərarın iştirakçıların səs çoxluğu ilə qəbul olunduğu hallar nəzərdə tutula bilməz.
- ☐ e) Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə yaradılması tam ortaqlığın səciyyəvi keyfiyyət xüsusiyyətlərindən biridir.
- ☐ d) Ortaqlığın iştirakçıları onun işlərini birlikdə apararkən hər bir əqdin bağlanması üçün ortaqlığın bütün iştirakçılarının razılığı tələb edilir.
- ☐ c) Ortaqlığın hər bir iştirakçısı ortaqlığın işlərini aparmağa vəkil edilib-edilməməsindən asılı olmayaraq işlərin aparılmasına dair bütün sənədlərlə tanış ola bilər.
- ☐ tam ortaqlığın fəaliyyəti bütün iştirakçıların ümumi razılığı ilə idarə edilir.

160 Məhdud məsuliyyətli cəmiyyətin təsis yığıncağında aşağıdakılardan hansı təsisçilər tərəfindən yekdilliklə qəbul edilməli olan qərarlar sırasına daxil deyil?

- ☒ cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçıları arasında bölüşdürülməsi
- ☐ Cəmiyyətin nizamnaməsinin təsdiq edilməsi ilə bağlı qərar
- ☐ Cəmiyyətin yaradılması zamanı nizamnamə kapitalına ödənilən pul olmayan əmanətlərin dəyərinin təsdiq edilməsi ilə bağlı qərar
- ☐ Cəmiyyətin təsis edilməsi ilə bağlı qərar
- ☐ İdarəetmə orqanlarının formalaşdırılması barədə qərar

161 Asılı səhmdar cəmiyyəti ilə bağlı aşağıdakı fikirlərdən hansı yanlıştır?

- ☐ Azərbaycan Respublikası MM-in 68.1-ci maddəsində asılı təsərrüfat cəmiyyətinin anlayışı və əsas əlamətləri müəyyənləşdirilmişdir.
- ☐ Qanuna əsasən təsərrüfat cəmiyyəti o halda asılı cəmiyyət sayılır ki, məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının 20%-dən çoxu və ya səhmdar cəmiyyətinin səsvermə hüququ verən səhmlərinin 20%-dən çoxu digər (üstün, iştirakçı) ortaqlığa və ya cəmiyyətə mənsub olur.
- ☒ Asılı təsərrüfat cəmiyyəti vəziyyətinə yalnız məhdud məsuliyyətli cəmiyyət düşə bilər.
- ☐ Hüquqi statusuna görə asılı təsərrüfat cəmiyyəti kommersiya təşkilatının müstəqil təşkilati hüquqi forması deyildir.

- ☐ Asılı təsərrüfat cəmiyyəti vəziyyətinə məhdud məsuliyyətli cəmiyyət və səhmdar cəmiyyət düşə bilər.

162 Aşağıdakılardan hansı fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin siyahısına aid deyildir?

- ☒ düzgün cavab yoxdu
- ☐ ailələrin hərəkəti üçün xüsusi nəqliyyat vasitələri
- ☐ əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsi
- ☐ borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamaqlarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətəyən torpaq
- ☐ borclunun peşə fəaliyyətinin davam etdirilməsi üçün zəruri olan avadanlıq, o cümlədən ixtisas üzrə kitablar və vasitələr

163 Aşağıdakı fikirlərdən hansı doğrudur?

- ☐ Təsərrüfat cəmiyyətlərinin iştirakçıları və kommandit ortaqlıqlarının maya qoyanları yalnız fiziki şəxslər ola bilərlər.
- ☒ Təsərrüfat cəmiyyəti məhdud məsuliyyətli cəmiyyət, əlavə məsuliyyətli cəmiyyət və səhmdar cəmiyyət formasında yaradıla bilər.
- ☐ Təsərrüfat ortaqlıqları heç bir halda bir şəxs tərəfindən yaradıla bilməz.
- ☐ Təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin (iştirakçıların) paylarına bölünmüş nizamnamə (şərikli) kapitalı olan qeyri-kommersiya təşkilatlarıdır.
- ☐ Təsərrüfat ortaqlıqlarının və cəmiyyətlərinin iştirakçıları kimi dövlət orqanları və yerli özünüidarə orqanları çıxış edə bilərlər.

164 Aşağıdakı fikirlərdən hansı doğru deyil?

- ☐ Mülkiyyət və təşkilatı hüquqi formasından asılı olmayaraq sahibkarlığın bütün formaları bərabər hüquqludur.
- ☒ “Sahibkarlıq fəaliyyəti haqqında” qanuna əsasən sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlərin həllini və ya bu fəaliyyətə nəzarəti həyata keçirən dövlət orqanlarının vəzifəli şəxsləri və mütəxəssisləri sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.
- ☐ Sahibkarlıq fəaliyyətinin subyekti kimi fiziki şəxslər 3 qrupa bölünürlər: fəaliyyət qabiliyyəti olan Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər.
- ☐ Fərdi sahibkarlıq sahibkarlıq fəaliyyətinin təşkilinin ən sadə formalarından olub fiziki şəxslərin hüquqi şəxs yaratmadan müstəqil surətdə öz riski ilə həyat keçirdiyi, əsas məqsədi əmək istifadəsindən, əmtəə satışından, işlər görülməsindən mənfəət götürülməsi olan fəaliyyətdir.
- ☐ “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanununun 4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında sahibkarlığın qanun çərçivəsində həyata keçirilən bütün formalarına icazə verilir.

165 Səhmdar cəmiyyətinin yaradılması zamanı keçirilən təsis yığıncağı aşağıdakılardan hansını həyata keçirmir?

- ☒ düzgün cavab yoxdur
- ☐ Mülki Məcəllə və səhmdar cəmiyyətinin nizamnaməsi ilə nəzərdə tutulmuş səhmdar cəmiyyətinin idarəetmə, nəzarət və icra orqanlarını təşkil edir.
- ☐ səhmdar cəmiyyətinin yaradılması barədə qərarı qəbul edir və onun nizamnaməsini təsdiq edir.
- ☐ səhmdar cəmiyyətinin yaradılması zamanı yerləşdirilən səhmlərin ödənilməsinə yönəldilən pul olmayan əmlakın dəyərini təsdiq edir.
- ☐ səhmdar cəmiyyətinin yaradılması və cəmiyyətin fəaliyyətinin başlanılması ilə əlaqədar Mülki Məcəllə, digər qanunvericilik aktları ilə vətəndaşlar arasında bağlanmış müqaviləyə zidd olmayan digər məsələləri həll edir.

166 Qiymətli kağızların birləşdirilməsi, xırdalanması (bölünməsi) və konvertasiyası haqqında fikirlərdən biri yanlışdır.

- ☐ Qiymətli kağızların birləşdirilməsi, xırdalanması (bölünməsi) və konvertasiyası qaydaları Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən müəyyən edilir.
- ☐ Qiymətli kağızların birləşdirilməsi, xırdalanması (bölünməsi) və konvertasiyası və ödənilməsi bu qiymətli kağızların əvvəlki sertifikatlarının ləğv olunması ilə müşayiət olunur.
- ☐ Emitentin yerləşdirilmiş qiymətli kağızların birləşdirilməsi, xırdalanması (bölünməsi) və konvertasiyası haqqında qərarı müvafiq icra hakimiyyəti orqanında qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyatla alınmalıdır.
- ☐ Qiymətli kağızların birləşdirilməsi, xırdalanması (bölünməsi) və konvertasiyası həmin qiymətli kağızların yerləşdirilməsi zamanı emitent tərəfindən cəlb edilmiş vəsaitlərin miqdarının dəyişdirilməsinə səbəb olmur.

- ☒ Qiymətli kağızların birləşdirilməsi, xırdalanması (bölünməsi) və konvertasiyası həmin qiymətli kağız sahibləri tərəfindən əlavə xərclər çəkilməklə həyata keçirilir.

167 Aşağıdakılardan hansı qiymətli kağızların konvertasiyasının izahıdır?

- ☐ düzgün cavab yoxdu
- ☐ səhmin isitiqraza dəyişdirilməsidir
- ☐ bir növdən olan bütün qiymətli kağızların bir buraxılış daxilində bütün mülkiyyətçilərdə olan qiymətli kağızların sayının mütənasib azaldılması yolu ilə dəyişdirilməsidir.
- ☒ bir emitentin bir növ investisiya qiymətli kağızlarını digər növlü investisiya qiymətli kağızlara və ya digər emitentin qiymətli kağızlarına əvəzsiz dəyişdirilməsidir.
- ☐ bir qiymətli kağızın nominal dəyərinin mütənasib bölünməsi yolu ilə eyni növlü bir neçə qiymətli kağıza çevrilməsidir.

168 Səhmə aid aşağıdakı fikirlərdən hansı yanlıştır?

- ☒ cəmiyyət bir neçə eyni növlü səhmi bir səhmdə birləşdirə və bir səhmi bir neçə həmin növ səhmə dəyişdirmə yolu ilə xırdalaya bilməz.
- ☐ adi səhm sahibinə emitentin mənfəətinin bir hissəsini dividend şəklində almaq, emitentin fəaliyyətinin idarə olunmasında iştirak etmək və emitentin ləğvindən sonra qalan əmlakının bir hissəsini əldə etmək hüququnu verən səhm növüdür.
- ☐ səhm adi və ya imtiyazlı növündə buraxıla bilər
- ☐ səhmin emitenti yalnız səhmdar cəmiyyəti ola bilər
- ☐ səhm qiymətli kağız olub, səhmdar cəmiyyətində üzvlüyü və sahibinin səhmdar cəmiyyəti mənfəətinin bir hissəsini dividendlər şəklində almaq, səhmdar cəmiyyəti işlərinin idarə olunmasında iştirak etmək hüququnu və cəmiyyətin ləğvindən sonra qalan əmlakın bir hissəsinə hüququnu təsdiqləyir

169 Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının 20%-dən çoxu və ya səhmdar cəmiyyətinin səsvermə hüququ verən səhmlərinin 20%-dən çoxu digər (üstün iştirakçı) ortaqlığa və ya cəmiyyətə mənsub olan kommersiya təşkilatı necə adlanır?

- ☐ kooperativlər
- ☐ tam ortaqlıq
- ☒ asılı təsərrüfat cəmiyyəti
- ☐ kommandit ortaqlıq
- ☐ törəmə təsərrüfat cəmiyyəti

170 Törəmə təsərrüfat cəmiyyətləri haqqında fikirlərdən biri yanlıştır

- ☐ törəmə cəmiyyət əsas ortaqlığın və ya cəmiyyətin borcları üçün cavabdeh deyildir.
- ☐ törəmə təsərrüfat cəmiyyəti kimi məhdud məsuliyyətli cəmiyyət, əlavə məsuliyyətli cəmiyyət, eləcə də səhmdar cəmiyyət çıxış edə bilər.
- ☐ törəmə təsərrüfat cəmiyyəti özünəməxsus xarakterə malik olan kommersiya təşkilatıdır.
- ☐ törəmə təsərrüfat cəmiyyəti kimi yalnız təsərrüfat cəmiyyəti çıxış edə bilər
- ☒ törəmə təsərrüfat cəmiyyəti kimi istənilən təsərrüfat ortaqlığı çıxış edə bilər.

171 Aşağıdakı fikirlərdən hansı yanlıştır?

- ☐ Təsərrüfat ortaqlığının və ya cəmiyyətinin iştirakçıları ortaqlığın və ya cəmiyyətin fəaliyyətinə dair məxfi məlumatı açıqlamamalıdır.
- ☐ Təsərrüfat ortaqlığının və ya cəmiyyətinin əmlakına qoyulan maya puldan, qiymətli kağızlardan, başqa əmlakdan və ya əmlak hüquqlarından və ya pul dəyəri olan digər hüquqlardan ibarət ola bilər.
- ☐ Təsərrüfat ortaqlıqları və cəmiyyətləri Mülki Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, başqa təsərrüfat ortaqlıqlarının və cəmiyyətlərinin təsisçiləri (iştirakçıları) ola bilərlər.
- ☒ Dövlət orqanları və yerli özünüidarə orqanları təsərrüfat ortaqlıqlarının və cəmiyyətlərinin iştirakçıları kimi çıxış edə bilərlər.
- ☐ Təsərrüfat ortaqlığının və ya cəmiyyətinin iştirakçıları nizamnamədə nəzərdə tutulan qaydada, miqdarda, üsullarla və müddətlərdə maya qoymalıdırlar

172 Təsərrüfat ortaqlığı və ya cəmiyyəti iştirakçılarının hüquq və vəzifələri Azərbaycan Respublikası Mülki Məcəlləsinin hansı maddəsində öz əksini tapmışdır?

- ☐ MM-in 64-cü maddəsi
- ☐ MM-in 33-cü maddəsi
- ☐ MM-in 28-ci maddəsi
- ☒ MM-in 65-ci maddəsi
- ☐ MM-in 60-cı maddəsi

173 Kimlər kooperativ üzvü ola bilər?

- ☐ burada düz cavab yoxdur
- ☐ nizamnaməni qəbul edən, üzvlük haqqı və əmlak pay haqqı ödəyən 15-yaşına çatmış fiziki və kommersiya hüquqi şəxsləri
- ☒ nizamnaməni qəbul edən, üzvlük haqqı və əmlak pay haqqı ödəyən 16-yaşına çatmış fiziki və hüquqi şəxslər
- ☐ nizamnaməni qəbul edən, üzvlük haqqı və əmlak pay haqqı ödəyən 18-yaşına çatmış fiziki şəxslər
- ☐ nizamnaməni qəbul edən, üzvlük haqqı və əmlak pay haqqı ödəyən 17-yaşına çatmış kommersiya hüquqi şəxsləri

174 Kooperativ hansı sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər?

- ☐ bütün hallarda məşğul ola bilər
- ☐ ancaq nizamnamədə nəzərdə tutulan sahədə
- ☒ qanunla qadağan edilməyən istənilən sahədə
- ☐ heç bir sahədə məşğul ola bilməz
- ☐ qanunla müəyyən edilən hallarda

175 Kooperativ üzvünün əmlak pay haqqının ödənilməsi qaydası həcmi kim müəyyən edir?

- ☐ qanunla müəyyən olunursa, üzvlərinin razılığı ilə
- ☐ kooperativin üzvlərinin yığıncağının qərarı ilə
- ☒ nizamnamə ilə müəyyən olunur
- ☐ qanunla müəyyən olunur
- ☐ kooperativ üzvlərinin yığıncağının qərarı ilə

176 Dövlət orqanları təsərrüfat cəmiyyətinin iştirakçıları ola bilərmi?

- ☐ burada düz cavab yoxdur
- ☐ qanun icazə verdiyi halda ola bilərlər
- ☒ ola bilməzlər
- ☐ ola bilərlər
- ☐ həm də ola bilərlər, həm də ola bilməzlər

177 Təsərrüfat cəmiyyətlərində kimlər iştirakçı ola bilər?

- ☐ həm sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, həm də kommersiya təşkilatları.
- ☐ yalnız kommersiya təşkilatları
- ☒ istənilən fiziki və hüquqi şəxslər
- ☐ yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər
- ☐ istənilən vətəndaşlar

178 İlk dəfə Kooperativlər haqqında Qanun neçənci ildə qəbul olunub?

- ☐ 5 yanvar 1995-ci il.
- ☐ 5 fevral 1998-ci il;
- ☐ 8 yanvar 2000-ci il;
- ☐ 7 fevral 1994-cü il;
- ☒ 7 fevral 1996-cı il;

179 Fəaliyyətinin xarakterinə görə kooperativlərin aşağıdakı növlərinə hansı aid deyil?

- ☐ digər fəaliyyət növləri ilə məşğul olan kooperativlər.
- ☒ qarışıq (istehsal-işlək) kooperativləri;

- ☐ istehlak kooperativləri;
- ☐ istehsal kooperativləri;
- ☐ şirkətlər tərəfindən məşğul olan istehlak kooperativləri;

180 Səhmdar cəmiyyəti.

- ☒ təsərrüfat fəaliyyətini həyata keçirmək məqsədilə nizamnamə fondunu səhm buraxmaq yolu ilə formalaşdıran, şəxslərin könüllü sazişi əsasında yaradılan müəssisə.
- ☐ Beynəlxalq sazişlər və Azərbaycan Respublikasının qanunlarına əsasən xüsusi razılıq əsasında müəssisədir
- ☐ Könüllü saziş əsasında firma, nümayəndəlik və şirkətlər tərəfindən yaradılan müəssisədir
- ☐ Dövlət əhəmiyyətli fəaliyyəti həyata keçirmək məqsədilə hüquqi şəxslərin könüllü sazişi əsasında yaradılan müəssisə;
- ☐ kapitalı dövlətə məxsus olan və özəl firmaların vasitəçiliyi ilə yaradılan müəssisədir;

181 Göstərilənlərdən təsərrüfat ortaqlıqlarına hansı aiddir

- ☐ Təsərrüfat cəmiyyətlərinin iştirakçıları və kommandit ortaqlıqlarının maya qoyanları yalnız fiziki şəxslər ola bilərlər.
- ☒ Təsərrüfat cəmiyyəti məhdud məsuliyyətli cəmiyyət, əlavə məsuliyyətli cəmiyyət və səhmdar cəmiyyət formasında yaradıla bilər
- ☐ Təsərrüfat ortaqlıqları heç bir halda bir şəxs tərəfindən yaradıla bilməz.
- ☐ Təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin (iştirakçıların) paylarına bölünmüş nizamnamə (şərikli) kapitalı olan qeyri-kommersiya təşkilatlarıdır.
- ☐ Təsərrüfat ortaqlıqların vı cəmiyyətlərinin iştirakçıları kimi dövlət orqanları və yerli özünüidarə orqanları çıxış edə bilərlər.

182 Göstərilənlərdən hansı cəmiyyətinin yaradılması zamanı keçirilən təsis yığıncağının işinə aiddir

- ☒ heç biri
- ☐ Mülki Məcəllə və səhmdar cəmiyyətinin nizamnaməsi ilə nəzərdə tutulmuş səhmdar cəmiyyətinin idarəetmə, nəzarət və icra orqanlarını təşkil edir.
- ☐ səhmdar cəmiyyətinin yaradılması barədə qərarı qəbul edir və onun nizamnaməsini təsdiq edir.
- ☐ səhmdar cəmiyyətinin yaradılması zamanı yerləşdirilən səhmlərin ödənilməsinə yönəldilən pul olmayan əmlakın dəyərini təsdiq edir.
- ☐ səhmdar cəmiyyətinin yaradılması və cəmiyyətin fəaliyyətinin başlanılması ilə əlaqədar Mülki Məcəllə, digər qanunvericilik aktları ilə vətəsisçilər arasında bağlanmış müqaviləyə zidd olmayan digər məsələləri həll edir.

183 Səhmdar cəmiyyətinin səsvermə hüququ verən səhmlərinin 20%-dən çoxu digər cəmiyyətə mənsub olan kommersiya təşkilatı necə adlanır?

- ☐ kooperativlər
- ☐ kommandit ortaqlıq
- ☒ asılı təsərrüfat cəmiyyəti
- ☐ tam ortaqlıq
- ☐ törəmə təsərrüfat cəmiyyəti

184 Deyilənlərdən hansı təsərrüfat ortaqlıqlarının və cəmiyyətlərinin nizamnaməsinə ziddir

- ☐ Təsərrüfat ortaqlığının və ya cəmiyyətinin iştirakçıları ortaqlığın və ya cəmiyyətin fəaliyyətinə dair məxfi məlumatı açıqlamamalıdır
- ☐ Təsərrüfat ortaqlığının və ya cəmiyyətinin əmlakına qoyulan maya puldan, qiymətli kağızlardan, başqa əmlakdan və ya əmlak hüquqlarından və ya pul dəyəri olan digər hüquqlardan ibarət ola bilər.
- ☐ Təsərrüfat ortaqlıqları və cəmiyyətləri Mülki Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, başqa təsərrüfat ortaqlıqlarının və cəmiyyətlərinin təsisçiləri (iştirakçıları) ola bilərlər.
- ☒ Dövlət orqanları və yerli özünüidarə orqanları təsərrüfat ortaqlıqların və cəmiyyətlərinin iştirakçıları kimi çıxış edə bilərlər.
- ☐ Təsərrüfat ortaqlığının və ya cəmiyyətinin iştirakçıları nizamnamədə nəzərdə tutulan qaydada, miqdarda, üsullarla və müddətlərdə maya qoymalıdırlar

185 Manat ölkənin yeganə ödəniş vasitəsi elan olunmuşdur

- ☐ 2004-cü il yanvarın 1-dən

- ☒ 1992-ci il yanvarın 1-dən
- ☐ 1995-ci il yanvarın 1-dən
- ☐ 1993-cü il yanvarın 1-dən
- ☐ 2006-cı il yanvarın 1-dən

186 Mülkiyyət formasına görə aşağıdakı bank təsnifat qrupuna daxil deyil?

- ☐ kooperativ banklar
- ☒ hökumət bankları
- ☐ dövlətlərarası banklar
- ☐ bələdiyyə və kommunal
- ☐ dövlətin iştirakı olan banklar

187 Azərbaycan Respublikası qanunvericiliyinə əsasən ölkənin bank sisteminin ikinci pilləsi hesab edilir

- ☐ Milli Bank
- ☐ Mərkəzi Bank
- ☐ Lizinq kompaniyaları
- ☐ Kredit təşkilatları
- ☒ Kommersiya bankları

188 Azərbaycan Respublikası qanunvericiliyinə əsasən ölkənin bank sisteminin birinci pilləsi hesab edilir

- ☐ Royal Bank
- ☒ Mərkəzi Bank
- ☐ Xalq Bank
- ☐ Texnika Bank
- ☐ Bank Standart

189 Azərbaycan Respublikası qanunvericiliyinə əsasən ölkənin bank sistemi

- ☐ pilləsizdir
- ☒ iki pilləlidir
- ☐ bir pilləlidir
- ☐ dörd pilləlidir
- ☐ üç pilləlidir

190 Banklar aşağıdakı sahədə fəaliyyət göstərir?

- ☐ istehsalatda
- ☒ mübadilə sahəsində
- ☐ broker fəaliyyəti sahəsində
- ☐ konsalting sahəsində
- ☐ istehsal sahəsində

191 Birja əmtəəsi nədir?

- ☐ mal, əşya;
- ☐ pul, əmtəə;
- ☐ alqı, satqı;
- ☐ xidmət, sifariş.
- ☒ kontrakt, müqavilə;

192 Kredit ittifaqı ən azı neçə fiziki və hüquqi şəxslər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada təsis edilir?

- ☐ 4
- ☐ 3
- ☐ 10

- ☒ 11
☐ 8

193 Bank ən azı neçə hüquqi və ya fiziki şəxs tərəfindən açıq səhmdar cəmiyyəti formasında yaradılır?

- ☒ 3
☐ 9
☐ 4
☐ 5
☐ 8

194 Yaradılma formasına görə maliyyə-sənaye qruplarının neçə növü vardır?

- ☐ 7
☐ 2
☐ 4
☐ 5
☒ 3

195 Transmilli maliyyə-sənaye qruplarının anlayışı Maliyyə-sənaye qrupları haqqında Azərbaycan Respublikası qanununun hansı maddəsinə verilmişdir?

- ☒ 5-ci
☐ 3-cü
☐ 13-cü
☐ 11-ci
☐ 7-ci

196 İctimai birliklərin əmlakı hansı mənbədən formalaşa bilməz:

- ☒ ictimai birliklərin yerləşdiyi ərazinin bələdiyyə orqanlarının yığdığı yerli vergilərdən.
☐ təsisçilərin və ya ictimai birliklərin üzvlərinin müntəzəm və ya birdəfəlik üzvlük haqları;
☐ malların satışından, xidmətlər göstərilməsindən, işlər görülməsindən daxilolmalar;
☐ səhmlər, istiqrazlar, başqa qiymətli kağız və əmanətlərdən alınan dividendlər, gəlirlər;
☐ öz əmlakından istifadə və onun satılması nəticəsində əldə edilən gəlirlər;

197 Fondun ləğvi haqqında qərarı aşağıdakı orqanlardan hansı qəbul edə bilər?

- ☐ maraqlı şəxslərin ərizəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti
☒ maraqlı şəxslərin ərizəsinə əsasən yalnız məhkəmə
☐ maraqlı şəxslərin ərizəsinə əsasən Fondun Himayəçilik Şurası
☐ maraqlı şəxslərin ərizəsinə əsasən fondun prezidenti
☐ maraqlı şəxslərin ərizəsinə əsasən fondun idarə heyəti

198 Qeyri-kommersiya təşkilatlarının bir növü olan hüquqi şəxslərin ittifaqlarının anlayışı və əlamətləri Mülki Məcəllənin hansı maddəsində öz əksini tapmışdır?

- ☐ MM-in 61-ci maddəsində
☐ MM-in 11-ci maddəsində
☒ MM-in 117-ci maddəsində
☐ MM-in 111-ci maddəsində]
☐ MM-in 97-ci maddəsində

199 Aşağıda deyilənlərdən hansı yanlıştır?

- ☐ dövlət müəssisəsinin əmlakı Azərbaycan Respublikasının dövlət mülkiyyətidir.
☐ dövlət müəssisəsi Azərbaycan Respublikasının qanunvericiliyə uyğun olaraq dövlət əmlakını idarə etməyə vəkil edilən dövlət orqanları tərəfindən yaradılır.
☐ müəssisə dövlətin öhdəliklərinə görə məsuliyyət daşıyır.

- ☒ dövlət müəssisəsinin öhdəliklərinə görə dövlət məsuliyyət daşıyır.
- ☐ dövlət müəssisəsi öz öhdəliklərinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin əmlakı ilə məsuliyyət daşıyır.

200 Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanunu nə zaman qəbul edilmişdir?

- ☐ 22 iyul 1998-ci il tarixli
- ☐ 12 iyul 1997-ci il tarixli
- ☐ 12 iyul 2000- ci il tarixli
- ☐ 2 iyul 1996-cı il tarixli
- ☒ 2 iyul 1999-cu il tarixli

201 Qanuna əsasən aşağıdakılardan hansı əmtəə birjasının hüquqlarına daxil deyil:

- ☐ digər birjalarda, o cümlədən xarici ölkə birjalarında öz nümayəndəsini saxlamaq;
- ☐ dövlət standartlarını nəzərə almaqla nümunəvi kontraktlar işləyib hazırlamaq;
- ☐ gün ərzində birja əqdlərinin qiyməti birja komitəsi (birja şurası) tərəfindən müəyyənləşdirilmiş həddən çox dəyişilsə, birja ticarətini müvəqqəti dayandırmaq;
- ☒ gün ərzində birja iştirakçıları tərəfindən bağlanan birja əqdləri ilə bağlı hesablara tələb etmək
- ☐ birjada qeyri-birja əqdləri bağlanmasını həyata keçirən birja iştirakçılarına qarşı nizamnamədə nəzərdə tutulmuş sanksiyaları tətbiq etmək;

202 Maliyyə-sənaye qrupları haqqında qanunun hansı maddəsi qrup iştirakçılarının məsuliyyətini əhatə edir

- ☒ Maddə 15
- ☐ Maddə 14
- ☐ Maddə 11
- ☐ Maddə 12
- ☐ Maddə 13

203 Fond hansı qaydada ləğv edilə bilər

- ☐ maraqlı şəxslərin ərizəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən
- ☐ Fondun Himayəçilik Şurası tərəfindən
- ☐ fondun prezidenti tərəfindən
- ☐ fondun idarə heyəti tərəfindən
- ☒ maraqlı şəxslərin ərizəsinə əsasən yalnız məhkəmə tərəfindən

204 Qanuna əsasən aşağıdakılardan hansı əmtəə birjasının hüquqlarına daxil deyil

- ☐ digər birjalarda, o cümlədən xarici ölkə birjalarında öz nümayəndəsini saxlamaq;
- ☐ dövlət standartlarını nəzərə almaqla nümunəvi kontraktlar işləyib hazırlamaq;
- ☐ gün ərzində birja əqdlərinin qiyməti birja komitəsi (birja şurası) tərəfindən müəyyənləşdirilmiş həddən çox dəyişilsə, birja ticarətini müvəqqəti dayandırmaq;
- ☒ gün ərzində birja iştirakçıları tərəfindən bağlanan birja əqdləri ilə bağlı hesablara tələb etmək
- ☐ birjada qeyri-birja əqdləri bağlanmasını həyata keçirən birja iştirakçılarına qarşı nizamnamədə nəzərdə tutulmuş sanksiyaları tətbiq etmək;

205 Aşağıda deyilənlərdən hansı yanlıştır?

- ☐ sığortaçının və təkrar sığortaçının nizamnamə kapitalının minimum məbləğini qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyən edir.
- ☐ sığorta təşkilatının (sığortaçının) Azərbaycan dilində tam rəsmi adı olur. Onun tam adında «sığorta» sözü və təşkilati-hüquqi forması göstərilməlidir.
- ☒ sığortaçının adı xarici dildə nə tam, nə də qısaldılmış formada yazıla bilməz.
- ☐ siyasi partiyalar, ictimai birliklər və fondlar istisna edilməklə, bir və ya bir neçə hüquqi və ya fiziki şəxs, bilavasitə sığorta fəaliyyətini həyata keçirmək üçün qanunvericilikdə nəzərdə tutulan bütün təşkilati-hüquqi formalarda sığortaçını təsis edə bilərlər.
- ☐ hüquqi şəxs kimi sığorta təşkilatı dövlət qeydiyyatına alınmalı, sığorta fəaliyyətinə xüsusi razılıq (lisenziya) almalıdır.

206 Kredit ittifaqları haqqında qanunun 3-cü maddəsində öz əksini tapmış kredit ittifaqlarının fəaliyyətinin əsas prinsiplərinə aşağıdakılardan hansı daxil deyil?

- ☐ əldə edilmiş vəsaitin sahibkarlıq fəaliyyətinə yönəldilməsi;
- ☐ kredit ittifaqının idarə olunmasında üzvlərin şəxsən iştirakı;
- ☐ üzvlərin mənafe ümumiliyi və qarşılıqlı etimadı əsasında birləşməsi;
- ☐ şəxsi mənafeyin kollektiv mənafe ilə əlaqələndirilməsi;
- ☒ payların həcmindən asılı olaraq üzvlərin hüquqi qeyri-bərabərliyi;

207 Kredit ittifaqı təsisçilərinin sayı neçədən az olmamalıdır?

- ☐ 9-dan
- ☐ 7-dən
- ☐ 15-dən
- ☐ 13-dən
- ☒ 11-dən

208 Aşağıda deyilənlərdən hansı yanlıştır?

- ☐ bankın adında «Azərbaycan Respublikası», «dövlət», «milli» sözlərindən istifadə edilməsinə yalnız qanunvericilikdə nəzərdə tutulduğu hallarda yol verilir.
- ☐ siyasi partiyalar və ictimai birliklər bankın səhmdarı ola bilməzlər.
- ☐ fondlar və digər qeyri-kommersiya təşkilatları bankın səhmdarı ola bilməzlər.
- ☐ bank yalnız adlı səhmlər buraxa bilər. Bankın imtiyazlı səhm sahibləri səs hüququna malik ola bilməzlər.
- ☒ bankın təsisçiləri olan səhmdarları onun sonrakı səhmdarlarına nisbətən əlavə üstünlüklərə malik ola bilərlər və əlavə vəzifələr daşıya bilərlər

209 Bank ən azı neçə hüquqi və (və ya) fiziki şəxs tərəfindən yaradıla bilər?

- ☐ 5
- ☐ 1
- ☐ 2
- ☒ 3
- ☐ 4

210 Aşağıda deyilənlərdən hansı yanlıştır?

- ☐ Fondun təsisçilərinin (təsisçisinin) verdiyi əmlak fondun mülkiyyətidir. Fond həmin əmlakdan onun nizamnaməsində müəyyənləşdirilmiş məqsədlər üçün istifadə edir.
- ☐ Fond - üzvlüyü olmayan, fiziki və ya hüquqi şəxslərin könüllü əmlak haqları əsasında təsis etdikləri, sosial, xeyriyyə, mədəni, təhsil və ya digər ictimai faydalı məqsədlər güdən təşkilatdır.
- ☐ Fondun idarə edilməsi və onun orqanlarının formalaşdırılması qaydası fondun təsisçilər tərəfindən təsdiq edilən nizamnaməsi ilə müəyyənləşdirilir.
- ☒ təsisçilər yaratdıqları fondun öhdəlikləri üçün, fond isə öz təsisçilərinin öhdəlikləri üçün məsuliyyət daşıyır.
- ☐ Fond öz əmlakından istifadə haqqında hesabları hər il dərc etməyə borcludur.

211 Aşağıda deyilənlərdən hansı yanlıştır?

- ☐ Maliyyə-sənaye qrupunun baş şirkəti qrupun bütün iştirakçıları tərəfindən təsis edilən və onun fəaliyyətini təmin edən müvəkkil hüquqi şəxsdir.
- ☒ Maliyyə-sənaye qrupunun baş şirkətinin nizamnaməsi maliyyə-sənaye qrupunun yaradılmasına dair müqavilənin şərtlərinə uyğun olmaya bilər
- ☐ Baş şirkətin nizamnaməsi onun fəaliyyətinin məqsəd və vəzifələrini müəyyən etməlidir
- ☐ Maliyyə-sənaye qrupunun baş şirkətinin adı «maliyyə-sənaye qrupunun baş şirkəti» söz birləşməsindən ibarət olmalıdır.
- ☐ Maliyyə-sənaye qrupunun baş şirkəti bir qayda olaraq, investisiya təsisatı hesab olunur. O, səhmdar cəmiyyəti, assosiasiya, ittifaq formasında yaradıla bilər.

212 Maliyyə-sənaye qrupları haqqında qanunun 15-ci maddəsinə əsasən iştirakçılar tərəfindən öhdəliklərin birgə yerinə yetirilməsi xüsusiyyətləri aşağıdakılardan hansı ilə müəyyən edilir?

- ☐ müvəkkil dövlət icra hakimiyyəti orqanının müvafiq normativ aktı ilə
- ☐ maliyyə-sənaye qruplarının direktorlar şurasının qərarı ilə
- ☐ maliyyə-sənaye qruplarının yaradılmasında iştirak edən hüquqi şəxslər arasında əldə edilmiş şifahi razılıq əsasında
- ☒ maliyyə-sənaye qruplarının yaradılması haqqında müqavilə ilə
- ☐ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq normativ aktı ilə

213 Bələdiyyələrin səlahiyyətlərinə aşağıdakılardan hansı daxil deyil?

- ☐ yerli sosial müdafiə və sosial inkişaf proqramlarının, yerli iqtisadi inkişaf proqramlarının qəbul və icra edilməsi daxildir.
- ☐ bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması, qanunla müəyyən edilmiş hallarda onların səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi;
- ☒ bələdiyyələrin mülki dövriyyədə müəyyən hakimiyyət səlahiyyətlərinə malik bir orqan kimi çıxış edə bilməsi.
- ☐ yerli vergilərin və ödənişlərin müəyyən edilməsi;
- ☐ yerli büdcənin və onun icrası haqqında hesabatların təsdiq edilməsi; bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam;

214 Bələdiyyələrin statusu haqqında qanunun hansı maddəsinə əsasən bələdiyyələr bələdiyyə mülkiyyətini idarə edirlər

- ☐ qanunun 6-cı maddəsi
- ☐ qanunun 5-ci maddəsi
- ☐ qanunun 2-ci maddəsi
- ☒ qanunun 3-cü maddəsi
- ☐ qanunun 4-cü maddəsi

215 Qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri ilə bağlı aşağıda deyilənlərdən hansılar doğru deyil?

- ☒ Filial və nümayəndəliklərin fəaliyyətinə görə onları yaradan qeyri-hökumət təşkilatı məsuliyyət daşıyır.
- ☐ Qeyri-hökumət təşkilatının nümayəndəliyi həmin təşkilatın olduğu yerdən kənarda təşkil edilir,
- ☐ Qeyri-hökumət təşkilatının filialı və nümayəndəliyi hüquqi şəxs deyil,
- ☐ Qeyri-hökumət təşkilatının filialı və nümayəndəliyi onları yaratmış təşkilatın əmlakından pay alır
- ☐ Filial və nümayəndəliyin rəhbərləri qeyri-hökumət təşkilatı tərəfindən təyin edilir.

216 Nəyə əsasən hakimiyyət orqanları bələdiyyələrin inkişafı üçün zəruri hüquqi, təşkilati və maddi-maliyyə şəraiti yaradır

- ☐ Bələdiyyələrin statusu haqqında"qanunun 15-ci maddəsi
- ☐ Bələdiyyələrin statusu haqqında"qanunun 7-ci maddəsi
- ☒ Bələdiyyələrin statusu haqqında" qanunun 9-cu maddəsi
- ☐ Bələdiyyələrin statusu haqqında" qanunun 11-ci maddəsi
- ☐ Bələdiyyələrin status haqqında"qanunun 13-cü maddəsi

217 Sığorta haqqında qanunun hansı maddəsi sığortacılar birliyinə həsr olunub

- ☐ 3-cü maddə
- ☐ 7-ci maddə
- ☐ 12-ci maddə
- ☐ 15-ci maddə
- ☒ 17-ci maddə

218 Kredit ittifaqı təsisçiləri necə nəfərdən ibarət olmalıdır sayı neçədən az olmamalıdır

- ☐ ən azı 15
- ☐ ən azı 9
- ☒ ən azı 11
- ☐ ən azı 13
- ☐ ən azı 7

219 Bankın yaradılması üçün ən azı neçə iştirakçı tələb olunur

- ☐ 5
- ☐ 4
- ☐ 1
- ☐ 2
- ☒ 3

220 Qeyri-hökumət təşkilatları haqqında qanun un hansı maddəsi fondun idarəsi qaydalarına həsr edilib

- ☐ qanunun 17-ci maddəsi
- ☐ qanunun 7-ci maddəsi
- ☐ qanunun 32-ci maddəsi
- ☒ qanunun 27-ci maddəsi
- ☐ qanunun 21-ci maddəsi

221 Nəyə əsasən maliyyə-sənaye qrupunun iştirakçılarının öhdəliklərin birgə yerinə yetirməsi şərti müəyyən edilir

- ☐ maliyyə-sənaye qruplarının yaradılmasında iştirak edən hüquqi şəxslər arasında əldə edilmiş şifahi razılıq əsasında
- ☒ maliyyə-sənaye qruplarının yaradılması haqqında müqavilə ilə
- ☐ maliyyə-sənaye qruplarının direktorlar şurasının qərarı ilə
- ☐ müvəkkil dövlət icra hakimiyyəti orqanının müvafiq normativ aktı ilə
- ☐ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq normativ aktı ilə

222 Maliyyə-sənaye qrupu qrupun fəaliyyəti haqqında müvafiq hesabatı hansı müddət ərzində təqdim edir

- ☒ Maliyyə ili bitdikdən sonra 90 gündən gec olmayaraq
- ☐ Maliyyə ili bitdikdən sonra 15 gündən gec olmayaraq
- ☐ Maliyyə ili bitdikdən sonra 30 gündən gec olmayaraq
- ☐ Maliyyə ili bitdikdən sonra 45 gündən gec olmayaraq
- ☐ Maliyyə ili bitdikdən sonra 60 gündən gec olmayaraq

223 İctimai birlik nədir?

- ☒ bir neçə fiziki və ya hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, qeyri-hökumət təşkilatıdır
- ☐ siyasi partiyadır
- ☐ öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutan qeyri-hökumət təşkilatıdır
- ☐ əsas məqsədi kimi gəlir əldə etmək olan hökumət təşkilatıdır.
- ☐ fiziki və ya hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü hökumət təşkilatıdır.

224 Hüquqi şəxslərin nizamnaməsinə zidd olan nədir

- ☐ hüquqi şəxslər qeyri-kommersiya hüquqi şəxsləri ola bilərlər
- ☐ hüquqi şəxslər kommersiya hüquqi şəxsləri ola bilərlər
- ☐ qeyri-kommersiya hüquqi şəxsləri əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən hüquqi şəxslərə ayrılırlar
- ☒ qeyri-kommersiya hüquqi şəxslərinin əsas məqsədi mənfəət götürməkdən ibarətdir
- ☐ kommersiya hüquqi şəxslərinin fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarətdir

225 Bank fəaliyyəti göstərilməsi üçün xüsusi razılıq (lisenziyanın) verilməsi səlahiyyəti olan orqan hansıdır

- ☐ Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
- ☐ Azərbaycan Respublikasının Prezidenti
- ☐ Azərbaycan Respublikasının Nazirlər Kabineti
- ☐ Azərbaycan Respublikasının Vergilər Nazirliyi
- ☒ Azərbaycan Respublikasının Mərkəzi Bankı

226 Universal banklar ...?

- ☐ bütün növ akkreditiv xidmətləri göstərmək hüququna malikdirlər
- ☐ kredit xidmətləri göstərmək hüququna malikdirlər
- ☐ bütün növ məsləhət xidmətləri göstərmək hüququna malikdirlər
- ☐ bütün növ sığorta xidmətləri göstərmək hüququna malikdirlər
- ☒ bütün növ bank xidmətləri göstərmək hüququna malikdirlər

227 Bank sisteminin ikinci pilləsində çıxış edən kommersiya bankları özünəməxsus xüsusiyyətləri ilə seçilən İqtisadi təşkilatları olub bölünür

- ☐ dövlət və özəl banklara
- ☐ mərkəzi və kommersiya banklarına
- ☐ yerli və xarici banklara
- ☒ universal və ixtisaslaşmış banklara
- ☐ kiçik və iri banklara

228 Azərbaycan Respublikası qanunvericiliyinə əsasən pul emissiyasını həyata keçirir?

- ☐ Bank Standart
- ☐ Xalq Bank
- ☐ Royal Bank
- ☐ Texnika Bank
- ☒ Mərkəzi Bank

229 Bankların İqtisadi məzmununa görə aşağıdakı təsnifat qrupu yoxdur?

- ☐ bank birjanın agentı kimi
- ☐ bank müəssisə kimi
- ☐ bank ticarət müəssisəsi kimi
- ☒ bank təmsilçi müəssisə kimi
- ☐ bank vasitəçi müəssisə kimi

230 Bank Mərkəzi Bankdan aldığı lisenziya əsasında aşağıdakı fəaliyyət növü ilə məşğul ola bilməz

- ☐ kreditlərə və kredit qabiliyyətinin yoxlanılmasına dair informasiya verilməsi və xidmətlər göstərilməsi
- ☐ qiymətli kağızlar bazarında peşəkar fəaliyyət
- ☐ maliyyə müşaviri, maliyyə agentı və ya məsləhətçisi xidmətlərinin göstərilməsi
- ☒ dövlət əmlakının reyistri ilə bağlı zəruri bazanı formalaşdırmaq
- ☐ qiymətli metalların əmanətə cəlb edilməsi və yerləşdirilməsi

231 Bank Mərkəzi Bankdan aldığı lisenziya əsasında aşağıdakı fəaliyyət növü ilə məşğul ola bilməz?

- ☐ fiziki və hüquqi şəxslərin hesablarının, o cümlədən bankların müxbir hesablarının açılması və aparılması
- ☐ ödəniş vasitələrinin (o cümlədən kredit və debet kartları, yol çekləri və bank köçürmə vekselləri) buraxılması
- ☐ tələbli və müddətli depozitlərin (əmanətlərin) və digər qaytarılan vəsaitlərin cəlb edilməsi
- ☒ dövlət büdcəsinin gəlirlərinin formalaşdırılması üçün pul vəsaitlərinin təmərküzləşdirilməsi
- ☐ klirinq, hesablaşma-kassa xidmətləri, pul vəsaitinin, qiymətli kağızların və ödəniş vasitələrinin köçürülməsi üzrə xidmətlər göstərilməsi

232 Bank hüquq münasibətlərinin yaranmasına səbəb kimi aşağıdakılardan hansı çıxış edə bilməz

- ☐ lisenziyanın verilməsi və onun geri götürülməsi
- ☐ məcburi ehtiyatın yaradılması
- ☐ müqavilə və ya birtərəfli əqd
- ☐ zərər vurulması
- ☒ əmanət yerləşdirməyə məcburetmə

233 Bank əməliyyatları xüsusiyyətinə görə bank hüquq münasibəti deyil

- ☐ yardımçı bank əməliyyatları

- ☒ direktiv bank əməliyyatları
- ☐ passiv bank əməliyyatları
- ☐ vasitəçi bank əməliyyatları
- ☐ aktiv bank əməliyyatları

234 Subyektlər baxımından aşağıdakı bank hüquq münasibətləri mövcud deyil?

- ☐ bank əməliyyatının həyata keçirilməsi ilə əlaqədar olaraq iki bank arasında
- ☐ Mərkəzi bank və banklar arasında
- ☒ Mərkəzi bank ilə sahibkar arasında
- ☐ Mərkəzi bank ilə hökumət arasında
- ☐ bank və müştəri arasında

235 Səhmdar tipli maliyyə-kredit təşkilatları olub, ödənişlər hesabına pul qoyuluşlarının qəbulunu və müştərilərin tapşırığı ilə digər hesablı əməliyyatları həyata keçirən əsas kommersiya təşkilatları nədi?

- ☐ qeyri-kommersiya təşkilatı
- ☐ maliyyə-sənaye qrupu
- ☐ sığorta təşkilatı
- ☒ kommersiya bankları
- ☐ səhmdar cəmiyyət

236 Kredit ittifaqının üzvünün vəzifələrinə daxil olmayan variant hansıdır?

- ☒ başqa kredit təşkilatlarının üzvü olmaq
- ☐ aldığı borcu vaxtında və müqavilə şərtlərinə müvafiq qaytarmaq
- ☐ nizamnamədəki tələblərə və qaydalara riayət etmək
- ☐ kredit alarkən onun məqsədli təyinatı haqqındadırüst məlumat vermək
- ☐ payı nizamnamədə nəzərdə tutulmuş qaydada və vaxtında ödəmək

237 Kredit ittifaqının üzvlərinin sayı qanunla müəyyənləşdirilmiş həddən az olduqda ən azı neçə ay müddətinə üzvlərin sayı artırılmalıdır?

- ☐ 4 ay
- ☒ 3 ay
- ☐ 5 ay
- ☐ 6 ay
- ☐ 2 ay

238 Kredit ittifaqlarının fəaliyyətinin əsas prinsiplərinə aid olmayan variant hansıdır?

- ☐ qəbul edilmiş vəsaitin sahibkarlığa yönəldilməsi
- ☒ payların bölünməsi
- ☐ fəaliyyətinin aşkarlığı
- ☐ fəaliyyətinin özünə nəzarətə əsaslanması
- ☐ üzvlüyün könüllülüyü

239 İctimai birliklərin iştirakçıları neçə qrupa bölünür?

- ☐ 8
- ☐ 6
- ☐ 2
- ☒ 3
- ☐ 4

240 Təsərrüfat fəaliyyətini həyata keçirmək məqsədilə nizamnamə fondunu səhm buraxmaq yolu ilə formalaşdıran, şəxslərin könüllü sazişi əsasında yarılan müəssisə necə adlanır?

- ☒ səhmdar cəmiyyət

- ☐ xüsusi müəssisə
- ☐ kooperativ
- ☐ fermer təsərrüfatı
- ☐ dövlət idarəsi

241 Maksimum mənfəət əldə etmək məqsədilə bazarın və istehlakçıların real tələblərini öyrənmək əsasında əmtəələrin layihələndirilməsi, istehsalın, reallaşdırılması, üzrə fəaliyyətin planlaşdırma və təşkili sistemi nədi?

- ☐ rəqabət
- ☐ iqtisadiyyat
- ☒ marketing
- ☐ sahibkarlıq
- ☐ bazar

242 İqtisadiyyatın istənilən sahəsində, son məqsədi mənfəət götürmək olan firma fəaliyyətinin idarə edilməsi necə adlanır?

- ☐ sahibkarlıq fəaliyyətinin xüsusi forması
- ☐ xidmət sahəsində idarəçilik
- ☒ təsərrüfat fəaliyyətində kooperativlər
- ☐ dövlət səhmlı firma
- ☐ təsərrüfat fəaliyyətinin menecmenti

243 Ancaq müəssisələrin səhmlərinin nəzarət paketinə malik olan müəssisələr necə adlanır?

- ☒ xalis holdingin
- ☐ ümumi holding
- ☐ kontenental holding
- ☐ xüsusi holding
- ☐ qarışıq holding

244 Veksellərin bankda uçuğu?

- ☐ patent;
- ☐ barter;
- ☐ təsvir;
- ☐ faktoring;
- ☒ aksept;

245 Aşağıda deyilənlərdən hansı yanlıştır?

- ☐ birjanın hər bir təsisçisinin payı onun nizamnamə fondunun 20 faizindən çox olmalıdır.
- ☒ birjanın təsisçiləri eyni zamanda onun üzvləri sayılır.
- ☐ birja üzvləri birjanın fəaliyyəti ilə bağlı məsələlərin həllində iştirak etmək, onun rəhbər orqanlarını seçmək və ora seçilmək
- ☐ birja hüquqi və (və ya) fiziki şəxslərin könüllü birliyi əsasında yaradılır və müəyyənləşdirilmiş qaydada dövlət qeydiyyatından keçməlidir.
- ☐ birja üzvlüyünə qəbul və onun tərkibindən çıxma qaydası əmtəə birjasının nizamnaməsi ilə tənzimlənir.

246 Aşağıda deyilənlərdən hansı yanlıştır?

- ☐ İttifaq ləğv edildikdə onun əmlakı ittifaqın nizamnaməsində göstərilmiş məqsədlərə, bu mümkün olmadıqda isə dövlət büdcəsinə yönəldilir.
- ☒ Hüquqi şəxslərin ittifaqlarının iştirakçıları özlərinin müstəqilliyini və hüquqi şəxs hüquqlarını itirirlər.
- ☐ İttifaqın təsisçilərinin (iştirakçıların) ona verdikləri əmlak ittifaqın mülkiyyətidir.
- ☐ Bu əmlakdan ittifaq onun nizamnaməsində müəyyənləşdirilmiş məqsədlər üçün istifadə edir.
- ☐ İttifaqın adında onun iştirakçılarının fəaliyyətinin əsas predmeti, habelə «ittifaq» sözü göstərilməlidir.

247 Aşağıda deyilənlərdən hansı yanlıştır

- ☐ Fondun Himayəçilik Şurasının formalaşma və fəaliyyət qaydası fondun təsisçiləri tərəfindən təsdiq edilmiş fondun nizamnaməsində müəyyən edilir.
- ☐ Fondun Himayəçilik Şurası öz fəaliyyətini ictimai əsaslarla həyata keçirir.
- ☐ Fondun Himayəçilik Şurası fondun nəzarət orqanıdır və fondun fəaliyyətinə, fondun başqa orqanları tərəfindən qərarların qəbul edilməsinə və onların yerinə yetirilməsinin təmin edilməsinə həyata keçirir
- ☐ Fondun Himayəçilik Şurası fond vəsaitinin istifadə edilməsinə, fondun fəaliyyətinə nəzarəti həyata keçirir
- ☒ Fondun Himayəçilik Şurası nizamnaməyə dəyişikliklər edilməsi, ləğvetmə və ya yenidən təşkilətmə haqqında qərarın qəbulunu həyata keçirmək səlahiyyətinə malik deyil.

248 Aşağıda deyilənlərdən hansı yanlıştır?

- ☒ transmilli maliyyə-sənaye qruplarından fərqli olaraq, transmilli korporasiyalar öz fəaliyyətini bir ölkənin ərazisində həyata keçirən və (və ya) bir dövlətin mülkiyyətində olan kompaniyalardır.
- ☐ transmilli maliyyə-sənaye qruplarının anlayışı «Maliyyə-sənaye qrupları haqqında» Azərbaycan Respublikası qanununun 5-ci maddəsinə verilmişdir.
- ☐ tərkibində xarici hüquqi şəxslərin iştirak etdiyi maliyyə-sənaye qrupu transmilli maliyyə-sənaye qrupu hesab olunur.
- ☐ «Maliyyə-sənaye qrupları haqqında» Azərbaycan Respublikası qanununa əsasən hökumətlərarası saziş əsasında yaradılan maliyyə-sənaye qrupu transmilli maliyyə-sənaye qrupu hesab olunur.
- ☐ hökumətlərarası saziş əsasında yaradılan maliyyə-sənaye qrupları dövlətlərarası (beynəlxalq) maliyyə-sənaye qrupu statusuna malik olur.

249 Aşağıda deyilənlərdən hansı yanlıştır?

- ☐ Maliyyə-sənaye qrupunun baş şirkətinin vəzifələri onun nizamnaməsi və maliyyə-sənaye qrupunun yaradılmasına dair müqavilə ilə müəyyən edilir
- ☐ Maliyyə-sənaye qrupunun direktorlar şurasının səlahiyyəti maliyyə-sənaye qrupunun yaradılmasına dair müqavilə ilə müəyyən edilir.
- ☐ maliyyə-sənaye qrupunun ali idarəetmə orqanı qrupun bütün iştirakçılarının nümayəndələrinin daxil olduğu direktorlar şurasıdır.
- ☒ maliyyə-sənaye qrupunun iştirakçıları tərəfindən direktorlar şurasının tərkibinə nümayəndələrin daxil edilməsi müvəkkil dövlət icra hakimiyyəti orqanının qərarı ilə həyata keçirilir.
- ☐ Maliyyə-sənaye qruplarının direktorlar şurasının və baş şirkətinin statusu «Maliyyə-sənaye qrupları haqqında» qanunun 11-12-ci maddələri ilə müəyyənləşdirilir

250 Kirayə haqqı üçün tələb müddəti nə qədərdir?

- ☐ 10 il
- ☐ 3 il
- ☐ müddət müəyyən olunmayıb
- ☐ qanunvericilikdə nəzərdə tutulmayıb
- ☒ 5 il

251 Qoşulma müqaviləsinin etibarlılığı şərtlərinə aid olmayan variant hansıdır?

- ☐ qoşulmuş tərəfi müqavilələr üzrə adətən verilən hüquqlardan məhrum edirsə
- ☐ öhdəlikləri pozmağa görə digər tərəfin məsuliyyətini məhdudlaşdırırsa;
- ☒ qoşulmuş tərəfin müqavilənin dəyişdirilməsini tələb etmək hüququnun olmaması
- ☐ öhdəlikləri pozmağa görə digər tərəfin məsuliyyətini istisna edirsə
- ☐ qoşulma müqaviləsi MM-ə, qanunlara və digər normativ aktlara ziddirsə

252 əqli mülkiyyət obyektlərindən sahibkarlıq fəaliyyəti sahəsində istifadəyə yönəlmiş müqavilə necə adlanır?

- ☐ ticarət aqntləri haqqında müqavilə
- ☐ əmlak və digər əmlak hüquqlarının verilməsinə yönəlmiş müqavilə
- ☒ patent – lisenziya müqaviləsi
- ☐ xidmət göstərilməsinə yönələn müqavilələr
- ☐ faktoring müqaviləsi

253 Hüquqi şəxs bölündükdə, onun hüquq və vəzifələri hansı qaydada və hansı hüquqi şəxsə (şəxslərə) keçir?

- ☐ bu sualın düzgün cavabı yoxdur
- ☐ təhvil aktına uyğun olaraq bölünən hüquqi şəxs keçir
- ☒ bölünmə balansına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir
- ☐ təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir
- ☐ bölünmə balansına uyğun olaraq hüquqi şəxsə keçir

254 Hüquqi şəxsin adı dəyişdikdə, o yenidən təşkil edilmiş sayılırmı?

- ☐ bu sualın düzgün cavabı yoxdur
- ☐ bütün hallarda sayılır
- ☒ sayılmır
- ☐ sayılır
- ☐ bəzi hallarda sayılmır

255 Bank kitabçalarının hansı növləri var?

- ☐ bu sualın düzgün cavabı yoxdur.
- ☐ yalnız adsız olur
- ☒ adlı və adsız olur
- ☐ yalnız adlı olur
- ☐ qanunda belə fərqləndirmə nəzərdə tutulmayıb

256 Mülkiyyət hüququnun itirilməsi hansılardır?

- ☐ bu sualın düzgün cavabı yoxdur
- ☐ rekvizisiya
- ☒ özəlləşdirmə, rekvizisiya, müsadirə
- ☐ özəlləşdirmə, bağışlama
- ☐ müsadirə

257 Ümumi iddia müddəti neçə ildir?

- ☐ ümumi iddia üçün müddət müəyyən olunmayıb
- ☐ 5 il
- ☒ 10 il
- ☐ 7 il
- ☐ 3 il

258 Hüquqi şəxs hansı halda məhkəmə qərarı ilə müflis sayıla bilər?

- ☐ hüquqi şəxs heç bir halda müflis sayıla bilməz
- ☐ ləğv edildikdə
- ☒ kreditorların tələblərini ödəməyə qadir olmadıqda
- ☐ kreditorların tələblərini ödəməyə qadir olduqda
- ☐ nümayəndəlik yaratdıqda

259 Hüquqi şəxs ləğv edilərkən əməyin ödənilməsi üzrə tələblər neçənci növbədə yerinə yetirilir?

- ☐ dördüncü növbədə
- ☐ birinci növbədə
- ☒ üçüncü növbədə
- ☐ beşinci növbədə
- ☐ ikinci növbədə

260 əşyaya sahiblik onun ləvazimatına da aid edilmir?

- ☐ burda düzgün cavab yoxdur
- ☐ ayrı razılaşma yoxdursa aid edilmir
- ☒ ayrı razılaşma yoxdursa aid edilir

- ☐ bütün hallarda aid edilir
- ☐ heç bir halda aid edilmir

261 Qanunla hansı növ mülkiyyətə üstünlük verilir?

- ☐ hüquqi şəxsin mülkiyyətinə
- ☐ dövlət mülkiyyətinə və bələdiyyə mülkiyyətinə
- ☒ heç bir mülkiyyət növünə üstün hüququ verilmir
- ☐ dövlət mülkiyyətinə
- ☐ xüsusi mülkiyyətə

262 Ödəmə qiymətli kağızları hansılardır?

- ☐ sualın düzgün cavabı yoxdur
- ☐ orderlər
- ☒ orderlər, çeklər və veksellər
- ☐ çeklər
- ☐ çeklər və veksellər

263 İnvestisiya qiymətli kağızları hansılardır?

- ☒ istiqrazlar və səhmlər
- ☐ istiqrazlar, ipoteka kağızı və səhmlər
- ☐ səhmlər
- ☐ istiqrazlar
- ☐ istiqrazlar, ipoteka kağızı

264 Qiymətli kağız nədir?

- ☐ bütün sadalananlar düzgündür
- ☐ müəyyənləşdirilmiş formaya əməl olunması da hər hansı hüququ təsdiqləyən elə bir sənəddir ki, həmin hüquq bu sənəd olmadan həyata keçirilə və başqa şəxsə verilə bilməz
- ☒ müəyyənləşdirilmiş formaya əməl olunmaqla hər hansı hüququ təsdiqləyən elə bir sənəddir ki, həmin hüquq bu sənəd olmadan həyata keçirilə və başqa şəxsə verilə bilməz
- ☐ istənilən formada tərtib olunmuş, hər hansı hüququ təsdiqləyən elə bir sənəddir ki, həmin hüquq bu sənəd olmadan həyata keçirilə və başqa şəxsə verilə bilməz
- ☐ sualın düzgün cavabı yoxdur

265 Müddət əlamətinə görə borc müqaviləsi neçə cür olur?

- ☐ müddətsiz
- ☐ bu sualın düzgün cavabı yoxdur
- ☒ müddətli, müddətsiz
- ☐ qarşılıqlı
- ☐ müddətli

266 Patent hüququnun mənbələri hansılardır?

- ☐ beynəlxalq müqavilələr, mülki məcəllə və Nazirlər Kabinetinin qərarları
- ☐ patent haqqında qanun, normativ-hüquqi aktlar, Nazirlər Kabinetinin qərarları
- ☒ patent haqqında 25.07.1997-ci il tarixli Azərbaycan Respublikasının qanunu, Mülki Məcəllə, qanunqüvvəli normativ hüquqi aktlar, beynəlxalq müqavilələr
- ☐ Mülki Məcəllə, qanunqüvvəli normativ aktlar, beynəlxalq müqavilələr, Azərbaycan Respublikasının Dövlət Elm və Texnika Komitəsinin normativ aktları
- ☐ patent haqqında qanun, Nazirlər Kabinetinin qərarları, beynəlxalq müqavilələr

267 Müəlliflik hüququ nədir?

- ☐ elm, ədəbiyyat və incəsənət əsərlərinin yaradılması və onların istifadə edilməsi ilə bağlı münasibətlərin həyata keçirilməsi
- ☐ elm, ədəbiyyat və incəsənət əsərlərinin yaradılması və onların istifadə edilməsi

- ☒ elm, ədəbiyyat və incəsənət əsərlərinin yaradılması və onların istifadə edilməsi ilə bağlı münasibətlərin tənzimləyən hüquq normaları toplusudur
- ☐ ədəbiyyat və incəsənət əsərlərinin yaradılması və onların tətbiqi
- ☐ elm, ədəbiyyat və incəsənət əsərlərinin yaradılması

268 Patent – lisenziya müqaviləsi anlayışı.

- ☐ Şirkətlər arasında əvəzsiz müqavilədir;
- ☐ Müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçmiş müqavilələrdir.
- ☐ Sənaye mülkiyyəti obyektlərindən istifadə hüququnu nəzərdə tutan müqavilə;
- ☒ Əqli mülkiyyət obyektlərindən sahibkarlıq fəaliyyəti sahəsində istifadəyə yönəlmiş müqavilədir
- ☐ Sahibkarlar arasında əvəzsiz müqavilədir;

269 Latin mənşəli Oferta sözünün mənası nədi ?

- ☐ qəbul etmək.
- ☒ təklif etmək;
- ☐ satmaq;
- ☐ almaq;
- ☐ yoxlamaq;

270 Müqavilə nədir

- ☐ hüquqi fakt
- ☐ norma
- ☐ fərman
- ☒ əqdin bir növüdür
- ☐ sərəncam

271 Hansı birja növü mövcud deyil

- ☐ əmək birjası
- ☐ fond birjası
- ☒ xidmətlər birjası
- ☐ əmtəə birjası
- ☐ valyuta birjası

272 Müqavilə azadlığı Mülki Məcəllənin hansı maddəsində əks olunub?

- ☐ 690-cı
- ☐ 490-cı
- ☒ 390-cı
- ☐ 290-cı
- ☐ 590-cı

273 əqli mülkiyyət obyektlərindən istifadəyə yönəlmiş müqavilə hansıdır?

- ☐ əvəzli və əvəzsiz müqavilələr
- ☒ Patent-lisenziya müqaviləsi
- ☐ Ticarət agenti müqaviləsi
- ☐ podrat müqaviləsi
- ☐ Lizing müqaviləsi

274 əşyanın istifadəyə verilməsinə yönəlmiş müqavilə hansıdır?

- ☐ konsensual və real müqavilələr
- ☐ Göndərmə müqaviləsi
- ☐ podrat müqaviləsi
- ☒ Lizing müqaviləsi

☐ əvəzli və əvəzsiz müqavilələr

275 əşyanın istifadəyə verilməsinə yönəlmiş müqavilə hansıdır?

- ☐ konsensual və real müqavilələr
☒ İcarə müqaviləsi
☐ podrat müqaviləsi
☐ Göndərmə müqaviləsi
☐ əvəzli və əvəzsiz müqavilələr

276 Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı nə əsasən, neft və qaz məhsullarının satışına aşağıdakı orqan lisenziya verir?

- ☐ Azərbaycan Respublikası Maliyyə Nazirliyi
☒ Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi
☐ Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi
☐ Azərbaycan Respublikası Turizm Nazirliyi
☐ Azərbaycan Respublikası Ekologiya Nazirliyi

277 Azərbaycan Respublikası Mülki Məcəlləsinin strukturu ilə bağlı deyilənlərdən hansı doğrudur

- ☐ e) Mülki Məcəllə 11 bölmədən, 78 fəsildən, 1528 maddədən ibarətdir.
☐ c) Mülki Məcəllə 9 bölmədən, 68 fəsildən, 1120 maddədən ibarətdir.
☐ Mülki Məcəllə 8 bölmədən, 64 fəsildən, 1088 maddədən ibarətdir.
☐ a) Mülki Məcəllə 7 bölmədən, 54 fəsildən, 834 maddədən ibarətdir.
☒ Mülki Məcəllə 10 bölmədən, 74 fəsildən, 1325 maddədən ibarətdir.

278 əqd anlayışı Azərbaycan Respublikası Mülki Məcəlləsinin hansı maddəsində öz əksini tapmışdır?

- ☐ 508-ci
☐ 396-cı
☐ 389-cu
☒ 324-cu
☐ 439-cu

279 Müqavilə anlayışı Azərbaycan Respublikası Mülki Məcəlləsinin hansı maddəsində öz əksini tapmışdır?

- ☐ 908-ci
☐ 546-cı
☒ 389-cu
☐ 324-cu
☐ 639-cu

280 Hüquq ədəbiyyatında mühüm şərtlər göstərilməklə mülki hüquqi müqavilə bağlamaq haqqında təklif necə adlandırılır?

- ☐ qarant
☐ order
☐ aksept
☒ oferta
☐ aval

281 aşağıdakılardan hansı birjanın növləri sırasına daxil deyil?

- ☐ valyuta birjası
☐ fond birjası
☒ xidmətlər birjası
☐ əmtəə birjası
☐ əmək birjası

282 Azərbaycan Respublikasının Mülki Məcəlləsində müqavilə azadlığını bəyan edən maddə hansıdır?

- ☐ 690-c1
- ☐ 490-c1
- ☒ 390-c1
- ☐ 290-c1
- ☐ 590-c1

283 Podrat müqaviləsinin normativ əsasını təşkil edir?

- ☐ Cinayət məəcəlləsinin müvafiq fəslinin maddələri
- ☐ İnzibati xəstələr məəcəlləsinin müvafiq fəslinin maddələri
- ☐ Rəqabət məəcəlləsinin müvafiq fəslinin maddələri
- ☐ Torpaq məəcəlləsinin müvafiq fəslinin maddələri
- ☒ Mülki məəcəllənin müvafiq fəslinin maddələri

284 İqtisadi fəaliyyət sahəsində işlərin görülməsinə yönələn müqavilə hansıdır?

- ☐ konsensual və real müqavilələr
- ☐ əvəzli və əvəzsiz müqavilələr
- ☐ ikitərəfli və çoxtərəfli müqavilələr
- ☐ əmlak və təşkilati müqavilələr
- ☒ podrat müqaviləsi

285 Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tərəflərin birinin tələbi ilə yalnız...?

- ☐ tərəflərin iştirakı ilə mümkündür
- ☐ səhmdarların iştirakı ilə mümkündür
- ☐ hökumətin qərarı əsasında mümkündür
- ☐ onun istəyi ilə mümkündür
- ☒ məhkəmənin qərarı əsasında mümkündür

286 Oferta nədir?

- ☐ müqavilə öhdəliyi
- ☐ müqavilə bağlamaq haqqında göstəriş
- ☒ müqavilə bağlamaq haqqında təklif
- ☐ müqavilə bağlamaq haqqında tələb
- ☐ müqavilə bağlamaq üçün xüsusi forma

287 Müqavilə...?

- ☐ amnistiyadır
- ☒ əqdin bir növüdür
- ☐ fərmandır
- ☐ qanundur
- ☐ sərəncamdır

288 İqtisadi fəaliyyət sahəsində mülki hüquqi müqavilə...?

- ☐ iki və daha çox tərəfin mülki iradələrinin ifadə formasıdır
- ☐ iki və daha çox tərəfin təşkilati-hüquqi formasıdır
- ☐ iki və daha çox tərəfin mülkiyyətinin yaranmasına yönəldilmiş sazişdir
- ☐ iki və daha çox tərəfin statusunun dəyişməsinə yönəldilmiş razılaşması
- ☒ iki və daha çox tərəfin mülki hüquq və vəzifələrin yaranmasına, dəyişməsinə, yaxud xitam edilməsinə yönəldilmiş razılaşması və yaxud sazişdir

289 Sahibkarlıq fəaliyyəti sahəsində əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti neçə ildir?

- ☐ 1

- ☒ 3
- ☐ 4
- ☐ 5
- ☐ 2

290 AR Mülki Məcəlləsi neşə maddədən ibarətdir?

- ☐ 1267 maddə
- ☐ 1355 maddə
- ☒ 1325 maddə
- ☐ 317 maddə
- ☐ 792 maddə

291 Saxlama harada həyata keçirilməlidir?

- ☐ borclunun yaşadığı yerdə
- ☐ icra yerində həyata keçirilə bilməz
- ☒ icra yerində
- ☐ istənilən yerdə
- ☐ qanunvericilikdə nəzərdə tutulmayıb

292 Saxlama ilə bağlı bütün xərclər kimin üzərinə düşür?

- ☐ hər ikisinin
- ☐ heç birinin
- ☒ kreditorun
- ☐ borclunun
- ☐ qanunvericilikdə nəzərdə tutulmayıb

293 Borelu predmeti geri götürürsə, saxlama xərcləri kimin üzərinə düşür?

- ☐ məhkəmə qaydasında müəyyən olunur
- ☐ hər ikisinin
- ☒ borclunun
- ☐ kreditorun
- ☐ heç birinin

294 İcarə haqqı üçün tələb müddəti nə qədərdir?

- ☐ müddət müəyyən olunmayıb
- ☐ 10 il
- ☒ 5 il
- ☐ 3 il
- ☐ qanunvericilikdə nəzərdə tutulmayıb

295 Daşımalar üzrə tələblər üçün tələb müddəti nə qədərdir?

- ☐ müddət müəyyən olunmayıb
- ☐ 10 il
- ☒ 5 il
- ☐ 3 il
- ☐ qanunvericilikdə nəzərdə tutulmayıb

296 Sahibkarlıq fəaliyyəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin neçənci maddəsilə tənzimlənir?

- ☐ Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 15-cu maddəsilə;
- ☐ Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-cu maddəsilə;
- ☐ Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 24-cü maddəsilə;
- ☐ Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsilə;

- ☒ Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 13-cü maddəsilə;

297 Müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə yol verilmir

- ☐ icra hakimiyyəti orqanının icazəsi ilə yol verilir
☐ bütün hallarda yol verilir;
☐ tərəflərdən birinin ciddi səbəbləri olduqda;
☐ heç bir halda yol verilmir;
☒ müqavilədə və ya MM-də nəzərdə tutulmuş hallarda yol verilir

298 Müqavilənin bağlanma anı

- ☐ müqavilədə müəyyən edilmiş an
☒ oferta göndərmiş şəxsin aksept aldığı an;
☐ müqavilə bağlamaq təklifinin qəbul edildiyi an
☐ müqavilə bağlamaq təklifinin göndərildiyi an;
☐ müqavilə imzalandığı an;

299 Podrat müqaviləsində nəzərdə tutulmuş nəticənin əldə olunması üçün vasitə və üsullar kim tərəfindən seçilir

- ☒ podratşısı;
☐ sifarişçi və muhdullar
☐ muhdullar;
☐ müqavilə tərəfləri;
☐ sifarişçi;

300 Faktoring müqaviləsinin predmetini nə təşkil edir

- ☐ pul, faktor
☒ güzəşt edilən pul tələbi;
☐ faktor;
☐ pul;
☐ müştərinin hüquq və vəzifələri;

301 Hansı müqavilə xidmətlər göstərilməsinə yönələn müqavilədir

- ☐ Lizing müqaviləsi
☒ Ticarət agenti haqqında müqavilə
☐ broker müqaviləsi
☐ Faktoring müqaviləsi
☐ Podrat müqaviləsi

302 Sahibkarlıq fəaliyyəti sahəsində əqli mülkiyyət obyektlərinin istifadəsinə yönələn müqavilə hansıdır

- ☒ Françayzing müqaviləsi
☐ Lizing müqaviləsi
☐ İcarə müqaviləsi
☐ Faktoring müqaviləsi
☐ Komissiya müqaviləsi

303 Sahibkarlıq fəaliyyəti sahəsində əşyanın istifadəyə veriləsinə yönəlməyən müqavilə hansıdır

- ☒ hamısı
☐ Faktoring müqaviləsi
☐ Françayzing müqaviləsi
☐ Patent-lisenziya müqaviləsi
☐ Komissiya müqaviləsi

304 MM-in 402.4-cü maddəsinə əsasən ilkin müqavilədə əsas müqavilənin bağlanma müddəti müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilədən necə gün sonra bağlanmalıdır

- ☐ 2 il
- ☐ 1 ay
- ☐ 3 ay
- ☐ 5 ay
- ☒ 1 il

305 Göstərilərdən hansı ixrac əməliyyat növü deyil?

- ☐ müvəqqəti ixrac.
- ☐ konsiqnasiya yolu ilə ixrac
- ☐ təkrar ixrac
- ☐ kreditə ixrac, reeksport
- ☒ şəxslərin öz vəsaitləri hesabına ixrac

306 . Mülki Məcəlləsinin hansı maddələri hərracların hüquqi tənzimləmə qaydalarını əhatə edir

- ☐ 561-569-cu maddələri
- ☐ 310-311-ci maddələri
- ☐ 211-212-ci maddələri
- ☐ 113-114-cü maddələri
- ☒ 415-416-ci maddələri

307 Açıq hərracın təşkilatçısı auksionun keçirilməsindən imtina edə bilərmi?

- ☐ yalnız qapalı auksionda imtina edə bilər
- ☐ müvafiq icra hakimiyyətinin icazəsi ilə
- ☐ imtina edə bilməz
- ☒ imtina edə bilər
- ☐ məhkəmənin qərarı ilə

308 Mülki hüquqi müqavilənin bağlanması nə ilə nəticələnir

- ☐ iki və daha artıq şəxs arasında mübahisə ilə
- ☐ iki və daha artıq şəxs arasında mülkiyyət bölgüsü ilə
- ☐ iki şəxs arasında münasibətlərin əmələ gəlməsi ilə
- ☐ hüquqi şəxsin yaradılması ilə
- ☒ iki və daha artıq şəxs arasında konkret hüquq münasibətlərinin əmələ gəlməsi ilə

309 Aşağıdakı müqavilələrdən hansı xidmətlər göstərilməsinə yönələn müqavilələrə aiddir? 1. Faktoring müqaviləsi 2. Tapşırıq müqaviləsi 3. Ticarət agentliyi haqqında müqavilə 4. Podrat müqaviləsi 5. Lizing müqaviləsi

- ☐ 4,5
- ☒ 2,3
- ☐ 1,4
- ☐ 1,2
- ☐ 3,5

310 əqli mülkiyyət obyektlərindən istifadəyə yönəlmiş müqavilə hansıdır?

- ☐ əvəzli və əvəzsiz müqavilələr
- ☐ Lizing müqaviləsi
- ☐ podrat müqaviləsi
- ☐ Ticarət agentliyi müqaviləsi
- ☒ Françayzing müqaviləsi

311 Xidmətlər göstərilməsinə yönəlmiş müqavilə hansıdır?

- ☐ əvəzli və əvəzsiz müqavilələr
- ☐ Göndərmə müqaviləsi
- ☒ Ticarət agenti müqaviləsi
- ☐ podrat müqaviləsi
- ☐ Lizing müqaviləsi

312 Xidmətlər göstərilməsinə yönəlmiş müqavilə hansıdır?

- ☒ Broker müqaviləsi
- ☐ Lizing müqaviləsi
- ☐ Göndərmə müqaviləsi
- ☐ podrat müqaviləsi
- ☐ əvəzli və əvəzsiz müqavilələr

313 Xidmətlər göstərilməsinə yönəlmiş müqavilə hansıdır?

- ☐ əvəzli və əvəzsiz müqavilələr
- ☐ Göndərmə müqaviləsi
- ☐ podrat müqaviləsi
- ☐ Lizing müqaviləsi
- ☒ Komissiya müqaviləsi

314 Xidmətlər göstərilməsinə yönəlmiş müqavilə hansıdır?

- ☒ Tapşırıq müqaviləsi
- ☐ Göndərmə müqaviləsi
- ☐ podrat müqaviləsi
- ☐ Lizing müqaviləsi
- ☐ əvəzli və əvəzsiz müqavilələr

315 əmlakın və digər əmlak hüquqlarının verilməsinə yönəlmiş müqavilə hansıdır?

- ☐ konsensual və real müqavilələr
- ☐ əmlak və təşkilati müqavilələr
- ☐ podrat müqaviləsi
- ☒ Göndərmə müqaviləsi
- ☐ əvəzli və əvəzsiz müqavilələr

316 əmlakın və digər əmlak hüquqlarının verilməsinə yönəlmiş müqavilə hansıdır?

- ☐ konsensual və real müqavilələr
- ☒ Faktoring müqaviləsi
- ☐ podrat müqaviləsi
- ☐ əmlak və təşkilati müqavilələr
- ☐ əvəzli və əvəzsiz müqavilələr

317 Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı hansı normativ aktla təsbit olunmuşdur?

- ☐ Müvafiq qanunla
- ☐ Ali Məhkəmənin qətnaməsi
- ☐ Nazirlər Kabinetinin qərarı
- ☒ Prezident fərmanı
- ☐ Prakuror sanksiyası

318 əmlakın və digər əmlak hüquqlarının verilməsinə yönəlmiş müqavilə hansıdır?

- ☐ əvəzli və əvəzsiz müqavilələr
- ☐ konsensual və real müqavilələr
- ☐ podrat müqaviləsi
- ☒ alqı-satqı müqaviləsi
- ☐ əmlak və təşkilati müqavilələr

319 Ümumi mülki hüquqi müddəalara görə müqavilə ləğv edilərkən...?

- ☐ heç bir dəyişiklik baş vermir
- ☐ tərəflərin öhdəlikləri yenidən yaranır
- ☐ tərəflərin öhdəlikləri olduğu kimi qalır
- ☐ tərəflərin öhdəliklərinə əlavə edilir
- ☒ tərəflərin öhdəliklərinə xitam verilir

320 Aşağıdakı hansı halda müqavilədən imtinaya yol verilir?

- ☐ öhdəliyin pozulması üçün əsasən kreditorun özü məsuliyyət daşıdıqda
- ☐ öhdəliyin pozulması üçün tamamilə kreditorun özü məsuliyyət daşıdıqda
- ☒ digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda
- ☐ öhdəliyin pozuntusu cüzi olduqda
- ☐ öhdəliyin qarşısında borclu tərəfindən artıq irəli sürülmüş və ya müqavilədən imtina edildikdən dərhal sonra irəli sürüləcək qarşılıqlı tələb olduqda

321 İqtisadi fəaliyyət sahəsində mülki hüquqi müqavilənin bağlanması...?

- ☐ iki və daha artıq şəxs arasında etimadsızlığa səbəb olur
- ☐ iki və daha artıq şəxs arasında mülkiyyət bölgüsünə
- ☐ iki və daha artıq şəxs arasında münasibətləri pozulmasına səbəb olur
- ☐ iki və daha artıq şəxs arasında münasibətlərin əmələ gəlməsinə səbəb olur
- ☒ iki və daha artıq şəxs arasında konkret hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olur

322 Aukcion və ya müsabiqə formasında keçirilən hərracların hüquqi tənzimləmə qaydaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin hansı maddələrində verilmişdir?

- ☐ Mülki Məcəllənin 618-619-cu maddələri
- ☒ Mülki Məcəllənin 415-416-cı maddələri
- ☐ Mülki Məcəllənin 311-312-ci maddələri
- ☐ Mülki Məcəllənin 213-214-cü maddələri
- ☐ Mülki Məcəllənin 517-518-ci maddələri

323 Əmtəə birjası haqqında Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən birjanın arbitraj komissiyasında hansı məsələlərə baxılır?

- ☐ Birja lisenziyasının verilməməsi, ləğv edilməsi, yaxud qüvvəsinin dayandırılması barədə qərardan inzibati qaydada və (və ya) məhkəməyə şikayətlərlə bağlı məsələlərə
- ☐ Birjada qeyri-birja əqdləri bağlanmasını həyata keçirən birja iştirakçılarına qarşı nizamnamədə nəzərdə tutulmuş sanksiyaları tətbiqi ilə bağlı məsələlərə
- ☒ Yalnız müqavilələrin bağlanması zamanı ortaya çıxan mübahisələrə
- ☐ Birja müqavilələrinin icrası zamanı meydana çıxacaq mübahisələrə
- ☐ Əmtəə birjasının ləğv edilməsi ilə bağlı məsələlərə

324 Aşağıdakılardan hansı əmtəə birjası haqqında Azərbaycan Respublikasının qanununa əsasən birja müqavilələrinin növlərinə daxil deyil?

- ☐ opsiya əqdləri
- ☒ faktoring əqdləri
- ☐ forvard əqdləri
- ☐ real malın alqı-satqısına dair bağlanan əqdlər;
- ☐ fyuçers əqdləri

325 Müqavilənin şərtlərini kim təfsir edir?

- ☐ borclu və kreditor
- ☐ borclu
- ☒ məhkəmə
- ☐ kreditor
- ☐ tərəflər

326 Müqavilənin şərtləri müqavilə bağlanana qədər yaranmış münasibətlərə tətbiq edilə bilərmi?

- ☐ bütün hallarda edilə bilməz
- ☐ bütün hallarda edilə bilər
- ☒ tərəflərin razılaşması ilə edilə bilər
- ☐ heç bir halda edilə bilməz
- ☐ MM-də nəzərdə tutulmuş konkret hallarda edilə bilər

327 Müqavilə hansı vaxtdan qüvvəyə minir?

- ☐ notariat orqanında təsdiq edildikdən sonra
- ☐ müqavilə üzrə tərəflərdən birinin müqavilənin icrası yönündə ilk hərəkətinin edildiyi andan
- ☒ müqavilə bağlandığı andan
- ☐ müqavilədə göstərildiyi andan
- ☐ tərəflərin razılığı ilə

328 Mülki hüquqda müqavilə termini hansı mənada işlədilir?

- ☐ hüquqi fakt mənasında
- ☐ sənəd mənasında
- ☒ hüquqi fakt, müqavilə öhdəliyi və sənəd mənasında
- ☐ hüquqi fakt və sənəd mənasında
- ☐ müqavilə öhdəliyi mənasında

329 Şəxs özünün gələcək əmlakı barəsində müqavilə bağlaya bilərmi?

- ☐ qanunun tələbləri çərçivəsində olar
- ☐ istisnasız olaraq bağlaya bilər
- ☐ şəxs özünün bütün gələcək əmlakı və ya bir hissəsi barədə müqavilə bağlaya bilər, amma gələcək əmlakın ayrı-ayrı predmetləri barəsində müqavilə bağlaya bilməz
- ☐ istisnasız olaraq bağlaya bilməz
- ☒ şəxs özünün bütün gələcək əmlakı və ya onun bir hissəsi barədə müqavilə bağlaya bilməz, amma gələcək əmlakın ayrı-ayrı predmetləri barəsində müqavilə bağlaya bilər

330 Aşağıdakılardan hansı mülki hüququn mənbəyidir?

- ☐ hamısı
- ☐ İnzibati Xətlər Məcəlləsi
- ☒ Mülki Məcəllə
- ☐ Əmək Məcəlləsi
- ☐ cinayət Məcəlləsi

331 Aşağıdakılardan hansı öhdəliyin əmələ gəlməsi əsası deyil?

- ☐ müqavilədən əmələ gələn öhdəlik
- ☐ əsassız varlanma
- ☒ etibarnamə
- ☐ zərər vurulması
- ☐ müqavilə

332 Öhdəlik hüququnun predmetinə daxil olan əmlak münasibətlərinin hansılarıdır?

- ☐ əşyalar, işin nəticəsi və əmlak hüquqları
- ☐ işin nəticəsi, xidmətlər, əmlak hüquqları və şəxsi qeyri-maddi nemətlər
- ☒ əşyalar, işin nəticəsi, xidmətlər, əmlak hüquqları, əmlak xarakterli qeyri-maddi nemətlər və şəxsi qeyri-maddi nemətlər
- ☐ əşyalar, işin nəticəsi, xidmətlər, əmlak hüquqları və şəxsi qeyri-maddi nemətlər
- ☐ əşyalar, xidmətlər, əmlak hüquqları və şəxsi qeyri-maddi nemətlər

333 Mülkiyyət və digər əşya hüquqları hansı üsullarla müdafiə olunur?

- ☐ burada düz cavab yoxdur
- ☐ intizam, mülki, inzibati və əmək
- ☒ intizam, maddi, mülki, inzibati və cinayət
- ☐ intizam, maddi, mülki, cinayət prosessual və mülki prosessual
- ☐ intizam, maddi, mülki, inzibati və konstitusiya

334 əşya hüququnun müdafiəsi üsulları hansılardır?

- ☐ iqtisad məhkəməsi
- ☐ neqator iddiası
- ☒ vindikasiya və neqator iddiası
- ☐ məhkəmə vasitəsi
- ☐ vindikasiya iddiası

335 Daşınmaz əmlaka mülkiyyət hüququ hansı andan əmələ gəlir?

- ☐ tərəflər razılığa gəldikləri andan
- ☐ müqavilə notariatda təsdiq edildiyi andan
- ☒ dövlət reyestrində qeydə alındığı andan
- ☐ müqavilə bağlandığı andan
- ☐ əmlak verildiyi andan

336 əşyaya sahiblik hansı vaxtdan verilmiş sayılır?

- ☐ burada düz cavab yoxdur
- ☐ müqavilənin bağlandığı andan
- ☒ əşyanın verildiyi andan
- ☐ müqavilə dövlət qeydiyyatına alındığı andan
- ☐ müqavilə iştiracılarının varlığı gəldikləri andan

337 əşyaya sahiblik nədir?

- ☐ əşyanı saxlayan və ondan istifadə etmək
- ☐ əşyadan daimi istifadə etmək
- ☒ əşyaya faktik sahibliyə nail olmaq
- ☐ əşyanın mülkiyyətçisi olmaq
- ☐ əşyanı saxlayan

338 Mülkiyyətçi hüquqları əmlaka sahiblik edənə hansı hallarda mənsub ola bilər?

- ☐ bütün hallarda
- ☐ yalnız müqavilədə nəzərdə tutulan əsasla
- ☒ MM-də və ya müqavilədə nəzərdə tutulan əsasla
- ☐ yalnız MM-də nəzərdə tutulan əsasla
- ☐ mülkiyyətçi hüquqları əmlaka sahiblik edənə mənsub ola bilməz

339 Azərbaycan Respublikasının mülkiyyətinə nə daxildir?

- ☐ bütün mülkiyyətlər
- ☐ qanunla nəzərdə tutulan mülkiyyətçisi Azərbaycan Respublikası olan konkret əmlak

- ☒ Azərbaycan Respublikasına mülkiyyət hüquq ilə mənsub olan əmlak
- ☐ Azərbaycan Respublikasına mülkiyyət hüquq ilə mənsub olan və mülkiyyətçisi məlum olmayan əmlak
- ☐ Azərbaycan Respublikası əmlak mülkiyyətçisi ola bilməz

340 Hərracın təşkilatçısının aşağıda göstərilən vəzifələrindən hansı yanlış təqdim edilib

- ☐ başlanğıc qiymət haqqında məlumatların verilməsi.
- ☐ hərracda iştirakın rəsmiləşdirilməsi;
- ☐ bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydasının öz əksini tapması;
- ☒ hərracın kçirilməsini onun keçirilməsinə ən gec 15 gün qalmış bildirmək;
- ☐ hərracı udaş şəxsın müəyyənəşdirilməsi;

341 Göstərilənlərdən hansı üstünlük hüququna aid deyil?

- ☐ torpaq sahəsinin mülkiyyətçisi tikintiyə vərəsəlik hüququnu satın almaqda üstünlük hüququna malikdir.
- ☒ Kooperativin üzvü olmayan fiziki şəxs, həmin kooperativin üzvünün payını (onun bir hissəsini) satın almaqda kooperativ üzvlərinə nəzərən üstünlük hüququna malikdir
- ☐ qapalı səhmdar cəmiyyətin səhmdarları həmin cəmiyyətin digər səhmdarlarının satdıqları əldə etməkdə üstünlük hüququna malikdir.
- ☐ Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları həmin cəmiyyətin iştirakçısının payını (onun bir hissəsini) öz paylarının miqdarına mütənasib surətdə satın almaqda üstünlük hüququna malikdir.
- ☐ tikintiyə vərəsəlik hüququ olan şəxs torpaq sahəsini satın almaqda,

342 Daşınmaz əşyalarla bağlı iddia müddəti nə qədərdir?

- ☐ 3 il
- ☐ 2 il
- ☐ 5 il
- ☐ 4 il
- ☒ 6 il

343 Müqavilə tələbləri üzrə iddia müddəti nə qədərdir

- ☒ Müqavilə tələbləri üzrə iddia müddəti 3 il
- ☐ Müqavilə tələbləri üzrə iddia müddəti 2 il
- ☐ Müqavilə tələbləri üzrə iddia müddəti 2 il
- ☐ Müqavilə tələbləri üzrə iddia müddəti 1 il
- ☐ Müqavilə tələbləri üzrə iddia müddəti 3 il

344 Broker müqaviləsinə hansı qaydalar tətbiq edilir?

- ☐ renta müqaviləsinin
- ☒ MM-də ayrı qayda nəzərdə tutulmayıbsa, tapşırıq müqaviləsinin
- ☐ konsessiya müqaviləsinin;
- ☐ komissiya müqaviləsinin;
- ☐ podrat müqaviləsinin;

345 Alqı-satqı müqaviləsi verilməli əşyaların miqdarını müəyyən etməyə imkan vermirsə

- ☐ əşyaların növü dəyişilməlidir
- ☐ müqavilə tamamlanmalıdır;
- ☐ müqavilə etibarsız sayılır;
- ☐ müqavilə dəyişdirilməlidir;
- ☒ müqavilə bağlanmış sayılır;

346 Alqı-satqı müqaviləsinin forması

- ☒ hamısı
- ☐ əşyanın mülkiyyətə verilməsinə yönəldir;
- ☐ ikitərəfli, qarşılıqlı;

- ☐ əvəzli;
☐ ümumi;

347 Sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı:

- ☐ əlavə icra tələb edə bilər;
☐ girov hüququndan istifadə edə bilər;
☒ yerinə yetirilmiş işin haqqını və zərərin ödənilməsinə tələb edə bilər;
☐ müqavilənin xitamını tələb edə bilər;
☐ istifadə hüququndan istifadə edə bilər;

348 Tərəflər MM-də nəzərdə tutulmayan müqavilələr bağlaya bilərlərmi

- ☐ məhkəmənin razılığı ilə bağlaya bilər;
☐ müvafiq icra hakimiyyəti orqanının razılığı ilə bağlaya bilər;
☐ xeyr;
☐ bəli;
☒ həmin müqavilə MM-ə zidd olmasa bağlaya bilər;

349 İqtisadi fəaliyyət sahəsində müqavilələrin aşağıdakı formada qrupu yoxdur?

- ☐ xidmətlər göstərilməsinə yönələn müqavilələr
☒ şəxsi əmlakdan istifadəyə yönəlmiş müqavilələr
☐ əmlakın və digər əmlak hüquqlarının verilməsinə yönəlmiş müqavilələr
☐ iqtisadi fəaliyyət sahəsində işlərin görülməsinə yönələn müqavilələr
☐ iqtisadi fəaliyyət sahəsində əşyanın istifadəyə verilməsinə yönələn müqavilələr

350 Hərracın təşkilatçısının aşağıda göstərilən vəzifələrindən hansı yanlış təqdim edilib?

- ☐ başlanğıc qiymət haqqında məlumatların verilməsi.
☐ hərracda iştirakın rəsmiləşdirilməsi;
☐ bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydasının öz əksini tapması;
☒ hərracın keçirilməsini onun keçirilməsinə ən gec 15 gün qalmış bildirmək;
☐ hərracı udaş şəxsin müəyyənəşdirilməsi;

351 Oferta ilə bağlı deyilənlərdən hansı yanlıştır?

- ☐ müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır.
☐ ofertanın geri götürülməsinə dair bildiriş ofertadan əvvəl və ya onun özü ilə eyni vaxtda daxil olduqda, oferta verilməmiş sayılır.
☒ müqavilə ofertanın ünvanlandığı fiziki və yaxud hüquqi şəxsə verilən andan bağlanmış sayılır
☐ qanunun tələbinə əsasən, ünvanında olan şəxsə verilmiş oferta dərhal qəbul və ya rədd edilməlidir.
☐ ünvanında olmayan şəxsə verilmiş oferta yalnız oferta vermiş şəxsin adətən cavab gözləyə biləcəyi müddətdə qəbul edilə bilər.

352 Aşağıda üstünlük hüququ ilə bağlı deyilənlərdən hansı yanlıştır?

- ☐ eləcə də torpaq sahəsinin mülkiyyətçisi tikintiyə vərəsəlik hüququnu satın almaqda üstünlük hüququna malikdir.
☒ Kooperativin üzvü olmayan fiziki şəxs, həmin kooperativin üzvünün payını (onun bir hissəsini) satın almaqda kooperativ üzvlərinə nəzərən üstünlük hüququna malikdir.
☐ qapalı səhmdar cəmiyyətin səhmdarları həmin cəmiyyətin digər səhmdarlarının satdıqları əldə etməkdə üstünlük hüququna malikdir.
☐ Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları həmin cəmiyyətin iştirakçısının payını (onun bir hissəsini) öz paylarının miqdarına mütənasib surətdə satın almaqda üstünlük hüququna malikdir.
☐ tikintiyə vərəsəlik hüququ olan şəxs torpaq sahəsini satın almaqda,

353 Aşağıda deyilənlərdən hansı yanlıştır?

- ☒ üçüncü şəxs müqavilə üzrə ona verilmiş hüquqdan imtina etdikdə kreditor həmin hüquqdan istifadə edə bilməz
☐ üçüncü şəxsin müqavilə üzrə öz hüququndan istifadə etmək niyyətini borcluya bildirliyi andan tərəflər bağladıkları müqaviləni üçüncü şəxsin razılığı olmadan ləğv edə və ya dəyişdirə bilməzlər

- ☐ Üçüncü şəxsin xeyrinə müqavilədə müqavilənin icrasını həm kreditor, həm də üçüncü şəxs tələb edə bilər
- ☐ Azərbaycan Respublikası Mülki Məcəlləsinin xüsusi hissəsində üçüncü şəxsin xeyrinə müqavilə haqqında ümumi normalar ayrı-ayrı müqavilə növləri üzrə detallaşmış, xüsusi tənzimləmə qaydaları müəyyənləşdirilmişdir.
- ☐ üçüncü şəxsin xeyrinə müqavilə elə müqavilədir ki, onun tərəfləri borclunun icranı müqavilədə göstərilmiş və ya göstərilməmiş, öhdəliyin öz xeyrinə icrasını borcludan tələb etmək hüququ olan üçüncü şəxsin həyata keçirməli olduğunu müəyyənləşdirir.

354 Aşağıdakılardan hansı ümumi müqavilənin səciyyəvi keyfiyyət xüsusiyyətləri sırasına daxil deyil?

- ☐ ümumi müqavilə bağlamaqdan əsassız imtina etmiş kommersiya təşkilatı bununla qarşı tərəfə vurulmuş zərərin əvəzini ödəməlidir.
- ☐ ümumi müqavilənin mülki qanunvericilikdə (Azərbaycan Respublikası MM-in 400.3-cü və 400.5-ci maddələri) müəyyənləşdirilmiş tələblərə uyğun gəlməyən şərtləri etibarsızdır;
- ☐ satılan malların, görülən işlərin və göstərilən xidmətlərin qiymətində ayrı-seçkiliyə yol verilmir. Eləcə də ümumi müqavilənin digər şərtləri də bütün istehlakçılar üçün eyni cür müəyyənləşdirilir;
- ☒ kommersiya təşkilatının ümumi müqavilə bağlanmasında bir şəxsə nisbətən digərinə üstünlük verməyə tam ixtiyarı var;
- ☐ kommersiya təşkilatı ümumi müqavilə bağlamaqdan əsassız boyun qaçırdıqda ona buna məcbur etmək tələbi ilə məhkəməyə müraciət etmək olar;

355 Aşağıda deyilənlərdən hansı yanlıştır?

- ☐ Sahibkarlıq fəaliyyəti sahəsində mülki hüquqi müqavilənin əvəzli xarakter daşması prezumpsiyası mübahisəsiz qəbul olunmuşdur.
- ☐ Müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır.
- ☒ Borc müqaviləsi yalnız əvəzli ola bilər.
- ☐ tapşırıq müqaviləsi əvəzsiz, yalnız müqavilədə nəzərdə tutulduğu hallarda əvəzli xarakter daşıyır.
- ☐ Müqaviləyə tərəf vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır.

356 Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat üçün rüsum tutulurmu?

- ☐ burda düzgün cavab yoxdur
- ☐ bəli və xeyr
- ☒ bəli
- ☐ xeyr
- ☐ yalnız əcnəbilər dövlət rüsumu ödəyir

357 Qoşulma müqaviləsinin etibarlılığı şərtlərinə aid olmayan variant hansıdır?

- ☐ qoşulmuş tərəfi müqavilələr üzrə adətən verilən hüquqlardan məhrum edirsə
- ☐ öhdəlikləri pozmağa görə digər tərəfin məsuliyyətini məhdudlaşdırırsa;
- ☒ qoşulmuş tərəfin müqavilənin dəyişdirilməsini tələb etmək hüququnun olmaması
- ☐ öhdəlikləri pozmağa görə digər tərəfin məsuliyyətini istisna edirsə
- ☐ qoşulma müqaviləsi MM-ə, qanunlara və digər normativ aktlara ziddirsə

358 Hüquqi şəxsin dövlət qeydiyyatı hansı icra orqanı tərəfindən aparılır?

- ☐ Bələdiyyələr tərəfindən
- ☐ AR Nazirlər Kabineti tərəfindən
- ☒ AR Ədliyyə Nazirliyi tərəfindən
- ☐ AR İqtisadi İnkişaf Nazirliyi tərəfindən
- ☐ Bakı şəhər İH tərəfindən

359 İlk dəfə hüquq qabiliyyəti anlayışı hansı ölkənin qanunvericiliyində formulə edilmişdir?

- ☐ Albaniya
- ☐ Türkiyə
- ☒ Fransa
- ☐ İtaliya

☐ Almaniya

360 İlkin müqavilə hansı formada bağlanır?

- ☐ burda düzgün cavab yoxdur
- ☐ yazılı formada və notariatda təsdiq edilməklə
- ☒ əsas müqavilə üçün nəzərdə tutulmuş formada
- ☐ tərəflərin mülahizəsinə görə həm yazılı, həm də şifahi formada bağlana bilər
- ☐ yalnız yazılı formada

361 Beh nədir?

- ☐ müqavilə üzrə digər tərəfə verilən pul məbləğidir
- ☐ müqavilənin bağlanmasını təsdiq etmək məqsədi ilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verdiyi pul məbləğidir
- ☒ müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədi ilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir
- ☐ müqavilənin bağlanmasını təsdiq etmək məqsədi ilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir
- ☐ müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədi ilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verdiyi pul məbləğidir

362 Zəminlik müqaviləsi hansı formada bağlanılır?

- ☐ şifahi formada bağlanmalıdır
- ☐ notariatda təsdiq edilməklə, yazılı bağlanmalıdır
- ☒ yazılı formada bağlanmalıdır
- ☐ əsas müqavilənin bağlandığı formada bağlanmalıdır
- ☐ əsas müqavilənin formasından aslı olmayaraq, tərəflərin mülahizəsi ilə istənilən formada bağlana bilər

363 Françayzinq əlaqə formasında neçə subyekt çıxış edir?

- ☐ 4
- ☐ 10
- ☐ 3
- ☐ 8
- ☒ 2

364 Sahibkarlıq kapitalının mənbələrinə aşağıdakılardan hansı aid deyil?

- ☒ dövlət mülkiyyəti.
- ☐ bank fondlarından alınan kreditlər
- ☐ şəxsi mülkiyyət;
- ☐ əvvəlki iqtisadi fəaliyyətin maliyyə nəticələri;
- ☐ investisiya fondlarından alınan kreditlər

365 Aksept nədir?

- ☐ nəqliyyat qiymətinin sürəti
- ☐ satıcının məhsulu alıcıya göndərməsidir;
- ☐ bankda nəğd pulla hesablaşma;
- ☒ veksellərin bankda uçuotu deməkdir;
- ☐ alıcının bankı hesabı (məbləği) satıcının hesabına köçürür

366 Azərbaycan Respublikasında mülki hüquq hansı qanunla tənzimlənir?

- ☒ Azərbaycan Respublikasında Mülki Məcəlləsi” (1 sentyabr 2000-ci il).
- ☐ Sahibkarlıq fəaliyyəti haqqında qanun” (1 sentyabr 2000-ci il);
- ☐ Azərbaycan Respublikasında Mülki vəzifələr haqqında qanun” (11 sentyabr 2000-ci il);
- ☐ Azərbaycan Respublikasında Mülki hüquq haqqında qanun” (12 noyabr 1995-ci il);

- ☐ “Əmlak və Mülki hüquqların müdafiəsi haqqında qanun” (14 dekabr 2002-ci il);

367 İşgüzar adət nədir?

- ☐ son məqsədin mənfəət əldə edilməsi olan müqavilələrə işgüzar adət deyilir.
- ☐ sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulan davranış qaydası, hansısa aktda qeyd edilib – edilməməsindən asılı olmayaraq, işgüzar adət sayılır;
- ☒ sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib – edilməməsindən asılı olmayaraq, işgüzar adət sayılır;
- ☐ sahibkarlıq müqaviləsidir;
- ☐ sahibkarlıq müqaviləsi bağlanarkən, hər iki tərəfin hüquq və vəzifələrini mərhələli şəkildə qeyd etməsinə işgüzar adət deyilir;

368 Müflisləşmə və iflas münasibətlərinin hüquqi tənzimlənməsində mühüm rol oynayan hüquq normaları aşağıdakılardan hansılardır? 1. Müflisləşmə və iflas haqqında Azərbaycan Respublikası Qanunu 2. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanunu 3. Azərbaycan Respublikası Mülki Məcəlləsi 4. Azərbaycan Respublikası Vergi Məcəlləsi 5. Təbii inhisarlar haqqında Azərbaycan Respublikası Qanunu

- ☐ 1,2,3
- ☒ 1,3,4
- ☐ 2,4,5
- ☐ 1,2,4
- ☐ 1,4,5

369 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (CM) hansı maddəsində saxta müflisləşməyə görə cinayət məsuliyyəti müəyyən olunmuşdur?

- ☒ CM-nin 212-ci maddəsi
- ☐ CM-nin 200-cü maddəsi
- ☐ CM-nin 204-cü maddəsi
- ☐ CM-nin 209-cu maddəsi
- ☐ CM-nin 210-cu maddəsi

370 . Müflisləşmə və iflas haqqında Azərbaycan Respublikası qanununun kommersiya təşkilatlarına (o cümlədən banklar və digər kredit təşkilatlarına) və qeyri-kommersiya təşkilatlarına şamil edilməsi həmin qanunun hansı maddəsində öz əksini tapmışdır?

- ☐ 3-ci maddədə
- ☒ 2-ci maddədə
- ☐ 23-cü maddədə
- ☐ 20-ci maddədə
- ☐ 7-ci maddədə

371 Ödəmə qabiliyyətsizliyi anlayışının məzmunu Müflisləşmə və iflas haqqında Azərbaycan Respublikası qanununun hansı maddəsində öz əksini tapmışdır?

- ☒ 3-ci maddədə
- ☐ 2-ci maddədə
- ☐ 23-cü maddədə
- ☐ 20-ci maddədə
- ☐ 7-ci maddədə

372 Müflisləşmə və iflas münasibətləri nəyə müvafiq olaraq tənzimlənir

- ☐ AR –nın Mülki Məcəlləsi
- ☐ “Müflisləşmə və iflas haqqında Azərbaycan Respublikasının Qanunu
- ☒ hamısı
- ☐ AR-nin Cinayət Məcəlləsi
- ☐ AR-nin Vergi Məcəlləsi

373 Qəsdən müflisləşməyə görə inzibati məsuliyyət İnzibati xətlər məcləsinin (İXM) hansı maddəsi ilə müəyyənləşdirilmişdir?

- ☐ İXM-nin 201-ci maddəsi
- ☐ İXM-nin 200-cü maddəsi
- ☐ İXM-nin 207-ci maddəsi
- ☐ İXM-nin 204-cü maddəsi
- ☒ İXM-nin 202-ci maddəsi

374 Müflisləşmə və iflas haqqında Azərbaycan Respublikasının Qanunu neçənci ildə qəbul olunub?

- ☐ 11 iyun 1998-ci il;
- ☒ 13 iyun 1997-ci il;
- ☐ 8 iyul 1996-cı il.
- ☐ 1 iyun 1995-ci il;
- ☐ 14 may 1991-ci il;

375 Təsərrüfat fəaliyyəti sahəsində inhisarçılığa qarşı mübarizə hansı qanunla tənzimlənir?

- ☐ Qanunsuzluğa qarşı mübarizə” haqqında Azərbaycan Respublikasının 5 mart 1999-cı il qanunu
- ☐ “Manopoliyaya qarşı mübarizə” haqqında Azərbaycan Respublikasının 8 mart 1996-cı il qanunu;
- ☐ “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 1998-ci il qanunilə;
- ☐ Sahibkarı qorumaq haqqında” Azərbaycan Respublikasının 9 mart 1996-cı il qanunu;
- ☒ Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 4 mart 1993-cü il qanunu.

376 Kimlər borclu ilə əlaqəli olan şəxs sayılır?

- ☐ borclunun hər hansı törəmə müəssisəsi, filialı, nümayəndəliyi
- ☐ borclunun kapitalının ən azı 25 faizi mülkiyyətində və ya nəzarətində olan hər hansı hüquqi şəxs
- ☐ hər hansı formalı ortaqlıqdakı tərəfdaş
- ☒ hamısı
- ☐ borclunun hər hansı müdiri, o cümlədən iflas prosesinə başlanması məqamından əvvəlki 1 il ərzində borclu müəssisənin müdirliyindən uzaqlaşmış şəxslər

377 Müflisləşmə və iflas haqqında qanunun əsas müddəası hansıdır

- ☐ hüquqi şəxsin ləğvi ödəmə qabiliyyətsizliyi sayılır
- ☐ Borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qala bilməz
- ☐ bu qanun bütün kommersiya təşkilatlarına və qeyri-kommersiya təşkilatlarına şamil edilmir.
- ☒ Hüquqi şəxsin məhkəmə tərəfindən müflis sayılmasının əsasları və qaydası bu qanun ilə müəyyənləşdirilir.
- ☐ hec biri

378 Aşağıdakılardan hansı Müflisləşmə və iflas haqqında Azərbaycan Respublikası qanununda müəyyənləşdirilmiş maddi hüquq normalarına aiddir

- ☐ hec biri
- ☐ borclunun iflas haqqında ərizəsinə əlavə edilən sənədlər
- ☐ kreditorun iflas haqqında iddia ərizəsinə əlavə edilən sənədlər
- ☐ borclunun hüquqları
- ☒ ödəmə qabiliyyətsizliyi anlayışının məzmunu

379 Deyilənlərdən hansı prosessual hüquq normalarına daxildir?

- ☐ hec biri
- ☐ təhlükə törədən aktivlər
- ☐ ödəmə qabiliyyətsizliyi anlayışının məzmunu
- ☐ əmlak inzibatçısının hüquqları
- ☒ borclunun iflas haqqında ərizəsinə əlavə edilən sənədlər

380 Prosessual hüquq normaları hansı aktda müəyyənləşdirilib

- ☒ Müflisləşmə və iflas haqqında “ Azərbaycan Respublikasının Qanununda
- ☐ Azərbaycan Respublikasının Konstitusiyasında
- ☐ Cinayə məcəlləsində
- ☐ Mülki Məcəllədə
- ☐ Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda

381 İflasla bağlı aşağıda deyilənlərdən hansı yanlıştır?

- ☐ Müstəsna hallarda borclu müəssisələrin iflas prosesinə «Müflisləşmə və iflas haqqında» Qanunda göstərilmiş qaydada məhkəmənin iştirakı olmadan da başlanıla bilər.
- ☐ İflas haqqında işin qaldırılması üçün kreditorun və ya borclunun məhkəməyə təqdim olunan ərizəsi əsas sayılır.
- ☐ Məhkəməyə iflas haqqında iddia ərizəsi borclu müəssisəsinin idarəetmə orqanının qəbul etdiyi qərar əsasında təqdim oluna bilər.
- ☒ Dövlətin vəkili etdiyi hüquqi və fiziki şəxslər tərəfindən məhkəməyə iflas haqqında iddia ərizəsi təqdim oluna bilməz.
- ☐ Borclu fərdi borclu olan halda iddia ərizəsini onun özü və ya nümayəndəsi verir.

382 Kreditorların ümumi tələblərinin məbləği borcu müəssisənin nizamnamə fondunun neçə faizindən az bir hissəsini təşkil etdiyi hallarda kreditorların borcluya qarşı əmlak iddiaları məhkəmədə əmlak mübahisələrinə baxılmasının ümumi qaydalarına uyğun həll edilir?

- ☐ 50%
- ☒ 10%
- ☐ 20%
- ☐ 30%
- ☐ 40%

383 . Aşağıdakılardan hansı borclu ilə əlaqədar olan şəxslər hesab olunmur?

- ☐ borclunun hər hansı törəmə müəssisəsi, filialı, nümayəndəliyi
- ☐ borclunun kapitalının ən azı 25 faizi mülkiyyətində və ya nəzarətində olan hər hansı hüquqi şəxs
- ☒ düzgün cavab yoxdu
- ☐ hər hansı formalı ortaqlıqdakı tərəfdaş
- ☐ borclunun hər hansı müdiri, o cümlədən iflas prosesinə başlanılması məqamından əvvəlki 1 il ərzində borclu müəssisənin müdirliyindən uzaqlaşmış şəxslər

384 Aşağıdakı fikirlərdən hansı doğrudur?

- ☐ Borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qala bilməz.
- ☐ Ödəmə qabiliyyətsizliyi anlayışının məzmunu “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası qanununun 5-ci maddəsində öz əksini tapmışdır.
- ☐ Hüquqi şəxsin məhkəmə tərəfindən müflis sayılmasının əsasları və qaydası Azərbaycan Respublikası “Müflisləşmə və iflas haqqında” qanunu ilə müəyyənləşdirilir.
- ☒ borclu qanunvericiliyə müvafiq surətdə həyata keçirməli olduğu ödənişləri vaxt çatdıqca həyata keçirməyə qadir deyildirsə borclu ödəmə qabiliyyəti olmayan sayılır.
- ☐ “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası qanunu bütün kommersiya təşkilatlarına və qeyri-kommersiy təşkilatlarına şamil edilmir.

385 Aşağıdakılardan hansı Müflisləşmə və iflas haqqında Azərbaycan Respublikası qanununda müəyyənləşdirilmiş maddi hüquq normalarına aiddir? 1. ödəmə qabiliyyətsizliyi anlayışının məzmunu 2. əmlak inzibatçısının hüquqları 3. borclunun iflas haqqında ərizəsinə əlavə edilən sənədlər 4. təhlükə törədən aktivlər 5. kreditorun iflas haqqında iddia ərizəsinə əlavə edilən sənədlər

- ☒ 1,2,4
- ☐ 1,2,3
- ☐ 1,3,5
- ☐ 2,4,5
- ☐ 1,4,5

386 Aşağıdakı fikirlərdən hansı doğru deyil?

- ☐ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 190-cı maddəsinin qeydinə əsasən, “külli miqdar” dedikdə şərti maliyyə məbləğinin yeddi min mislindən artıq olan məbləğ başa düşülür.
- ☒ Müflisləşmə zamanı hüquqazidd əqdlərin bağlanması və bu prosesdə qanunsuz hərəkətlərə yol verən şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada yalnız mülki hüquqi məsuliyyəti daşıyırlar.
- ☐ Borclunun kapitalının ən azı 25 faizi mülkiyyətində və ya nəzarətində olan hər hansı hüquqi şəxs borclu ilə əlaqədar olan şəxs hesab olunur.
- ☐ Müflisləşmə zamanı hüquqazidd əqdlərin bağlanması və bu prosesdə qanunsuz hərəkətlərə yol verən şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada yalnız mülki hüquqi, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
- ☐ Müflisləşmə zamanı qanunsuz hərəkətlər xeyli miqdarda və yaxud külli miqdarda ziyan vurulduqda müvafiq olaraq CM-in 210.1-ci və 210.1-ci maddələri ilə cinayət məsuliyyətinə səbəb olur.

387 Aşağıdakılardan hansı Müflisləşmə və iflas haqqında Azərbaycan Respublikası qanununda müəyyənləşdirilmiş prosessual hüquq normalarına aiddir? 1. ödəmə qabiliyyətsizliyi anlayışının məzmunu 2. əmlak inzibatçısının hüquqları 3. borclunun iflas haqqında ərizəsinə əlavə edilən sənədlər 4. təhlükə törədən aktivlər 5. kreditorun iflas haqqında iddia ərizəsinə əlavə edilən sənədlər

- ☐ 2,5
- ☐ 1,3
- ☒ 3,5
- ☐ 2,4
- ☐ 1,2

388 İflas haqqında aşağıdakı fikirlərdən hansı yanlıştır?

- ☐ Borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır.
- ☐ İflas haqqında işin qaldırılması üçün kreditorun və ya borclunun məhkəməyə təqdim olunan ərizəsi əsas sayılır.
- ☐ İflas prosesinə məhkəmə vasitəsi ilə başlanmasının məqamı iflas haqqında işin qaldırılması üçün ərizənin məhkəməyə təqdim edilməsi tarixidir.
- ☐ Məhkəməyə iflas haqqında iddia ərizəsi borclu müəssisənin idarəetmə orqanının qəbul etdiyi qərar əsasında təqdim oluna bilər.
- ☒ Dövlətin vəkili etdiyi hüquqi və fiziki şəxslər tərəfindən məhkəməyə iflas haqqında iddia ərizəsi təqdim oluna bilməz.

389 Müflisləşmə ilə bağlı aşağıdakı fikirlərdən hansı yanlıştır?

- ☐ “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası qanunu bütün kommersiya təşkilatlarına (o cümlədən banklar və digər kredit təşkilatlarına) və qeyri-kommersiya təşkilatlarına şamil edilir.
- ☐ Müflisləşmə borclunun öz öhdəlikləri üzrə ödəmə qabiliyyətinin olmaması mənasını daşıyır.
- ☐ Müflisləşmə və iflas münasibətlərinin hüquqi tənzimlənməsində “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası qanunu, Azərbaycan Respublikası Mülki Məcəlləsi və Vergi Məcəlləsi mühüm rol oynayır.
- ☐ Müəssisənin ödəmə qabiliyyətini itirməsi dedikdə, məhsul, iş və xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı kreditorların tələblərinin ödənilməsi imkanlarının olmaması, borclu tərəflərə olan borcların məbləğinin artması ilə əlaqədar qeyri-büdcə fondlarının ödənilməsi və ən nəhayət, balansın qeyri-qənaətbəxş strukturunun formalaşması başa düşülür.
- ☒ Hüquqi şəxsin məhkəmə tərəfindən müflis sayılması əsasları və qaydası Azərbaycan Respublikası “Müflisləşmə və iflas haqqında” qanunu ilə müəyyənləşdirilir.

390 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi haqqında aşağıdakı fikirlərdən hansı yanlıştır?

- ☐ Agentliyin əsas vəzifələrindən biri standartlaşdırmanın tələblərini təmin etmək üçün dövlət nəzarətini, dövlət metrologiya nəzarətini həyata keçirməkdir.
- ☐ bu agentlik ölkəmizdə standartlaşdırma, metrologiya, sertifikatlaşdırma, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində dövlət siyasətini formalaşdırır və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
- ☐ Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi məhsulları (işləri, xidmətləri) və keyfiyyət sistemlərini sertifikatlaşdırır və müvafiq uyğunluq sertifikatı verir.
- ☒ Dövlət standartlarının işlənilməsi, hazırlanmasının, qəbul edilməsinin, qeydiyyatının, texniki-iqtisadi və sosial informasiya təsnifatlarının tərtib edilməsinin və aparılmasının həyata keçirilməsi Agentliyin funksiyalarına daxil deyildir.
- ☐ Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi öz fəaliyyətini Nazirlər Kabinetinin 2002-ci il 10 oktyabr tarixli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun həyata keçirir.

391 Azərbaycan Respublikasının dövlət standartları hansı tələbləri nəzərdə tutur?

- ☒ məcburi və tövsiyyə olunan tələblər
- ☐ məcburi və törəmə tələblər
- ☐ əsas və asılı tələblər
- ☐ əsas və tövsiyyə olunan tələblər
- ☐ əsas və törəmə tələblər

392 Aşağıdakılardan hansılar standartların növlərinə aiddir? 1. regional (hövzə) 2. mənşəli 3. sığortalı 4. milli 5. çəkili (şaqul) 6. beynəlxalq

- ☐ 1,3,6
- ☐ 1,2,5
- ☐ 1,2,4
- ☒ 1,4,6
- ☐ 2,3,5

393 Aşağıdakılardan hansılar sertifikatların növlərinə aiddir? 1. regional (hövzə) 2. mənşəli 3. sığortalı 4. milli 5. çəkili (şaqul) 6. beynəlxalq

- ☒ 2,3,5
- ☐ 1,2,5
- ☐ 1,2,4
- ☐ 1,4,6
- ☐ 1,3,6

394 Aşağıdakılardan hansılar sertifikatların növlərinə aid deyil? 1. regional (hövzə) 2. mənşəli 3. sığortalı 4. milli 5. çəkili (şaqul)

- ☐ 2,3
- ☒ 1,4
- ☐ 1,3
- ☐ 1,5
- ☐ 2,4

395 Azərbaycan Respublikasının dövlət standartları hansı tələbləri nəzərdə tutur? 1. məcburi tələblər 2. törəmə tələblər 3. tövsiyyə olunan tələblər 4. əsas tələblər 5. asılı tələblər

- ☐ 1,5
- ☒ 1,3
- ☐ 2,3
- ☐ 4,5
- ☐ 2,4

396 Sertifikatların növləri hansılardır

- ☐ çəkili, beynəlxalq
- ☐ milli
- ☒ mənşəli, sığortalı, çəkili
- ☐ sığortalı, hövzə
- ☐ regional, şaqul

397 Deyilənlərdən hansı standart növüdür

- ☒ hamısı
- ☐ dövlətlərarası standartlar;
- ☐ milli standartlar;
- ☐ sahə standartları;
- ☐ müəssisə standartları

398 İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunun 19-cu maddəsinə əsasən, malların (işlərin, xidmətlərin) sertifikatlaşdırılması üzrə milli orqan aşağıdakılardan nəyi müəyyənləşdirmir?

- ☐ məcburi sertifikatlaşdırılmalı malların (işlərin, xidmətlərin) nomenklaturunu müəyyənləşdirir;
- ☐ malların (işlərin, xidmətlərin) sertifikatlaşdırma qaydalarını müəyyənləşdirir
- ☒ xarici və beynəlxalq orqanların sertifikatlaşdırma qaydalarını müəyyənləşdirir və verdiyi sertifikatların düzgünlüyünə nəzarəti həyata keçirir;;
- ☐ xarici və beynəlxalq orqanların verdiyi sertifikatların tanınması barədə qərar qəbul edir;
- ☐ malların (işlərin, xidmətlərin) sertifikatlaşdırılmasının aparılmasının düzgünlüyünə nəzarəti həyata keçirir;

399 Standartların aşağıdakı hansı növü yoxdur 1. beynəlxalq standartlar; 2. regional (hövzə) standartlar; 3. dövlətlərarası standartlar; 4. milli standartlar; 5. şəhər standartları 6. etnik standartlar 7. sahə standartları; 8. müəssisə standartları

- ☐ 3,4
- ☐ 1,2
- ☐ 2,8
- ☐ 7,8
- ☒ 5,6

400 Milli standartlar anlayışı

- ☐ Müvafiq dövlət sərhədlərində mallara verilən standartlar;
- ☒ ayrı-ayrı müstəqil dövlətin ərazisində müvafiq qaydada hazırlanıb istifadə edilən standartlar;
- ☐ əməkdaşlıq edən bir qrup dövlətlərin qəbul etdiyi standartlar.
- ☐ Məhsulların (işlərin, xidmətlərin) beynəlxalq normalara uyğunluğuna verilən standartlardır;
- ☐ məhsul hazırlayan müəssisələrin mallara verdiyi standartlardır;

401 Dövlətlərarası standartlar anlayışı.

- ☐ məcburi və tövsiyyə olunan tələbləri nəzərdə tutulan standartlardır
- ☒ iki dövlətin qarşılıqlı razılıq əsasında qəbul və bir-biri ilə müvafiq münasibətlərdə istifadə etdiyi standartlar;
- ☐ müvafiq dövlət orqanları arasında qəbul və bir-biri ilə münasibətlərdə istifadə etdiyi standartlar;
- ☐ insanların həyatı, sağlamlığı və əmlakına zərər vurmamaq məqsədilə dövlətlərin istifadə etdiyi standartlar;
- ☐ müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi plan üzrə yazılı standartlardır;

402 Dövlət standartları tələblərinə hansılar aiddir

- ☐ ilkin və əsas və tələblər
- ☐ əsas və tövsiyyə olunan tələblər
- ☐ əsas tələblər
- ☒ məcburi və tövsiyyə olunan tələblər
- ☐ əsas və törəmə tələblər

403 Standartların növləri hansılardır

- ☐ çəkili (şaqul);beynəlxalq
- ☐ şaqul; regional (hövzə)
- ☐ mənşəli; sığortalı; milli
- ☐ sığortalı;çəkili
- ☒ milli; regional; beynəlxalq

404 AAzərbaycan Respublikasının Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında qanunu nə zaman qəbul edilib?

- ☒ 2000-ci il 13 iyun
- ☐ 1993-cü il 28 yanvar
- ☐ 1995-ci il 5 mart
- ☐ 1998-ci il 14 iyul

☐ 1998-ci il 8 noyabr

405 Aşağıdakılardan hansı sertifikatlaşdırılması prosesinə aiddir?

- ☒ hamısı
- ☐ nomenklaturasının müəyyənəşdirilməsi
- ☐ konkret məhsul növləri üzrə tələb olunan sertifikatların müəyyənəşdirilməsi
- ☐ qaydalarının müəyyənəşdirilməsi və məhsulların sertifikatlaşdırılması üzrə razılaşmaların əldə olunması
- ☐ mal göndərən müəssisələrdə sertifikatlaşdırılan məhsul istehsalının attestasiyası, məhsulun sınaqdan keçirilməsi, sertifikatların verilməsi və qeydiyyatdan keçirilməsinin düzgünlüyünə nəzarət

406 Metroloji nəzarətə nə aiddir

- ☒ hamısı
- ☐ dövlət sınaqlarının aparılması və ölçmə vasitələrinin tipinin təsdiq edilməsi
- ☐ ölçmə vasitələrinin, o cümlədən etalonların müqayisəli yoxlanması
- ☐ ölçmə vasitələrinin və ölçmələrin yerinə yetirilməsi üsullarının tətbiq edilməsinin yoxlanılması
- ☐ ölçmə vasitələrinin istismarına, istehsalına, satışına və idxalına, ölçmələrin yerinə yetirilməsinin attestasiya edilmiş üsullarına, etalonlara nəzarət

407 Dövlətin istehlakçıların mənafelərinin müdafiəsinə təminat verməsi, malların (işlərin, xidmətlərin) azad seçilməsinə imkan yaratması, insanların sağlamlığını və həyat tərzini lazımi səviyyədə təmin etmək məqsədi ilə malların alınması və ya digər qanuni yolla təmin edilməsinə zəmanət verməsi İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun hansı maddəsində öz əksini tapmışdır?

- ☐ 23-cü maddəsində
- ☐ 15-ci maddəsində
- ☐ 15-ci maddəsində
- ☒ 18-cü maddəsində
- ☐ 27-ci maddəsində

408 Aşağıdakılardan hansı dövlət metroloji nəzarətinə aid deyil?

- ☒ doğru cavab yoxdur
- ☐ dövlət sınaqlarının aparılması və ölçmə vasitələrinin tipinin təsdiq edilməsi
- ☐ ölçmə vasitələrinin, o cümlədən etalonların müqayisəli yoxlanması
- ☐ ölçmə vasitələrinin və ölçmələrin yerinə yetirilməsi üsullarının tətbiq edilməsinin yoxlanılması
- ☐ ölçmə vasitələrinin istismarına, istehsalına, satışına və idxalına, ölçmələrin yerinə yetirilməsinin attestasiya edilmiş üsullarına, etalonlara nəzarət

409 Sertifikatlaşdırılma ilə bağlı aşağıdakı fikirlərdən hansı yanlıştır?

- ☐ Məhsulun idxal edən və ixrac edənlər arasında razılaşdırılmış sənədləri beynəlxalq standartlara uyğunlaşdırıldıqda da sertifikat funksiyasını yerinə yetirir.
- ☐ Məhsulların sertifikatlaşdırılması yerli məhsulların beynəlxalq və milli standartların tələblərinə uyğun olaraq faktiki xarakteristikasının kompleks məcmusudur.
- ☐ Mahiyyət etibarı ilə sertifikat məhsulun keyfiyyətini xarakterizə edən sənəddir.
- ☐ Məhsulun nomenklaturasının müəyyənəşdirilməsi məhsulların sertifikatlaşdırılması prosesinə daxildir.
- ☒ Çəkili (şaqul) sertifikat malın məhz hansı ölkədən gəlməsini göstərir.

410 Məhsulların sertifikatlaşdırılması prosesinə aşağıdakılardan hansı daxildir?

- ☒ hamısı
- ☐ konkret məhsul növləri üzrə tələb olunan sertifikatların müəyyənəşdirilməsi
- ☐ məmulatın sertifikatlaşdırılması qaydalarının müəyyənəşdirilməsi və məhsulların sertifikatlaşdırılması üzrə razılaşmaların əldə olunması
- ☐ mal göndərən müəssisələrdə sertifikatlaşdırılan məhsul istehsalının attestasiyası, məhsulun sınaqdan keçirilməsi, sertifikatların verilməsi və qeydiyyatdan keçirilməsinin düzgünlüyünə nəzarət
- ☐ məhsulun nomenklaturasının müəyyənəşdirilməsi

411 Aşağıdakı fikirlərdən hansı yanlıştır?

- ☒ yanlış fikir yoxdur
- ☐ Ölkəmizdə standartlaşdırma, metrologiya, sertifikatlaşdırma, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində dövlət siyasətini formalaşdırən və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi çıxış edir.
- ☐ Təsərrüfat subyektləri və onların vəzifəli şəxsləri dövlət nəzarəti üçün zəruri şərait yaratmalıdır.
- ☐ Standartların tələblərinə, habelə onların işlənməsinə, qəbulu, təsdiqi və tətbiqi qaydalarına əməl edilməsinə dövlət nəzarəti müvafiq səlahiyyətli vəzifəli şəxslər tərəfindən müasir texniki vasitələrdən maksimum istifadə etməklə həyata keçirilir.
- ☐ Standartlaşdırma üzrə dövlət nəzarətinin konkret qaydaları qanunla təsdiq edilən müvafiq Əsasnamə ilə müəyyən olunur.

412 Aşağıdakı fikirlərdən hansı yanlıştır?

- ☐ Beynəlxalq standartlar – dünya dövlətlərinin əksəriyyətinin qəbul və istifadə etdiyi standartlar, normalar, qayda və tövsiyələrdir.
- ☐ Standartlaşdırma sahibkarlıq fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsinin bir forması olub, istehlakçıların, dövlətin və təsərrüfat subyektlərinin maraqlarının dövlət müdafiəsinin daha etibarlı surətdə tənzimlənməsinə xidmət edir.
- ☐ məhsulların (işlərin, xidmətlərin) insanın həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükəsizliyi Azərbaycan Respublikasının dövlət standartlarının məcburi tələblərinə aiddir.
- ☐ Dövlətlərarası standartlar – iki dövlətin qarşılıqlı razılıq əsasında qəbul və bir-biri ilə müvafiq münasibətlərdə istifadə etdiyi standartlar, norma, qayda və tövsiyələrdir
- ☒ məhsulların (işlərin, xidmətlərin) elm, texnika və texnologiyanın inkişafına uyğunluğu Azərbaycan Respublikasının dövlət standartlarının tövsiyyə xarakterli tələblərinə aiddir.

413 Reklam haqqında Qanun neçənci ildə qəbul olunub?

- ☐ 5 dekabr 1995-ci il;
- ☒ 3 oktyabr 1997-ci il.
- ☐ 8 oktyabr 1994-cü il;
- ☐ 12 noyabr 1998-ci il;
- ☐ 4 noyabr 1996-cı il;

414 Məhsulların sertifikatlaşdırılması nədir

- ☒ Məhsulların sertifikatlaşdırılması yerli məhsulların beynəlxalq və milli standartların tələblərinə uyğun olaraq faktiki xarakteristikasının kompleks məcmusudur.
- ☐ Məhsulların sertifikatlaşdırılması ayrı-ayrı müstəqil dövlətin ərazisində müvafiq qaydada hazırlanıb istifadə edilən standartlar, norma, qayda və tövsiyələrin məcmusudur.
- ☐ dünya dövlətlərinin əksəriyyətinin qəbul və istifadə etdiyi standartlar, norma, qayda və tövsiyələrin məcmusudur.
- ☐ texniki-iqtisadi əməkdaşlıq edən bir qrup region (hövzə) dövlətinin qəbul və istifadə etdikləri standartlar, norma, qayda və tövsiyələrin məcmusudur
- ☐ iki dövlətin qarşılıqlı razılıq əsasında qəbul və bir-biri ilə bir-biri ilə müvafiq münasibətlərdə istifadə etdiyi standartlar, norma, qayda və tövsiyələrin məcmusudur.

415 Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin əsas vəzifələri nədir

- ☒ hamısı
- ☐ Standartlaşdırmanın tələblərini təmin etmək üçün dövlət nəzarətini, dövlət metroloji nəzarətini həyata keçirmək
- ☐ ölçmələrin vəhdətini təmin etmək
- ☐ sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində işləri təşkil etmək
- ☐ müvafiq beynəlxalq standartların tətbiqi sahəsində zəruri tədbirlər həyata keçirmək

416 Standartların növlərinin izahlarından hansı yanlıştır?

- ☐ Beynəlxalq standartlar – dünya dövlətlərinin əksəriyyətinin qəbul və istifadə etdikləri standartlar, norma, qayda və tövsiyələrdir.
- ☐ Regional (hövzə) standartlar – texniki-iqtisadi əməkdaşlıq edən bir qrup region (hövzə) dövlətinin qəbul və istifadə etdikləri standartlar, norma, qayda və tövsiyələrdir.
- ☐ Dövlətlərarası standartlar – iki dövlətin qarşılıqlı razılıq əsasında qəbul və bir-biri ilə müvafiq münasibətlərdə istifadə etdiyi standartlar, norma, qayda və tövsiyələrdir.
- ☐ Milli standartlar – ayrı-ayrı müstəqil dövlətin ərazisində müvafiq qaydada hazırlanıb istifadə edilən standartlar, norma, qayda və tövsiyələrdir.

- ☒ Dövlətlərarası standartlar - texniki-iqtisadi əməkdaşlıq edən bir qrup region (hövzə) dövlətinin qəbul və istifadə etdikləri standartlar, norma, qayda və tövsiyələrdir.

417 Aşağıdakılardan hansı məhsulların sertifikatlaşdırılmasının izahıdır?

- ☐ Məhsulların sertifikatlaşdırılması iki dövlətin qarşılıqlı razılıq əsasında qəbul və bir-biri ilə bir-biri ilə müvafiq münasibətlərdə istifadə etdiyi standartlar, norma, qayda və tövsiyələrin məcmusudur.
- ☐ Məhsulların sertifikatlaşdırılması ayrı-ayrı müstəqil dövlətin ərazisində müvafiq qaydada hazırlanıb istifadə edilən standartlar, norma, qayda və tövsiyələrin məcmusudur.
- ☒ Məhsulların sertifikatlaşdırılması yerli məhsulların beynəlxalq və milli standartların tələblərinə uyğun olaraq faktiki xarakteristikasının kompleks məcmusudur.
- ☐ Məhsulların sertifikatlaşdırılması dünya dövlətlərinin əksəriyyətinin qəbul və istifadə etdiyi standartlar, norma, qayda və tövsiyələrin məcmusudur.
- ☐ Məhsulların sertifikatlaşdırılması texniki-iqtisadi əməkdaşlıq edən bir qrup region (hövzə) dövlətinin qəbul və istifadə etdikləri standartlar, norma, qayda və tövsiyələrin məcmusudur.

418 Aşağıdakılardan hansı Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin əsas vəzifələrinə aid deyil?

- ☒ düzgün cavab yoxdur
- ☐ Standartlaşdırmanın tələblərini təmin etmək üçün dövlət nəzarətini, dövlət metroloji nəzarətini həyata keçirmək
- ☐ ölçmələrin vəhdətini təmin etmək
- ☐ sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində işləri təşkil etmək
- ☐ müvafiq beynəlxalq standartların tətbiqi sahəsində zəruri tədbirlər həyata keçirmək

419 Aşağıdakılardan hansı Azərbaycan Respublikasının dövlət standartlarının məcburi tələblərinə aid deyildir?

- ☒ düzgün cavab yoxdur
- ☐ məhsulların (işlərin, xidmətlərin) insanın həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükəsizliyi
- ☐ məhsulların (işlərin, xidmətlərin) texniki, texnoloji və informasiya uyğunluğu və onların qarşılıqlı əvəz olunması
- ☐ məhsulların (işlərin, xidmətlərin) əsas istehlak xüsusiyyətləri, onlara nəzarət metodları, məhsulların qablaşdırılması, nişanlanması, daşınması, saxlanması, utiləşdirilməsi qaydaları
- ☐ məhsulların (işlərin, xidmətlərin) elm, texnika və texnologiyanın inkişafına uyğunluğu

420 Azərbaycanın Respublikasında rəqabət qurumu hesab edilir?

- ☒ antiinhisar dövlət xidməti
- ☐ haqsız rəqabət xidməti
- ☐ antikorrupsiya dövlət xidməti
- ☐ kommersiya dövlət xidməti
- ☐ inhisar dövlət xidməti

421 Monopsoniya nədir?

- ☐ xarici inhisarçılıq
- ☐ vasitəçi inhisarçılığı
- ☐ istehsalçı inhisarçılığı
- ☒ istehlakçı inhisarçılığı
- ☐ broker inhisarçılığı

422 Aşağıdakı inhisar forması yoxdur

- ☐ istehsal inhisarçılığı
- ☐ dövlət inhisarçılığı
- ☒ süni inhisarçılıq
- ☐ yerli inhisarçılıq
- ☐ təbii inhisarçılıq

423 Sahibkarlıq fəaliyyətində konsaltink nədi?

- ☐ Kommersiya təşkilatları və qurumlar tərəfindən sahibkarlıq fəaliyyətində güzəştlər
- ☒ Sahibkarlıq fəaliyyətində idarəetmə və kommersiya məsələləri üzrə pullu məsləhətlər
- ☐ Dövlət tərəfindən sahibkarlıq fəaliyyətində güzəştlər
- ☐ Sahibkarlıq fəaliyyətində idarəetmə və kommersiya məsələləri üzrə pullsuz xidmət və məsləhətlər
- ☐ Sahibkarlıq fəaliyyətində idarəetmə və xidmət məsələləri üzrə xüsusi və güzəştli məsləhətlər

424 Azərbaycan Respublikasının İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunu BMT-nin hansı rəhbər prinsiplərinə əsaslanır?

- ☐ “İstehlakçıların hüquqlarının qorunması və ədalət üzrə rəhbər prinsiplər”
- ☐ “Vətəndaşların maraqlarının qorunması və müdafiəsi haqqında rəhbər prinsiplər”
- ☒ “İstehlakçıların maraqlarının müdafiə etmək üçün rəhbər prinsiplər”
- ☐ “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında rəhbər prinsiplər”
- ☐ vətəndaşların hüquqlarının qorunması haqqında rəhbər prinsiplər”

425 Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı hansı qanunlarda dəqiqləşdirilib?

- ☐ “Xüsusi dövlət lisenziyalarının siyahısı” Azərbaycan respublikası Nazirlər Kabineti. 11 may 2005-ci il.
- ☒ “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı” Prezidentinin Fərmanı 2 sentyabr 2002-ci il;
- ☐ “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı” Azərbaycan Respublikasının Qanun 12 fevral 2001-ci il;
- ☐ “Xüsusi razılıq (lisenziyanın) siyahısı” Azərbaycan Respublikasının Qanun 2 sentyabr 2004-cü il;
- ☐ “Lisenziyaların siyahısı” Azərbaycan Respublikasının Prezidentinin Fərmanı 14 yanvar 2000-ci il;

426 Antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişlərinə hansılar aiddir

- ☒ hamısı
- ☐ tətbiq edilmiş maliyyə sanksiyaları ödəməyə
- ☐ vurulmuş zərəri ödəməyə;
- ☐ qanunsuz əldə olunan mənfəəti qanunvericilikdə nəzərdə tutulmuş qaydada büdcəyə ödəməyə
- ☐ tətbiq edilmiş cərimələri ödəməyə

427 Antiinhisar siyasətini həyata keçirən orqan həmin qanun pozuntusuna qarşı hansı tədbirləri tətbiq edə bilər

- ☒ hamısını tətbiq edə bilər
- ☐ haqsız rəqabət nəticəsində əldə olunmuş mənfəətin büdcəyə ödənilməsi və vurulmuş zərərin ödənilməsi ilə bağlı məhkəməyə iddia ilə müraciət edə bilər;
- ☐ qanunvericilikdə nəzərdə tutulmuş qayda və əsaslarla maliyyə cərimələr tətbiq edə bilər
- ☐ müvafiq icra hakimiyyəti orqanlarına, bazar subyektlərinə və onların vəzifəli şəxslərinə qanun pozuntusunun dayandırılması və onun nəticələrinin aradan qaldırılması ilə bağlı icrası məcburi olan göstərişlər verə bilər;
- ☐ qanunvericilikdə nəzərdə tutulmuş qayda və əsaslarla maliyyə sanksiyaları tətbiq edə bilər;

428 Antiinhisar siyasəti həyata keçirən mərkəzi icra hakimiyyəti orqanlarının səlahiyyətləri və bazar subyektlərinin vəzifələri, Haqsız rəqabət haqqında qanunun hansı maddələrində təsbit olunub

- ☐ 14-19-cu maddələrində
- ☐ 9-11-ci maddələrində
- ☐ 5-8-ci maddələrində
- ☐ 1-10-cu maddələrində
- ☒ 11-15-ci maddələrində

429 Hansı fəaliyyət haqsız rəqabətin forması sayılır

- ☐ istehlakçıların çaşdırılması.
- ☐ haqsız sahibkarlıq fəaliyyəti;
- ☐ rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə;
- ☐ rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması;
- ☒ istehsalçıların çaşdırılması;

430 İnhisarçılıq fəaliyyətinin növləri hansılardır

- ☐ yerin təkindən istifadə inhisarçılığı.
- ☐ təbii inhisarçılıq;
- ☐ bazar subyektlərinin üfqi və şaquli sazişləri nəticəsində yaranan inhisarçılıq;
- ☐ maliyyə-kredit inhisarçılığı;
- ☒ hamısı

431 Tarif (qiymət) Şurasının əsasnaməsində əksini tapmış vəzifələrə aşağıdakılardan hansı daxil deyil?

- ☐ daxili bazarın qorunması məqsədilə mal idxalı nəticəsində yerli istehsalat vurulmuş və ya vurula biləcək zərər ilə bağlı təhqiqatın aparılması haqqında qərarların qəbul edilməsi və bu məsələ ilə bağlı təkliflərin hazırlanması.
- ☐ respublika iqtisadiyyatın əsasını təşkil edən, iqtisadiyyatın bütün sahələrində tariflərin (qiymətlərin) və rüsumların səviyyəsinə güclü təsir göstərən enerji daşıyıcılarının və habelə inhisar subyektlərinin məhsullarının (xidmətlərinin) tariflərinin (qiymətlərin) mövcud tənzimləmə prinsiplərinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması;
- ☒ Azərbaycan Respublikasında qüvvədə olan qanunvericilik və normativ hüquqi aktlara uyğun olaraq vergilərin və vergi dərəcələrinin ölkənin iqtisadi maraqlarının təmin edilməsi baxımından və onların səviyyələrinin tənzimlənməsi üzrə təkliflərin hazırlanması;
- ☐ Azərbaycan Respublikasında qüvvədə olan qanunvericilik və normativ hüquqi aktlara uyğun olaraq dövlət tənzimlənməsinə aid edilmiş tariflərin (qiymətlərin) və rüsumların ölkənin iqtisadi maraqlarının təmin edilməsi baxımından və onların səviyyələrinin tənzimlənməsi üzrə təkliflərin hazırlanması;
- ☐ Azərbaycan Respublikasının ərazisindən keçən tranzit yüklərin tranzit tariflərinin müəyyənəşdirilməsi və dəyişdirilməsi ilə bağlı təkliflərin hazırlanması;

432 Elektrik və istilik enerjisinin qiymətlərinin (tariflərin) dövlət tərəfindən tənzimlənməsi Elektroenergetika haqqında Azərbaycan Respublikası Qanunun hansı maddəsində müəyyənəşdirilmişdir.

- ☐ Qanunun 13-cü maddəsində
- ☐ Qanunun 11-ci maddəsində
- ☒ Qanunun 10-cu maddəsində
- ☐ Qanunun 9-cu maddəsində
- ☐ Qanunun 12-ci maddəsində

433 Təbii inhisarları tənzimləyən orqanların aşağıdakı hansı səlahiyyətləri yoxdur?

- ☐ təbii inhisar subyektlərinin fəaliyyətinin tənzimlənməsinin maliyyə məsələlərinin həlli ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanına müraciət etmək.
- ☐ təbii inhisar subyektlərinə və onların vəzifəli şəxslərinə cərimələr (maliyyə sanksiyaları) tətbiq etmək;
- ☒ təbii inhisar subyektlərin vəzifəli şəxslərinin təbii inhisar subyektlərində vəzifəyə təyin edilib vəzifədən uzaqlaşdırılması;
- ☐ qanunvericilikdə nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirmək üçün təbii inhisar subyektlərin vəzifəli şəxslərindən məlumat almaq;
- ☐ təbii inhisar subyektlərinə qanun pozuntusu nəticəsində əldə edilmiş mənfəətin büdcəyə ödənilməsi haqqında icrası məcbur olan göstərişlər vermək;

434 Təbii inhisarlar haqqında qanunun 5-ci maddəsinə əsasən təbii inhisar subyektlərinin fəaliyyət sahələrinə aşağıdakılardan hansı daxil deyildir?

- ☐ metro nəqliyyatında yolların, tunellərin və stansiyaların istismarı, hərəkəti idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyəti;
- ☒ radiokanal əlaqəsi vasitəsilə təqdim edilən kabelsiz mobil rabitə xidmətləri
- ☐ təbii qazın boru kəmərləri ilə nəqli, saxlanması və paylanması xidmətləri
- ☐ neft və neft məhsullarının magistral boru kəmərləri ilə nəqli;
- ☐ elektrik və istilik enerjisinin ötürülməsi və paylanması xidmətləri;

435 Haqsız rəqabət haqqında qanunun 11-ci maddəsinə əsasən, Respublikamızda antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı həmin Qanunun pozulmasına görə aşağıdakılardan hansını edə bilməz:

- ☐ qanunvericilikdə nəzərdə tutulmuş qayda və əsaslarla maliyyə sanksiyaları tətbiq edə bilər;
- ☐ qanunvericilikdə nəzərdə tutulmuş qayda və əsaslarla maliyyə cərimələr tətbiq edə bilər

- ☒ həmin Qanunun pozulması ilə bağlı cinayət əlamətləri olduqda cinayət işi qaldıra bilər
- ☐ müvafiq icra hakimiyyəti orqanlarına, bazar subyektlərinə və onların vəzifəli şəxslərinə qanun pozuntusunun dayandırılması və onun nəticələrinin aradan qaldırılması ilə bağlı icrası məcburi olan göstərişlər verə bilər;
- ☐ haqsız rəqabət nəticəsində əldə olunmuş mənfəətin büdcəyə ödənilməsi və vurulmuş zərərin ödənilməsi ilə bağlı məhkəməyə iddia ilə müraciət edə bilər;

436 Mülki məsuliyyətin əsasları Haqsız rəqabət haqqında qanunun hansı maddəsi ilə tənzimlənir.

- ☐ 17-ci maddəsi ilə
- ☐ 10-cu maddəsi ilə
- ☐ 7-ci maddəsi ilə
- ☐ 3-cü maddəsi ilə
- ☒ 13-cü maddəsi ilə

437 Haqsız rəqabət haqqında qanunvericiliyə riayət olunması sahəsində antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanlarının səlahiyyətləri və bazar subyektlərinin vəzifələri, maliyyə sanksiyaları və cərimələrin əsasları və hədləri, bu sahədə qanunsuz əldə olunmuş mənfəətin geri alınması və vurulmuş zərərin ödənilməsi qaydaları Haqsız rəqabət haqqında qanunun hansı maddələrində müəyyənləşdirilmişdir?

- ☐ 15-19-cu maddələrində
- ☐ 7-11-ci maddələrində
- ☐ 4-7-ci maddələrində
- ☐ 1-4-cü maddələrində
- ☒ 11-15-ci maddələrində

438 Azərbaycan Respublikasının Haqsız rəqabət haqqında Qanunu nə zaman qəbul edilmişdir

- ☐ 2002-ci il 12 oktyabr tarixli
- ☐ 1998-ci il 22 aprel tarixli
- ☐ 1997-ci il 2 may tarixli
- ☒ 1995-ci il 2 iyun tarixli
- ☐ 2000-ci il 12 mart tarixli

439 Qanunvericiliyə əsasən aşağıdakılardan hansı sahibkarlıq fəaliyyəti sahəsində haqsız rəqabətin forması deyil? 1. rəqibin təsərrüfat fəaliyyətinin təqlidi; 2. rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması; 3. rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə; 4. rəqibin təsərrüfat fəaliyyətinə təhlükə 5. rəqibin təsərrüfat fəaliyyətinə ciddi məhdudiyyətlər yaratmaq 6. rəqibin təsərrüfat fəaliyyətinə süni maneələr yaratmaq

- ☒ 4,5,6
- ☐ 2, 3, 4;
- ☐ 1, 2, 5;
- ☐ 1, 3, 4;
- ☐ 3, 4, 5

440 Qanunvericiliyə əsasən aşağıdakılardan hansı sahibkarlıq fəaliyyəti sahəsində haqsız rəqabətin forması deyil?

- ☐ istehlakçıların çaşdırılması.
- ☐ haqsız sahibkarlıq fəaliyyəti;
- ☐ rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə;
- ☐ rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması;
- ☒ istehsalçıların çaşdırılması;

441 Hüquqi şəxsin yenidən təşkili aşağıdakı qaydalardan hansı ilə həyata keçirilmir?

- ☐ çevrilmə
- ☐ bölünmə,
- ☒ qovuşma,
- ☐ birləşmə,

☐ ayrılma

442 İnhisarçılığa qarşı mübarizə sahəsində münasibətlərin tənzimlənməsinin hüquqi bazasına aşağıdakı normativ aktlardan hansı aid deyil?

- ☐ Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Antiinhisar qanunvericiliyin pozulması haqqında işlərə baxılma Qaydalarının təsdiq edilməsi barədə» qərarı
- ☐ «Haqsız rəqabət haqqında» Azərbaycan Respublikasının 1995-ci il 2 iyun tarixli qanunu
- ☐ «Təbii inhisarlar haqqında» Azərbaycan Respublikasının 1998-ci il 15 dekabr tarixli qanunu,
- ☐ «Antiinhisar fəaliyyəti haqqında» Azərbaycan Respublikasının 1993-cü il 4 mart tarixli Qanunu,
- ☒ «Müflisləşmə və iflas haqqında» Azərbaycan Respublikasının 1997-ci il 13 iyun tarixli qanunu

443 Aşağıdakılardan hansı Antiinhisar fəaliyyəti haqqında Qanunda inhisarçılıq fəaliyyətinin növləri kimi öz əksini tapmayıb?

- ☐ yerin təkindən istifadə inhisarçılığı.
- ☐ təbii inhisarçılıq;
- ☐ bazar subyektlərinin üfqi və şaquli sazişləri nəticəsində yaranan inhisarçılıq;
- ☐ maliyyə-kredit inhisarçılığı;
- ☒ qiymətli kağızlar bazarında inhisarçılıq

444 Azərbaycan Respublikasında rəqabətin qorunması və antiinhisar qanunvericiliyi ilə bilavasitə əlaqəli olmayan qanun hansıdır

- ☐ Haqsız rəqabət haqqında” qanun
- ☐ Təbii inhisarlar haqqında” qanun
- ☒ Bütçə sistemi haqqında” qanun
- ☐ Tənzimlənən qiymətlər haqqında” qanun
- ☐ Antiinhisar fəaliyyəti haqqında” qanun

445 Aşağıdakılardan hansı haqsız rəqabət forması deyil?

- ☐ Rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması
- ☒ Hüquqi şəxslərin qeydiyyatına maneələr yaratmaq
- ☐ Sahibkarlıq fəaliyyətində qanunsuz ödənişləri
- ☐ İstehlakçıların çaşdırılması
- ☐ Rəqibin təsərrüfat fəaliyyətinin təqlidi

446 Haqsız sahibkarlıq fəaliyyəti deyil

- ☐ rəqibin üzərində əsassız üstünlük qazanmaq məqsədilə onun təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərmək
- ☐ bazar subyektinin kommersiya sirrinin qanunsuz əldə edilməsi, istifadə olunması və yayılması
- ☒ maya dəyərinin formalaşdırılması elementlərinin müəyyənləşdirilməsi
- ☐ müqavilələrdə əsassız birtərəfli üstünlüklərin nəzərdə tutulması
- ☐ əmtəələrin məcburi əlavə çeşidlə satışı

447 İstehlakçıların çaşdırılması hesab edilmir

- ☐ əmtəənin öz təyinatına, ya ona qoyulan tələblərə uyğun olmadığına gizlədilməsi
- ☒ əmtəə ilə əlaqədar kommersiya sirrinin qorunmaması
- ☐ əmtəənin istehlakçını çaşdırma bilən yanlış müqayisə edilməsi və onun reklam və ya informasiya materialı kimi açıqlanması
- ☐ əmtəənin istehlak və digər vacib xassələri barədə istehlakçını çaşdırmaq məqsədilə uyğun olmayan fərqləndirici nişanla və ya marka ilə təchiz edilməsi
- ☐ əmtəənin alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadə olunması

448 Cinayət Məcəlləsinin hansı maddəsi rəqabətin məhdudlaşdırılmasına görə cinayət məsuliyyətini nəzərdə tutur

- ☒ 199-cu
- ☐ 200-cü
- ☐ 158-ci,
- ☐ 38-ci,
- ☐ 20-ci,

449 Uyğun olmayan fərqləndirici nişanla və ya marka ilə təchiz edilməsi, həmçinin əmtəənin öz təyinatına uyğun olmadığına görə gizlədilməsi haqsız rəqabətin hansı forması hesab edilir

- ☐ haqsız işgüzarlıq davranışı;
- ☒ istehlakçıların çaşdırılması.
- ☐ rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması;
- ☐ rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə;
- ☐ haqsız sahibkarlıq fəaliyyəti;

450 Antiinhisar siyasəti həyata keçirən orqan tərəfindən hansı maliyyə sanksiyasının tətbiqinə yol verilmir?

- ☐ bazar subyektinin qanunsuz əldə etdiyi gəlirin üç misli həcmində maliyyə sanksiyaları;
- ☒ heç birinə
- ☐ haqsız sahibkarlıq fəaliyyəti və haqsız işgüzarlıq davranışı hərəkətlərinə yol verdikdə bazar subyektinin əldə etdiyi ümumi gəlirin 5 faizindək maliyyə sanksiyası;
- ☐ haqsız rəqabət fəaliyyəti göstərən dövrdə bazar subyektinin əldə etdiyi ümumi gəlirin 30 faizindək maliyyə sanksiyası;
- ☐ bazar subyektinin qanunsuz əldə etdiyi ümumi gəlirin 20 faizindək maliyyə sanksiyası;

451 . Haqsız rəqabət haqqında qanunun tələblərinin pozulmasına görə bazar subyektlərinə aşağıdakı maliyyə sanksiyalarından hansı tətbiq edilmir

- ☐ haqsız sahibkarlıq fəaliyyəti və haqsız işgüzarlıq davranışı hərəkətlərinə yol verdikdə – haqsız rəqabət fəaliyyəti göstərən dövrdə bazar subyektinin əldə etdiyi ümumi gəlirin 10 faizindək maliyyə sanksiyası;
- ☒ rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə hərəkətlərinə yol verdikdə – haqsız rəqabət fəaliyyəti göstərən dövrdə bazar subyektinin əldə etdiyi ümumi gəlirin 20 faizindək maliyyə sanksiyası;
- ☐ rəqibin təsərrüfat fəaliyyətinin təqlidinə yol verdikdə – bazar subyektlərinə qanunsuz əldə olunmuş gəlirin bir misli həcmində maliyyə sanksiyaları,
- ☐ rəqibin təsərrüfat fəaliyyətinin təqlidinə iki il təkrar yol verdikdə – bazar subyektlərinə qanunsuz əldə olunmuş gəlirin iki misli həcmində maliyyə sanksiyaları
- ☐ rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması hərəkətlərinə yol verdikdə – haqsız rəqabət fəaliyyəti göstərən dövrdə bazar subyektinin əldə etdiyi ümumi gəlirin 10 faizindək maliyyə sanksiyası;

452 Təbii inhisarları tənzimləyən orqanların aşağıdakı hansı səlahiyyətləri yoxdur?

- ☐ tənzimləmə üsullarının tətbiqi haqqında təbii inhisar subyektləri tərəfindən yerinə yetirilməsi məcburi olan qərar qəbul etmək;
- ☐ «Təbii inhisarlar haqqında» Qanunun tələblərinə riayət olunmasına öz əlahiyyətləri daxilində nəzarət etmək;
- ☐ təbii inhisarlar subyektlərinin dövlət reyestrini aparmaq;
- ☒ təbii inhisar subyektlərinin fəaliyyətlərinin lisenziyalaşdırılmasını aparmaq
- ☐ təbii inhisar subyektlərinin hər biri üçün tətbiq edilməsi olan tənzimləmə üsullarını müəyyən etmək;

453 Haqsız rəqabət haqqında qanunun tələblərinin pozulmasına görə bazar subyektlərinə aşağıdakı maliyyə sanksiyalarından hansı tətbiq edilmir:

- ☒ rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə hərəkətlərinə yol verdikdə – haqsız rəqabət fəaliyyəti göstərən dövrdə bazar subyektinin əldə etdiyi ümumi gəlirin 20 faizindək maliyyə sanksiyası;
- ☐ haqsız sahibkarlıq fəaliyyəti və haqsız işgüzarlıq davranışı hərəkətlərinə yol verdikdə – haqsız rəqabət fəaliyyəti göstərən dövrdə bazar subyektinin əldə etdiyi ümumi gəlirin 10 faizindək maliyyə sanksiyası;
- ☐ rəqibin təsərrüfat fəaliyyətinin təqlidinə iki il təkrar yol verdikdə – bazar subyektlərinə qanunsuz əldə olunmuş gəlirin iki misli həcmində maliyyə sanksiyaları;
- ☐ rəqibin təsərrüfat fəaliyyətinin təqlidinə yol verdikdə – bazar subyektlərinə qanunsuz əldə olunmuş gəlirin bir misli həcmində maliyyə sanksiyaları,
- ☐ rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması hərəkətlərinə yol verdikdə – haqsız rəqabət fəaliyyəti göstərən dövrdə bazar subyektinin əldə etdiyi ümumi gəlirin 10 faizindək maliyyə sanksiyası;

454 Antiinhisar fəaliyyəti haqqında qanunun pozulmasının nəticələri qanunun hansı maddəsində əksini tapmışdır?

- ☐ 19-cu
- ☐ 5-ci,
- ☐ 11-ci,
- ☐ 16-cı,
- ☒ 17-ci

455 Təkmil rəqabət metodlarına aid deyil?

- ☐ yeni mal və xidmətlərin yaradılması
- ☐ satışdan əvvəl və sonra xidmət
- ☒ istehlakçının aldadılması
- ☐ məhsulun keyfiyyətinin yüksəldilməsi
- ☐ qiymətin aşağı salınması

456 Qeyri-təkmil rəqabət metodlarına aid deyil

- ☐ valyuta fındaqları
- ☐ a) məhsulun saxtalaşdırılması;
- ☐ istehlakçının aldadılması
- ☒ satışdan əvvəl və sonra xidmət
- ☐ qüsurların gizlədilməsi

457 Rəqabətin aşağıdakı funksiyası yoxdur

- ☒ nəticə funksiyası
- ☐ tənzimləmə funksiyası
- ☐ səbəb funksiyası
- ☐ paylama funksiyası
- ☐ nəzarət funksiyası

458 İstehsalın, kapitalın təmərküzləşməsi və mərkəzləşməsinin nəticəsində yaranmağa başlamışdır

- ☐ 20-ci əsrin əvvəllərindən
- ☒ 19-cu əsrin ikinci yarısından
- ☐ 19-cu əsrin birinci yarısından
- ☐ 18-ci əsrin ikinci yarısından
- ☐ 18-ci əsrin sonlarından

459 Dövlət inhisarçılığına aid deyil

- ☐ idarəetmənin təşkilati strukturlarına rəqabətin məhdudlaşdırılmasına gətirib çıxaran səlahiyyətlər verilməsi
- ☐ məcburi dövlət sifarişlərinin müəyyən edilməsi
- ☐ təsərrüfat subyektlərinin xarici iqtisadi fəaliyyətinə əsassız məhdudiyyətlər qoyulması
- ☒ milliləşdirmənin həyata keçirilməsi
- ☐ fəaliyyətləri rəqabətin məhdudlaşdırılmasına səbəb olan müəssisələrin və digər təşkilati idarəetmə strukturlarının yaradılması

460 İstehsal inhisarlılığı forması deyil?

- ☐ Konsern
- ☐ Sindikat
- ☐ Kartel
- ☒ Konqlomerat
- ☐ Trest

461 Haqsız rəqabətin aşağıdakı forması yoxdur?

- ☐ haqsız işgüzarlıq davranışı
- ☐ rəqibin təsərrüfat fəaliyyətinin təqlidi
- ☒ istehlakçı hüquqlarının mühafizəsi
- ☐ rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə
- ☐ haqsız sahibkarlıq fəaliyyəti

462 Rəqabət münasibətlərinin tənzimlənməsi əsasən aşağıdakılardan hansına əsaslanır?

- ☐ pul-kredit siyasətinə
- ☒ antiinhisar siyasətinə
- ☐ antidempinq siyasətinə
- ☐ struktur siyasətinə
- ☐ maliyyə siyasətinə

463 Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən təbii inhisarcılıq aşağıdakı sahələrdə mümkün deyil

- ☐ təbii qazın boru kəmərləri ilə nəqli, saxlanması və paylanması xidmətləri
- ☐ dəniz limanı xidmətləri, yükdaşıma və hərəkət təhlükəsizliyi fəaliyyəti
- ☒ səmişin nəqliyyatı xidmətinin həyata keçirilməsi
- ☐ elektrik və istilik enerjisinin ötürülməsi və paylanması xidmətləri]
- ☐ neft və neft məhsullarının magistral boru kəmərləri ilə nəqli

464 Hansı qeyri-qanuni fəaliyyət maliyyə-kredit təşkilatlarının rəqabətin məhdudlaşdırılmasına gətirib çıxarır

- ☒ hamısı
- ☐ digər maliyyə-kredit təşkilatlarının maliyyə bazarına daxil olması (yaxud bazardan çıxması) üçün maneələr yaradılması;
- ☐ kommersiya bankları arasında vahid faiz dərəcəsi siyasəti yeritmək haqqında sazişlər bağlanması;
- ☐ mülkiyyət və təşkilati-hüquqi formalardan asılı olaraq təsərrüfat subyektlərinin bank krediti almasında əsassız ayrı-seçkilik yaradılması;
- ☐ bank kreditləri almaq istəyənlərin qarşısında qanunvericilikdə nəzərdə tutulmayan şərtlərin qoyulması və bu şərtlərin sərtləşdirilməsi;

465 Hansı qeyri-hüquqi fəaliyyətin nəticəsində sahə inhisarcılığı yaranır

- ☐ kapitalın bir sahədən digər sahəyə sərbəst axını qarşısında əsassız maneələr qoyulması
- ☐ yeni təsərrüfat subyektlərinin sahə bazarına daxil olması üçün maneələr yaradılması;
- ☒ malların bölüşdürülməsi, tədarükü və satışı üzrə paralel strukturların yaradılmasına yardım edilməsi;
- ☐ təsərrüfat subyektlərinin müstəqilliyinin əsassız olaraq məhdudlaşdırılması
- ☐ sahə tabeliyində olan təsərrüfat subyektlərinin özəlləşdirilməsi prosesində səhm nəzarət paketlərinin əldə edilməsi;

466 Təbii inhisarları tənzimləyən orqanın müraciət edəndən məsələni araşdırmaq üçün əlavə sənədlərin təqdim edilməsini tələb etmək və yalnız bu halda müraciətə baxılma müddətini uzatmaq hüququ vardır. Belə bir tələb yazılı sürətdə müraciətin daxil olduğu vaxtdan neçə gündən gec olmayaraq müraciət edənə göndərməlidir?

- ☐ 5 gün
- ☐ 3 gün
- ☐ 20 gün
- ☐ 15 gün
- ☒ 10 gün

467 Haqsız rəqabət haqqında qanunun tələblərinin pozulmasına görə bazar subyektlərinə tətbiq edilən maliyyə sanksiyalarından hansı doğru deyil? 1. Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişlərini yerinə yetirməməyə görə bazar subyektlərinə son üç ayda əldə edilmiş gəlirin 10 faizindək maliyyə sanksiyaları; 2. Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının icrası məcburi olan

göstərişlərini vaxtında icra etməməyə görə bazar subyektlərinə son üç ayda əldə edilmiş gəlirin 10 faizindək maliyyə sanksiyaları; 3. Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına qəsdən düzgün olmayan məlumat verdikdə bazar subyektlərinə son üç ayda əldə edilmiş gəlirin 10 faizinə qədər maliyyə sanksiyaları. 4. istehlakçıların çaşdırılması hərəkətlərinə yol verdikdə – haqsız rəqabət fəaliyyəti göstərən dövrdə bazar subyektinin əldə etdiyi ümumi gəlirin 10 faizindək maliyyə sanksiyası; 5. Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına qəsdən lazımi məlumat vermədikdə bazar subyektlərinə son üç ayda əldə edilmiş gəlirin 10 faizinə qədər maliyyə sanksiyaları.

- ☐ 4,5
- ☐ 1,5;
- ☐ 3,4
- ☐ 1,4;
- ☒ 3,5

468 Haqsız rəqabət haqqında qanunun tələblərinə əsasən müvafiq icra hakimiyyəti orqanları, bazar subyektləri və onların vəzifəli şəxsləri aşağıdakılardan hansını etməyə borcludur? #3 1. qanun pozuntusunu dayandırmaq və onun nəticələrinin aradan qaldırmaq haqqında Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişlərini yerinə yetirməyə; 2. qanunsuz əldə olunan mənfəəti qanunvericilikdə nəzərdə tutulmuş qaydada büdcəyə ödəməyə; 3. vurulmuş zərəri ödəməyə; 4. tətbiq edilmiş maliyyə sanksiyaları ödəməyə 5. tətbiq edilmiş cərimələri ödəməyə

- ☒ hamısı
- ☐ 1, 2, 5;
- ☐ 2, 3, 4;
- ☐ 1, 3, 4;
- ☐ 2, 4, 5

469 Özlərinin patent və lisenziyalar üzərində inhisar hüququndan sui-istifadə edən idarəetmə orqanlarının və təsərrüfat subyektlərinin qeyri-qanuni fəaliyyətinə aşağıdakılardan hansı aid deyildir:

- ☐ lisenziya alanın texniki siyasətinin məhdudlaşdırılması;
- ☐ lisenziyalasdırılmış texnologiyanın lisenziya alan tərəfindən mənimsənilməsinin məhdudlaşdırılması;
- ☐ lisenziya alanın kommersiya fəaliyyətinin məhdudlaşdırılması;
- ☒ lisenziya sahibi tərəfindən lisenziya satılarkən onun haqqının ödənilməsi rejiminin sərtləşdirilməsindən imtina edilməsi.
- ☐ patent sahibinin ondan istifadə etməməsi və bu patentə lisenziya verməkdən əsassız imtina etməsi;

470 . Maliyyə-kredit təşkilatlarının rəqabətin məhdudlaşdırılmasına gətirib çıxara bilən qeyri-qanuni fəaliyyətinə aşağıdakılardan hansı daxil deyil?

- ☐ mülkiyyət və təşkilati-hüquqi formalardan asılı olaraq təsərrüfat subyektlərinin bank krediti almasında əsassız ayrı-seçkilik yaradılması;
- ☒ maliyyə ehtiyatlarının çevikliyinin artırılması, kapitalın bir fəaliyyət sahəsindən digərinə axması qarşısında sün'i əngəllərin aradan qaldırılması;
- ☐ digər maliyyə-kredit təşkilatlarının maliyyə bazarına daxil olması (yaxud bazardan çıxması) üçün maneələr yaradılması;
- ☐ bank kreditləri almaq istəyənlərin qarşısında qanunvericilikdə nəzərdə tutulmayan şərtlərin qoyulması və bu şərtlərin sərtləşdirilməsi;
- ☐ kommersiya bankları arasında vahid faiz dərəcəsi siyasəti yeritmək haqqında sazişlər bağlanması;

471 Antiinhisar fəaliyyəti haqqında Qanunun 6-cı maddəsinə əsasən, sahə inhisarçılığına gətirib çıxaran qeyri-hüquqi fəaliyyətə aşağıdakılardan hansı daxil deyil?

- ☐ kapitalın bir sahədən digər sahəyə sərbəst axını qarşısında əsassız maneələr qoyulması;
- ☐ yeni təsərrüfat subyektlərinin sahə bazarına daxil olması üçün maneələr yaradılması;
- ☒ malların bölüşdürülməsi, tədarükü və satışı üzrə paralel strukturların yaradılmasına yardım edilməsi;
- ☐ təsərrüfat subyektlərinin müstəqilliyinin əsassız olaraq məhdudlaşdırılması;

- ☐ sahə tabeliyyində olan təsərrüfat subyektlərinin özəlləşdirilməsi prosesində səhm nəzarət paketlərinin əldə edilməsi;

472 Dövlət inhisarçılığına gətirib çıxaran qeyri-qanuni fəaliyyətə aşağıdakılardan hansılar aiddir? 1. müstəqil təsərrüfat subyektləri tərəfindən istehsal edilən və satılan malların qiymətləri üzərində əsassız olaraq nəzarətin həyata keçirilməsi; 2. idarəetmənin təşkilati strukturlarına rəqabətin məhdudlaşdırılmasına gətirib çıxaran səlahiyyətlər verilməsi; 3. respublikanın bölgələri arasında məhsul hərəkətinə əsassız qadağaların qoyulması; 4. fəaliyyətləri rəqabətin məhdudlaşdırılmasına səbəb olan müəssisələrin və digər təşkilati-idarəetmə strukturlarının yaradılması; 5. təsərrüfat subyektlərinin xarici iqtisadi fəaliyyətinə əsassız məhdudiyyətlər qoyulması;

- ☒ hamısı
☐ 1, 3, 4, 5;
☐ 1, 2, 3, 5;
☐ 1, 2, 3, 4;
☐ 2, 3, 4, 5

473 Respublika ərazisində inhisarçılıq fəaliyyətinin qarşısının alınmasının, məhdudlaşdırılmasının və aradan qaldırılmasının təşkilati və hüquqi əsaslarını müəyyən edir

- ☐ Haqsız rəqabət haqqında” qanun
☐ Rəqabət haqqında” qanun
☐ “Müəssisələr haqqında” qanun
☒ “Antiinhisar fəaliyyəti haqqında” qanunu
☐ Təbii inhisarlar haqqında” qanun

474 Təsərrüfat subyektlərinin inhisarçılığına aşağıdakı daxil deyildir?

- ☐ kontragentə sərfəli olmayan və ya müqavilələrin məzmununa aid olmayan müqavilə şərtlərinin ona məcburi qəbul etdirilməsi
☐ bazar əlavə üstünlük əldə etmək məqsədilə qiymətlərlə manipulyasiya edilməsi
☐ qiymətləri artırmaq məqsədilə istehsalın həcmnin dəyişdirilməsi və əmtəələrin dövrüyyədən ıxarılması
☐ topdansa satış və pərakəndə satış təsərrüfat subyektlərinin qapalı satış şəbəkələrinin yaradılması
☒ təsərrüfat fəaliyyətinin reallaşdırılması məqsədilə hüquqi şəxslərin qeydiyyatı

475 Patent-lisenziya inhisarçılığı deyil

- ☐ lisenziyalasdırılmış texnologiyanın lisenziya alan tərəfindən mənimsənilməsinin məhdudlaşdırılması
☐ patent sahibinin ondan istifadə etməməsi və bu patentə lisenziya verməkdən əsassız imtina etməsi
☐ lisenziya alınan texniki siyasətinin məhdudlaşdırılması
☒ lisenziyalı fəaliyyətlə bağlı siyahıların təsdiqi
☐ lisenziya alınan kommersiya fəaliyyətinin məhdudlaşdırılması

476 Aşağıdakılardan hansı maliyyə-kredit təşkilatlarının rəqabətin məhdudlaşdırılmasına gətirib çıxaran fəaliyyət deyil?

- ☐ kredit təşkilatlarının maliyyə bazarına daxil olması üçün maneələr yaradılması
☒ mərkəzləşdirilmiş kreditlər üzrə uçot dərəcələrinin tətbiq edilməsi
☐ maliyyə ehtiyatlarının bəvəlikliyinin məhdudlaşdırılması
☐ bank kreditləri almaq istəyənlərin qarşısında qanunvericilikdə nəzərdə tutulmayan şərtlərin qoyulması
☐ kommersiya bankları arasında vahid faiz dərəcəsi siyasəti yeritmək haqqında sazişlər bağlanması

477 Yerli inhisarçılığa aşağıdakı aid deyil

- ☐ ayrı-ayrı təsərrüfat subyektləri üçün rəqabətin məhdudlaşdırılmasına gətirib çıxaran yerli siqarişdən sui-istifadə edilməsi
☐ əmtəə idxalı və ixracı üzrə məhdudiyyətlərin müəyyən edilməsi
☐ təsərrüfat subyektlərinin yerli bazara daxil olmasının məhdudlaşdırılması
☒ rəqabətin məhdudlaşdırılmasına səbəb ola bilən lisenziyalasdırma

- ☐ yerli təsərrüfat subyektlərinə və ya onların birliklərinə birtərəfli qaydada üstünlük verən vergi güzəştlərinin və digər güzəştlərin müəyyən edilməsi

478 Sahə inhisarlılığı ilə bağlı idarəetmə orqanlarının fəaliyyətinə aşağıdakı daxil deyil?

- ☒ idxal-ixrac zamanı tarif məhdudiyyətlərinin tətbiqi
☐ yeni təsərrüfat subyektlərinin sahə bazarına daxil olması üçün süni maneələrin yaradılması
☐ kapitalın bir sahədəni digər sahəyə sərbəst axını qarşısında əsassız maneələr qoyulması
☐ təsərrüfat subyektlərinin müstəqilliyinin əsassız olaraq məhdudlaşdırılması
☐ holdinq şirkətlərinin yaradılması

479 Kimlər pul vəsaitlərini əmanətlərə cəlb etmək hüququna malikdirlər?

- ☐ hamısı;
☒ yalnız lisenziyaya uyğun olaraq buna hüququ olan kredit təşkilatları;
☐ bütün kredit təşkilatları;
☐ banklar;
☐ buna lisenziyası olan bütün hüquqi şəxslər;

480 Qiymətli kağızların idarə olunması üzrə fəaliyyəti həyata keçirən qiymətli kağızlar bazarının peşakar iştirakçısı kimdir

- ☐ əmlakçı
☐ oyunçu
☒ idarəçi
☐ təşkilatçı
☐ tədarükçü

481 Mülki Məcəllənin 1078-35 maddəsinə əsasən fond birjası ilə bağlı aşağıda deyilənlərdən hansı doğru deyil?

- ☐ fond birjasının səhmdarlarının hər biri birjanın səhmlərinin sayının iyirmi faizindən çox olmamaqla səhmlərin sahibləri ola bilərlər
☐ fond birjası öz üzvləri arasında bağlanmış əqdlərin icrasını təmin edən ticarət təşkilatçısıdır
☐ fond birjası öz üzvləri arasında qiymətli kağızlarla ticarəti təşkil edən ticarət təşkilatçısıdır
☒ fond birjası açıq səhmdar cəmiyyəti formasında yaradılan ticarət təşkilatçısıdır
☐ fond birjası yalnız adi adlı səhm emissiya edə bilər

482 Mülki Məcəllənin 1078-ci maddəsinə əsasən qiymətli kağızların idarə olunması üzrə fəaliyyəti həyata keçirən qiymətli kağızlar bazarının peşakar iştirakçısı nə adlanır?

- ☐ əmlakçı
☐ oyunçu
☒ idarəçi
☐ təşkilatçı
☐ tədarükçü

483 Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli fərmanı ilə təsdiq edilmiş Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin Siyahısı na əsasın, qiymətli kağızlar bazarının professional iştirakçılarının fəaliyyəti hansı dövlət qurumunun xüsusi razılığı (lisenziyası) ilə həyata keçirilir?

- ☒ Azərbaycan Respublikası Prezidentinin yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi.
☐ Azərbaycan Respublikası Vergilər Nazirliyi
☐ Azərbaycan Respublikası Maliyyə Nazirliyi
☐ Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi
☐ Azərbaycan Respublikası Milli Məclisi

484 Qiymətli kağızlar bazarında peşəkar fəaliyyət növlərinə aşağıdakılardan hansı aid edilir?

- ☐ valyuta birjası;
- ☐ sığorta fəaliyyəti;
- ☐ lizinq fəaliyyəti;
- ☐ əmtəə birjası;
- ☒ klirinq fəaliyyəti;

485 Qiymətli kağızlar bazarında peşəkar fəaliyyət növlərinə aşağıdakılardan hansı aid edilmir?

- ☐ depozitar fəaliyyəti;
- ☐ klirinq fəaliyyəti;
- ☐ qiymətli kağızların idarə olunması üzrə fəaliyyət;
- ☐ diler fəaliyyəti;
- ☒ lizinq fəaliyyəti;

486 Dövlət standartları və bu sahədə münasibətlərin hüquqi və iqtisadi əsasları hansı qanunla tənzimlənir?

- ☐ “Dövlət standartları və bu sahədə münasibətlər haqqında” qanun
- ☐ “Dövlət standartlarının hüquqi və iqtisadi əsasları haqqında” qanun
- ☒ “Standartlaşdırma haqqında” qanun
- ☐ “Dövlət standartları haqqında” qanun
- ☐ “Standartlar və qaydalar haqqında” qanun

487 əmtəə mübadiləsi əməliyyatları növlərinə aiddir?

- ☐ barter ,ticarət ,qarşılıqlı təchizat
- ☐ ticarət , faktoring,barter
- ☒ barter,qarşılıqlı təchizat ,kommersiya üçbucağı
- ☐ barter,patent , kommersiya
- ☐ barter 2. kommersiya üçbucağı 3. patent

488 Lisenziyalaşdırma zamanı ötürülən hüquqlara aşağıdakı variantlardan hansı aid deyil?

- ☐ ticarət sirri.
- ☐ patent;
- ☐ əmtəə nisanlarından istifadə hüququ;
- ☐ istehsal texnologiyasından istifadə hüququ;
- ☒ layihə;

489 Kommersiya bankları.

- ☐ gəlirin bölüşdürülməsi və yenidən bölüşdürülməsi prosesində maliyyənin köməyi ilə cəmiyyətin çoxlu sayda tələblərini təmin etmək üçün həyata keçirən təşkilatlarıdır.
- ☐ səhmdar təşkilatı olub, xüsusi xidmətlər həyata keçirən əsas kommersiya təşkilatlarıdır;
- ☒ səhmdar tipli maliyyə-kredit təşkilatları olub, ödənişlər hesabına pul qoyuluşlarının qəbulunu və müştərilərin tapşırığı ilə digər hesablı əməliyyatları həyata keçirən əsas kommersiya təşkilatlarıdır
- ☐ Xidmətlərlə məşğul olan xüsusi kommersiya təşkilatlarıdır;
- ☐ dövlətin və şirkətlərin pul vəsaiti fondlarının yaradılması, bölüşdürülməsi və istifadəsi ilə əlaqədar real ictimai prosesləri tənzimləyən əsas kommersiya təşkilatlarıdır;

490 Beynəlxalq standartların anlayışı.

- ☒ dünya dövlətlərinin əksəriyyətinin qəbul və istifadə etdiyi standartlar, norma və tövsiyələr.
- ☐ məhsulların texniki, texnoloji və informasiya uyğunluğu və onların qarşılıqlı əvəz olunması;
- ☐ istifadə perspektivinə malik olan məhsullar
- ☐ texniki-iqtisadi əməkdaşlıq edən dövlətlərin qəbul etdiyi tövsiyələr;
- ☐ dövlət tərəfindən müəyyənləşdirilən tələblər

491 Violent firmalar hansılardır?

- ☐ böyük həcmdə investisiya qoyulan firmalardır.

- ☐ reklamların və digər vasitələrin təsiri ilə tələbləri ödəyən firmalar;
- ☒ güclü strategiyaya malik olan firmalardır;
- ☐ xüsusi riskli firmalar;
- ☐ orijinal elmi-texniki ideyaları realizə edən firmalardır;

492 ümumi maraqlara cavab verən xidmətlərin müqabilində yığılan pul.

- ☐ yeni ideyanın axtarılması prosesidir;
- ☐ Satış bazarının öyrənilməsi və əmtəənin bazara çıxarılması; sınaqdan keçirilməsi, qiymətləndirilməsi prosesidir;
- ☐ yeni məhsulun yaradılması və texnologiyada səmərəli yolun seçilməsi.
- ☐ İnnovasiya sahibkarlığı yeni məhsulun yaradılması deməkdir.
- ☒ İnnovasiya sahibkarlığı müxtəlif sahələrdə yeniliklərin yeni qaydaların yaradılması və təcrübədə istifadə edilməsi prosesidir;

493 ən qədim birja ticarəti hansı dövlətdə mövcud olmuşdur ?

- ☒ Yaponiyada;
- ☐ ABŞ-da;
- ☐ Çində;
- ☐ İngiltərədə;
- ☐ Misirdə.

494 İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu neçənci ildə qəbul olunub?

- ☒ 16 sentiyabr 1995-ci ildə;
- ☐ 3 oktyabr 1998-ci ildə.
- ☐ 12 noyabr 1998-ci ildə;
- ☐ 5 iyun 1993-cü ildə;
- ☐ 15 may 1991-ci ildə;

495 Azərbaycan Respublikasının qanunvericilik aktlarına müvafiq olaraq neçə milli audit standartı vardır ?

- ☐ 15 əsas və 5 köməkçi;
- ☐ 55 əsas və 15 köməkçi;
- ☐ 25 əsas və 8 köməkçi;
- ☐ 45 əsas və 4 köməkçi;
- ☒ 35 əsas və 3 köməkçi.

496 Reklam yayımına icazə (razılıq) verilməsi Qaydaları haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanı neçənci ildə təsdiq olunub?

- ☐ 6 fevral 2000-ci il;
- ☐ 30 yanvar 2004-cü il;
- ☐ 20 may 2003-cü il;
- ☒ 3 noyabr 2001-ci il;
- ☐ 8 oktyabr 2005-ci il.

497 Reklam anlayışı öz etimologiyasına görə latın sözü reclamare olub, mənası nədi ?

- ☐ göstərmək(işıqlandırmaq).
- ☐ ötürmək;
- ☒ qışqırmaq;
- ☐ yaymaq;
- ☐ satmaq;

498 Dünya ticarətinin neçə faizi azad iqtisadi zonanın payına düşür ?

- ☒ 30 %.

- ☐ 10 %;
- ☐ 15 %;
- ☐ 50 %;
- ☐ 20 %;

499 Torpaq islahatı haqqında Azərbaycan Respublikasının Qanunu neçənci ildə qəbul olunub?

- ☐ 15 may 1999-cu il;
- ☐ 12 noyabr 1998-ci il;
- ☒ 16 iyun 1996-cü il;
- ☐ 3 oktyabr 1997-ci il.
- ☐ 5 dekabr 1994-cü il;

500 Torpaq bazarı haqqında Azərbaycan Respublikasının Qanunu neçənci ildə qəbul olunub?

- ☐ 12 noyabr 1998-ci il;
- ☒ 7 may 1999-cu il;
- ☐ 3 oktyabr 1997-ci il.
- ☐ 5 dekabr 2000-ci il;
- ☐ 8 oktyabr 1996-cü il;

501 Dövlət əmlakının özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu neçənci ildə qəbul olunub?

- ☐ 3 oktyabr 2004-cü il.
- ☐ 4 noyabr 2002-ci il;
- ☐ 5 dekabr 2005-ci il;
- ☐ 12 noyabr 2003-cü il;
- ☒ 16 may 2000-ci il;

502 Özəlləşdirilməsi qadağan olunan obyektlər hansı Qanunla tənzimlənir ?

- ☐ “Kiçik sahibkarlığa dövlət yardımı” Az.Res.Qanunu;
- ☒ “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Az.Res.Qanunu;
- ☐ “Özəlləşdirilməsi qadağan olunan əmlak haqqında” Az.Res.Qanunu;
- ☐ Sahibkarlıq fəaliyyəti haqqında ” Az.Res.Qanunu;
- ☐ Xüsusi razılıq tələb olunan fəaliyyət növlərinin siyahısı” Az.Res.Qanunu;

503 Tərəflərin razılaşması ilə ayrı qayda nəzərdə tutulmayıbsa, fiziki şəxsin əmanət üzrə hesabına pul vəsaitinin qoyulması nə ilə təsdiq edilir?

- ☐ yazılı bildiriş ilə;
- ☐ bank əmanəti müqaviləsi ilə;
- ☒ bank kitabçası ilə;
- ☐ bank ödəniş sənədləri ilə;
- ☐ əmanət (depozit) sertifikatı ilə;

504 Bankların hesabları necə adlanır?

- ☒ müxbir hesab;
- ☐ cari hesab;
- ☐ xüsusi hesab;
- ☐ əsas hesab;
- ☐ subhesab;

505 xüsusi razılıq (lisenziya) verilmə qaydalarını kim müəyyən edir

- ☒ Azərbaycan Respublikasının Nazirlər Kabineti
- ☐ Azərbaycan Respublikasının Prezidenti

- ☐ Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
- ☐ Azərbaycan Respublikasının Mərkəzi Bankı
- ☐ Azərbaycan Respublikasının Vergilər Nazirliyi

506 xüsusi razılıq (lisenziya) tələb olunun fəaliyyət növlərinin siyahısı kim tərəfindən müəyyən edilir

- ☐ Azərbaycan Respublikasının Nazirlər Kabineti
- ☐ Azərbaycan Respublikasının Mərkəzi Bankı
- ☐ Azərbaycan Respublikasının Vergilər Nazirliyi
- ☒ Azərbaycan Respublikasının Prezidenti
- ☐ Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

507 Aşağıdakılardan hansı sahibkarlıq hüququnun mənbəyi hesab olunmur

- ☒ Qaz təchizatı haqqında” qanun
- ☐ «Haqsız rəqabət haqqında» qanun
- ☐ Valyuta tənzimi haqqında» qanun
- ☐ «Investisiya fəaliyyəti haqqında» qanun
- ☐ Müflisləşmə və iflas haqqında» qanun

508 Sahibkarlıq haqqında qanunvericilik....?

- ☐ Sahibkarlıq fəaliyyəti haqqında” qanundur
- ☐ Azərbaycan Respublikasının konstitusiyasıdır
- ☐ Azərbaycan Respublikasının Mülki Məcəlləsidir
- ☒ sahibkarlıq fəaliyyətini hüquqi tənzimləyən normativ aktların məcmusudur
- ☐ Azərbaycan Respublikasının Konstitusiya qanunlarıdır

509 Sahibkarlıq fəaliyyəti ilə Azərbaycan Respublikasında kim məşğul ola bilər?

- ☐ yalnız qeyri-dövlət mülkiyyətinə əsaslanan hüquqi şəxslər
- ☒ fəaliyyət qabiliyyəti olan hər bir hüquqi və fiziki şəxs
- ☐ hüquq qabiliyyəti olan hər bir fiziki şəxs
- ☐ Azərbaycan Respublikasında anadan olanlar
- ☐ 10 ildən çox respublikada yaşayanlar

510 Aşağıdakılardan hansı sahibkarlıq hüququnun prinsipi deyil?

- ☐ iradə sərbəstliyi
- ☐ subyektlərinin bərabərliyi
- ☒ maliyyə müstəqilliyi
- ☐ mülkiyyətin toxunulmazlığı
- ☐ mülki dövryyə iştirakçılarının əmlak müstəqilliyi

511 Sahibkarlıq hüququnda imperativ və dispoitiv metodlarından əlavə aşağıdakı metodlardan istifadə olunur?

- ☐ əlaqələndirmə, təsir etmə, qadağa
- ☒ razılaşdırma, məcburi göstəriş, tövsiyyə
- ☐ tövsiyyə, razılaşdırma, stimullaşdırma
- ☐ məcburi göstəriş, qadağa, əlaqələndirmə
- ☐ stimullaşdırma, tövsiyyə, məcburetmə

512 Sahibkarlıq hüququnda əsasən istifadə olunan metodlar hansılardır?

- ☐ iqtisad və inzibati
- ☒ imperativ və dispoitiv
- ☐ leqal və qeyri-leqal
- ☐ birbaşa və dolay

☐ hüquqi və ənənə

513 İnnovasiya layihələrinin ekspertiza metodlarının qiymətləndirilməsinə aid deyil?

- ☐ sonrakı vəziyyətin müqayisə edilməsi.
- ☐ yazılı təsvir;
- ☒ azad təsvir;
- ☐ əvvəlki vəziyyətin müqayisə edilməsi;
- ☐ müqayisəli ekspertiza;

514 Müasir dövrdə innovasiya layihələri ekspertiza qiymətləndirilməsi metodlarının hansından daha çox istifadə edilir ?

- ☐ sonrakı ekspertiza.
- ☐ xüsusi ekspertiza;
- ☐ müqayisəli ekspertiza;
- ☒ yazılı təsvir;
- ☐ əvvəlki ekspertiza;

515 Hazırda menecment üzrə Avropada məsləhət xidməti göstərən məsləhətçilərin neçə növü vardır ?

- ☐ 54
- ☐ 24
- ☐ 14
- ☒ 84
- ☐ 34

516 Sahibkarlıq fəaliyyətində idarəetmə və kommersiya məsələləri üzrə pullu məsləhətlər necə adlanır ?

- ☐ proses.
- ☐ məsləhətçilik;
- ☐ kommersiya məsləhət;
- ☒ konsaltink;
- ☐ öyrədici;

517 Məsləhətçilik sahibkarlığın daha çox növləri hansılardır ?

- ☐ - iqtisadi; - siyasi; - mədəni;
- ☐ xüsusi; - əsas; - ekspert;
- ☐ xüsusi; - ümumi; - mürəkkəb;
- ☐ -əsas; - əlavə; - qatışıq;
- ☒ ekspert; - proses; - öyrədici;

518 Hansı halda vergi ödəyicisinin (sahibkarın) əmlakı siyahıya alına bilər?

- ☐ məhkəmənin uyğun qərarı olduqda;
- ☒ vergi öhdəliyi qanunla müəyyən olunmuş müddətdə yerinə yetirilmədikdə;
- ☐ vergi öhdəliyi üzrə borc şərti maliyə vahidin min mislindən çox olduqda.
- ☐ vergi öhdəliyi gəsdən yerinə yetirilmədikdə;
- ☐ Nazirlər Kabinetinin qərarı olduqda;

519 Hansı fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər?

- ☐ əcnəbilər.
- ☐ fərdi sahibkarlar;
- ☐ pensiyaçıları;
- ☒ rezident və qeyri-rezident fiziki şəxslər
- ☐ işləyən fiziki şəxslər;

520 Azərbaycan Respublikasında sahibkarlardan yığılan vergilər hansı normativ aktla müəyyən edilir?

- ☐ yalnız Mülki Məcəllə ilə.
- ☒ yalnız Vergi Məcəlləsi ilə;
- ☐ Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə;
- ☐ Nazirlər Kabinetinin qərarı ilə;
- ☐ bələdiyyələrin qərarı ilə;

521 Sahibkar (hüquqi şəxs) rüb qurtardıqdan sonra neçə gündən gec olmayaraq cari vergi ödəmələri ödəməlidir ?

- ☐ 5 gündən.
- ☐ 20 gündən;
- ☒ 15 gündən;
- ☐ 12 gündən;
- ☐ 30 gündən;

522 ərazi prinsipi üzrə sahibkarlara tətbiq edilən vergilər ?

- ☒ - əlavə dəyər vergisi; - fiziki şəxslərdən əmlak vergisi; - aksizlər;
- ☐ əlavə dəyər vergisi; - aksizlər; - rüsumlar;
- ☐ - torpaq vergisi; - yol vergisi; - dövlət vergisi;
- ☐ fiziki şəxslərdən gəlir vergisi; - müəssisələrin mənfəət vergisi; - müəssisələrin əmlak vergisi;
- ☐ özəl subyektlərin vergisi; - ümumi subyektlərin vergisi; - xüsusi subyektlərin vergisi;

523 Respublikamızda sahibkarlıq fəaliyyətinin hüquqi təsbiti ilk dəfə hansı normativ-hüquqi aktda olmuşdur?

- ☐ Azərbaycan Respublikasının Mülki Məcəlləsində
- ☒ “Sahibkarlıq fəaliyyəti haqqında” qanunda
- ☐ Azərbaycan Respublikasının konstitusiyasında
- ☐ Əsrin müqaviləsi” layihəsində
- ☐ Azərbaycan Respublikası Prezidentinin fərmanında

524 Sahibkarlıq hüququnun predmetini təşkil edən ictimai münasibətlər bölünür?

- ☐ daxili və xarici münasibətlərə
- ☒ kommersiya və qeyri-kommersiya münasibətlərinə
- ☐ rezident və qeyri-rezident münasibətlərinə
- ☐ İqtisadi və hüquqi münasibətlərə
- ☐ biznes və sahibkarlıq münasibətlərinə

525 Hansı fəaliyyət növü qiymətli kağızlar bazarında peşəkar fəaliyyət növlərinə daxildir

- ☒ hamısı
- ☐ qiymətli kağız sahiblərinin reyestrinin aparılması üzrə fəaliyyət;
- ☐ broker fəaliyyəti ;
- ☐ fond birjası ;
- ☐ depozitar fəaliyyəti ;

526 Qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin hansı növləri yalnız hüquqi şəxslər tərəfindən həyata keçirilir?

- ☒ hamısı
- ☐ Depozitar fəaliyyəti
- ☐ Broker fəaliyyəti
- ☐ Diler fəaliyyəti
- ☐ Klirinq fəaliyyəti

527 Brokerin vəzifələrinə nə aiddir?

- ☒ hamısı
- ☐ Brokerin müştərisinin tapşırığını onun üçün daha əlverişli şərtlərlə yerinə yetirməyə maneçilik törədən marağı varsa, broker tapşırığın icrasını dayandıraraq dərhal müştərini bu barədə xəbərdar etməli və müştərinin yeri tapşırığını icra etməlidir.
- ☐ Broker müflis elan edildikdə broker xidmətinin göstərilməsi haqqında müqaviləyə əsasən müştərinin onda saxlanılan maddi vəsaitləri qaytarılmalıdır.
- ☐ Broker müqavilə tapşırığı alarkən onunla müştərinin maraqları arasında ziddiyyət barədə müştəriyə məlumat verməmişdirsə və bu müştərinin maraqlarına ziyan vurmuşdursa, broker qanunvericiliklə müəyyən edilmiş qaydada həmin zərəri öz hesabına ödəməyə borcludur.
- ☐ Brokerin müştərinin tapşırıqlarının yerinə yetirilməsi ilə bağlı olmayan öhdəlikləri üzrə brokerə tətbiq edilən maddi tənbeh tədbirləri müştərinin brokerdə saxlanılan maddi vəsaitlərinə yönəldilə bilməz.

528 Aşağıdakılardan hansı yanlışdır?

- ☐ Broker müqavilə tapşırığı alarkən onunla müştərinin maraqları arasında ziddiyyət barədə müştəriyə məlumat verməmişdirsə və bu müştərinin maraqlarına ziyan vurmuşdursa, broker qanunvericiliklə müəyyən edilmiş qaydada həmin zərəri öz hesabına ödəməyə borcludur.
- ☒ Broker fəaliyyəti yalnız fiziki şəxslər tərəfindən həyata keçirilə bilər.
- ☐ Brokerin müştərisinin tapşırığını onun üçün daha əlverişli şərtlərlə yerinə yetirməyə maneçilik törədən marağı varsa, broker tapşırığın icrasını dayandıraraq dərhal müştərini bu barədə xəbərdar etməli və müştərinin yeri tapşırığını icra etməlidir.
- ☐ Broker müflis elan edildikdə broker xidmətinin göstərilməsi haqqında müqaviləyə əsasən müştərinin onda saxlanılan maddi vəsaitləri qaytarılmalıdır.
- ☐ Brokerin müştərinin tapşırıqlarının yerinə yetirilməsi ilə bağlı olmayan öhdəlikləri üzrə brokerə tətbiq edilən maddi tənbeh tədbirləri müştərinin brokerdə saxlanılan maddi vəsaitlərinə yönəldilə bilməz.

529 Imperativ metod sahibkarlarla aşağıdakılardan hansı arasında yaranan münasibətlərdə tətbiq olunur

- ☐ məhkəmə hakimiyyəti orqanları ilə
- ☐ kontoragentlərlə
- ☐ qeyri-hökumət təşkilatları ilə
- ☒ dövlət idarəçilik orqanları ilə
- ☐ xarici tərəfdaşlarla

530 Dispozitiv metod sahibkarlarla aşağıdakılardan hansı arasında yaranan münasibətlərdə tətbiq olunur

- ☐ məhkəmə hakimiyyəti orqanları ilə
- ☒ sahibkarların öz aralarında
- ☐ qeyri-hökumət təşkilatları ilə
- ☐ dövlət idarəçilik orqanları ilə
- ☐ qanunverici orqan ilə

531 Sahibkarlıq hüququnun prinsipləri, bəzi istisnalarla, aşağıdakı hüquqlardan hansı ilə eynidir

- ☐ vergi hüququn prinsipləri ilə
- ☐ inzibati hüququn prinsipləri ilə
- ☐ ümumi hüququn prinsipləri ilə
- ☐ maliyyə hüququn prinsipləri ilə
- ☒ xüsusi hüququn prinsipləri ilə

532 Sahibkarlıq hüququnun sistemində aşağıdakı institut yoxdur

- ☒ sahibkarlıq hüququnun xüsusi müddəaları
- ☐ fərdi sahibkarlar və kommersiya təşkilatları
- ☐ haqsız rəqabətə qarşı mübarizənin hüquqi tənzimlənməsi
- ☐ qiymətli kağızlar bazarının hüquqi tənzimlənməsi
- ☐ müflisləşmə və iflasın hüquqi əsasları

533 Azərbaycan Respublikasında hər cür iqtisadi fəaliyyətin bazar münasibətlərinə və sahibkarlıq azadlığına əsaslanır müddüəası hansı normativ aktda təsbit olunmuşdur

- ☐ Azərbaycan Respublikasının Mülki Məcəlləsində
- ☐ Sahibkarlıq fəaliyyəti haqqında” qanunda
- ☒ Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktında
- ☐ Azərbaycan Respublikasının Vergi Məcəlləsində
- ☐ Azərbaycan Respublikasının Konstitusiyasında

534 İqtisadi kateqoriya kimi qiymətin anlayışı.

- ☒ qiymət satıcının satmaq istədiyi, alıcının isə almaq istədiyi əmtəənin dəyərinin pul ifadəsidir;
- ☐ qiymət stimullaşdırıcı funksiya kimi əmək bölgüsünü tənzimləyir;
- ☐ qiymət kateqoriya kimi mülki dövriyyənin hüquqi formasıdır.
- ☐ qiymət satıcının satmaq istədiyi malın qiymətini göstərən mühüm dəyərdir;
- ☐ qiymət göstərici və təsərrüfat qərarlarının qəbul olunmasında mühüm rolun ifadəsidir;

535 Təsərrüfat fəaliyyətinin menecmenti anlayışı.

- ☐ firmanın istehsal prosesinin bütün lazımi resurslarla təmin edilməsi;
- ☐ rəqabətqabiliyyətli və səmərəli idarəetmə qərarlarının eləcə də firmanın siyasətinin həyata keçirilməsini təmin edən.
- ☐ firmadaxili idarəetmənin prinsipial siyasətini istehsalın idarə edilməsi siyasətini həyata keçirilməsini təmin edən;
- ☐ istehsalın idarə edilməsi məqsədinin və vəzifələrinin həyata keçirilməsini təmin edən;
- ☒ iqtisadiyyatın istənilən sahəsində, son məqsədi mənfəət gətirmək olan firma fəaliyyətinin idarə edilməsi;

536 Hansı Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin vəzifələrindən deyil

- ☐ Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi qiymətli kağızlarla fəaliyyət sahəsində dövlət idarəetməsinin təşkilini, dövlət tənzimlənməsi və nəzarətini, əlaqələndirmə fəaliyyətini həyata keçirir;
- ☒ hec biri
- ☐ Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi emitentlər tərəfindən qiymətli kağızların buraxılması və tədavülü şərtlərinə riayət edilməsinə nəzarət edir;
- ☐ Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi qeydiyyatla alınmış qiymətli kağızların vahid dövlət reyestrinin aparılmasına qoyulan tələbləri müəyyən edir və həmin reyestrin aparılmasını təmin edir
- ☐ Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi qiymətli kağızların və qiymətli kağızların emissiya prospektlərinin qeydiyyat qaydalarını təsdiq edir və onların qeydiyyatını həyata keçirir;

537 Qiymətli kağızlar bazarında klirinq fəaliyyəti nədir

- ☐ qiymətli kağız sahiblərinin reyestrinin aparılması üzrə fəaliyyət
- ☐ broker fəaliyyətinin növü
- ☐ hec biri
- ☒ peşəkar fəaliyyət növü
- ☐ sığorta fəaliyyətinin növü

538 Aşağıda deyilənlərdən hansı Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin əsasnaməsində bu komitənin funksiyası kimi öz əksini tapmamışdır?

- ☐ Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi qiymətli kağızlarla fəaliyyət sahəsində dövlət idarəetməsinin təşkilini, dövlət tənzimlənməsi və nəzarətini, əlaqələndirmə fəaliyyətini həyata keçirir;
- ☒ Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi emitentlər tərəfindən qiymətli kağızların buraxılması və tədavülünün təşkil edilə bilinməsi üçün lisenziyalar təqdim edir.
- ☐ Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi emitentlər tərəfindən qiymətli kağızların buraxılması və tədavülü şərtlərinə riayət edilməsinə nəzarət edir;
- ☐ Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi qeydiyyatla alınmış qiymətli kağızların vahid dövlət reyestrinin aparılmasına qoyulan tələbləri müəyyən edir və həmin reyestrin aparılmasını təmin edir;
- ☐ Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi qiymətli kağızların və qiymətli kağızların emissiya prospektlərinin qeydiyyat qaydalarını təsdiq edir və onların qeydiyyatını həyata keçirir;

539 Aşağıda yazılanlardan hansı doğru deyil? 1. Aqrolizing Açıq Səhmdar Cəmiyyəti kənd təsərrüfatı texnikasının lizing you ilə hüquqi şəxslərə icarəyə verilməsini həyata keçirir 2. Aqrolizing Açıq Səhmdar Cəmiyyəti kənd təsərrüfatı texnikasının lizing you ilə fiziki şəxslərə icarəyə verilməsini həyata keçirir 3. Aqrolizing Açıq Səhmdar Cəmiyyəti kənd təsərrüfatı texnikasının lizing you ilə hüquqi şəxslərə satılmasını həyata keçirir 4. Aqrolizing Açıq Səhmdar Cəmiyyəti kənd təsərrüfatı texnikasının lizing you ilə fiziki şəxslərə satılmasını həyata keçirir.

- ☒ hamısı doğrudur
- ☐ 1, 2, 3;
- ☐ 1, 2, 4;
- ☐ 1, 3, 4;
- ☐ 2,3, 4

540 Azərbaycan Respublikası Prezidentinin Aqrar bölmədə lizingin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında 2004-cü il 23 oktyabr tarixli sərəncamında Aqrolizing Açıq Səhmdar Cəmiyyətinin, yaradılarkən, ilkin mərhələdə səhmlərinin neçə faizinin dövlətə məxsus olması göstərilmişdir?

- ☒ 100 faiz
- ☐ 25 faiz
- ☐ 50 faiz
- ☐ 51 faiz
- ☐ 75 faiz

541 Aqrolizing Açıq Səhmdar Cəmiyyəti hansı fəaliyyəti həyata keçirir

- ☐ kənd təsərrüfatı texnikasının lizing you ilə fiziki şəxslərə satılması
- ☐ kənd təsərrüfatı texnikasının lizing you ilə fiziki şəxslərə icarəyə verilməsi
- ☐ kənd təsərrüfatı texnikasının lizing you ilə hüquqi şəxslərə icarəyə verilməsi
- ☐ kənd təsərrüfatı texnikasının lizing you ilə hüquqi şəxslərə satılması
- ☒ hamısı

542 Aqrolizing Açıq Səhmdar Cəmiyyəti yaradılarkən mərhələdə səhmlərinin neçə faizinin dövlətə məxsus idi

- ☒ 100 faiz
- ☐ 30 faiz
- ☐ 50 faiz
- ☐ 75 faiz
- ☐ 51 faiz

543 Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı hansı illəri əhatə edir

- ☐ 2005-2006-cı illər
- ☐ 2004-2005-ci illər
- ☐ 2004- 2006-cı illər
- ☒ 2004-2008-ci illər
- ☐ 2005-2008-ci illər

544 Qanunvericilik aqrar islahatın məqsədləri kimi nəyi nəzərdə tutur

- ☐ yerli resurslardan istifadənin səmərəsini artırmaq;
- ☒ hec birini
- ☐ torpaq məcəlləsinin yaradılmasını
- ☐ tam məşğulluğu təmin etmək
- ☐ a) lazımı infrastrukturun yaradılmasını və inkişafını təmin etmək

545 Aqrar islahatın əsasları haqqında Azərbaycan Respublikasının Qanunu nə vaxt qəbul edilib?

- ☐ 15 sentyabr 2007-ci il
- ☐ 29 oktyabr 2000-ci il
- ☐ 12 dekabr 1993-cü il
- ☐ 15 iyun 1994-cü il
- ☒ 18 fevral 1995-ci il

546 Aşağıdakı qanunlardan hansı qüvvədə olduğu on il müddətində aqrar sahədə sahibkarlıq münasibətlərinin inkişafında əhəmiyyətli rol oynamış, kəndli təsərrüfatlarının təşkili və fəaliyyəti ilə əlaqədar münasibətləri tənzimləmiş, təsərrüfatçılığın digər formaları ilə yanaşı, onların bərabər inkişafı üçün şərait yaratmışdır?

- ☐ «Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştləri haqqında» Azərbaycan Respublikasının 2001-ci il 27 noyabr tarixli qanunu
- ☒ «Kəndli (fermer) təsərrüfatı haqqında» 1992-ci il 8 aprel tarixli Azərbaycan Respublikası qanunu
- ☐ «Aqrar islahatın əsasları haqqında» Azərbaycan Respublikasının 1995-ci il 18 fevral tarixli qanunu
- ☐ «Sovxoz və kolxozların islahatı haqqında» Azərbaycan Respublikasının 1995-ci il 18 fevral tarixi qanunu
- ☐ «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının 1996-cı il 16 iyul tarixli qanunu,

547 Aqrar islahatın əsasları haqqında Azərbaycan Respublikasının 1995-ci il 18 fevral tarixli qanununda aqrar islahatın məqsədi kimi aşağıdakılardan hansı göstərilmişdir? 1. aqrar bölməni böhrandan çıxarmaq, 2. iqtisadiyyatı sabitləşdirmək 3. yerli resurslardan istifadənin səmərəsini artırmaq; 4. zəruri infrastrukturun yaradılmasını və inkişafını təmin etmək; 5. əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq 6. tam məşğulluğu təmin etmək

- ☐ 3, 4, 5;
- ☐ 1, 2, 3;
- ☐ 3, 4, 6
- ☒ 1, 2, 5
- ☐ 2, 5, 6;

548 Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər) nın qarşısında qoyulan məqsədlərə çatmaq üçün aşağıdakılardan hansı vəzifə kimi Dövlət Proqramında nəzərdə tutulmayıb:

- ☐ investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılmasını təmin etmək;
- ☐ müəssisələrin istehsal fəaliyyətini bərpa etmək və yeni istehsal müəssisələri yaratmaq;
- ☐ yerli resurslardan istifadənin səmərəsini artırmaq;
- ☐ regionların inkişafı üçün zəruri infrastrukturun yaradılmasını və inkişafını təmin etmək;
- ☒ turizm sektorunun sürətli inkişafını təmin etmək;

549 Aqrar islahatın əsasları haqqında Azərbaycan Respublikasının 1995-ci il 18 fevral tarixli qanununa əsasən aqrar islahatın əsas istiqamətlərinə aşağıdakılardan hansı daxil deyil?

- ☒ yoxsulluq səviyyəsinin azaldılması və onun tədricən aradan qaldırılması
- ☐ aqrar bölmədə yeni mülkiyyət münasibətlərinin formalaşdırılması;
- ☐ torpaq, meliorasiya və su təsərrüfatının islahatı;
- ☐ müxtəlif növlü təsərrüfatların yaradılması;
- ☐ aqrar bölmənin dövlət təminatı.

550 Aqrar islahatın əsasları haqqında qanunda aqrar islahatın prinsipləri kimi hansılar göstərilmişdir?

- ☐ ətraf mühiti mühafizə tələblərinə əməl edilməsi;
- ☐ respublikanın kənd təsərrüfatı xüsusiyyətlərinin nəzərə alınması;
- ☒ aqrar-sənaye kompleksi müəssisələrinə, fermer təsərrüfatlarına dövlətin maliyyə yardımı proqramlarının davam etdirilməsi
- ☐ əmtəə istehsalçılarına təsərrüfat fəaliyyətinin təşkilində öz məhsullarına sərəncam verməkdə tam sərbəstliyin təmin edilməsi
- ☐ dövlətin iqtisadi siyasəti ilə aqrar islahatın uzlaşması;

551 Göstərilənlərdən hansı Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər) nın əsas məqsədlərinə aiddir?

- ☐ regionlarda istehsal müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsi və regionlarda ixrac yönümlü məhsul istehsalının stimullaşdırılması
- ☐ Azərbaycan Respublikasının regionlarının mövcud potensialından səmərəli istifadə etməkdə regionlarda iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı
- ☒ hamısı
- ☐ regionlarda məşğulluğun səviyyəsinin, xüsusilə gənclərin faydalı əməklə məşğulluğunun artırılması
- ☐ regionlarda yerli sahibkarlığın inkişafı yolu ilə əhəlinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması

552 Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər) na əsasən Dövlət Proqramının əsas məqsədlərinə aşağıdakılardan hansı daxil deyil?

- ☒ Ayrı-ayrı regionların inkişafında mövcud olan fərqlərin aradan qaldırılması və regionların bərabər inkişafının təmin edilməsi
- ☐ regionlarda məşğulluğun səviyyəsinin, xüsusilə gənclərin faydalı əməklə məşğulluğunun artırılması
- ☐ regionlarda yerli sahibkarlığın inkişafı yolu ilə əhəlinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması
- ☐ regionlarda istehsal müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsi və regionlarda ixrac yönümlü məhsul istehsalının stimullaşdırılması
- ☐ Azərbaycan Respublikasının regionlarının mövcud potensialından səmərəli istifadə etməkdə regionlarda iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı

553 Aqrar islahatın əsasları haqqında Azərbaycan Respublikasının 1995-ci il 18 fevral tarixli qanununa əsasən aqrar islahatın vəzifələrinə aşağıdakılardan hansı daxildir 1. torpaq və əmlak üzərində yeni mülkiyyət münasibətlərinin formalaşdırılması 2. bazar iqtisadiyyatına uyğun istehsal və infrastruktur sahələrində müxtəlif növlü təsərrüfatların yaradılması 3. bazar iqtisadiyyatına uyğun istehsal və infrastruktur sahələrində müxtəlif növlü təsərrüfatların inkişafı ilə istehsal münasibətlərinin dəyişdirilməsi 4. bazar iqtisadiyyatına uyğun istehsal və infrastruktur sahələrində müxtəlif növlü təsərrüfatların yaradılması və inkişafı ilə istehsal münasibətlərinin təkmilləşdirilməsi.

- ☒ hamısı
- ☐ 1, 2, 3;
- ☐ 1, 3, 4;
- ☐ 1, 2, 4;
- ☐ 2,3, 4

554 Aqrar islahatın əsasları haqqında Azərbaycan Respublikasının 1995-ci il 18 fevral tarixli qanununa əsasən aqrar islahatın əsas prinsiplərinə aşağıdakılardan hansılar aid deyil: 1. dövlətin iqtisadi siyasəti ilə aqrar islahatın uzlaşması; 2. islahatın aparılmasında sosial ədalətin və könüllülyün təmin edilməsi; 3. əmtəə istehsalçılara təsərrüfat fəaliyyətinin təşkilində öz məhsullarına sərəncam verməkdə tam sərbəstliyin təmin edilməsi; 4. respublikanın kənd təsərrüfatı xüsusiyyətlərinin nəzərə alınması; 5. ətraf mühiti mühafizə tələblərinə əməl edilməsi; 6. kəndin sosial inkişafı və əhəlinin sosial müdafiəsi. 7. aqrar-sənaye kompleksi müəssisələrinə, fermer təsərrüfatlarına dövlətin maliyyə yardımını proqramlarının davam etdirilməsi 8. kənd təsərrüfatında bazar prinsiplərinə əsaslanan sığorta sisteminin təşkilinin stimullaşdırılması 9. aqrotexservis xidmətləri şəbəkəsinin yaradılmasının dəstəklənməsi

- ☐ 1, 2, 3;
- ☐ 3,5,8
- ☐ 2,5, 9
- ☒ 7, 8, 9;
- ☐ 4, 5, 6;

555 Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətini digər müvafiq icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqəli surətdə həyata keçirir və tabedir...?

- ☐ Bakı Şəhər İcra Hakimiyyətinə
- ☒ Azərbaycan Respublikası Nazirlər Kabinetinə
- ☐ Azərbaycan Respublikası Maliyyə Nazirliyinə
- ☐ Azərbaycan Respublikası Ali Məhkəməsinə

☐ Azərbaycan Respublikası Milli Məclisinə

556 Kənd təsərrüfatı istehsalı sahəsində dövlət idarəetməsini həyata keçirən xüsusi icra hakimiyyəti orqanı hansıdır?

- ☐ Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi
- ☐ Azərbaycan Respublikası Aqrar İslahatlar Komissiyası
- ☒ Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi
- ☐ Azərbaycan Respublikası Maliyyə Nazirliyi
- ☐ Azərbaycan Respublikası Nazirlər Kabineti

557 Azərbaycan Respublikasının ərzaq Təhlükəsizliyi Proqramı nə vaxt qəbul edilmişdir?

- ☒ 2001-ci ildə
- ☐ 1991-ci ildə
- ☐ 2007-ci ildə
- ☐ 2005-ci ildə
- ☐ 2011-ci ildə

558 Kəndli (fermer) təsərrüfatı haqqında Azərbaycan Respublikasının qanunu nə vaxt qəbul olunmuşdur?

- ☐ 1994-cü ildə
- ☐ 1996-cı ildə
- ☐ 1993-cü ildə
- ☒ 1992-ci ildə
- ☐ 2002-ci ildə

559 Azərbaycan Respublikasının ümumi torpaq fondu üzrə bütün torpaq münasibətlərinin tənzimlənməsinin əsas hüquqi bazası - Torpaq Məcəlləsi nə vaxt qəbul edilmişdir?

- ☐ 2000-ci ildə
- ☐ 1996-cı ildə
- ☐ 1993-cü ildə
- ☒ 1999-cu ildə
- ☐ 1994-cü ildə

560 Aşağıdakılardan hansı Torpaq icarəsi haqqında qanuna əsasən Azərbaycan Respublikasında torpaqlar hüquqi və fiziki şəxslərə uzunmüddətə icarəyə verildiyi müddətdir?

- ☐ otuz ildən doxsan doqquz ilədək
- ☐ iyirmi beş ildən doxsan ilədək
- ☐ on ildən doxsan ilədək
- ☒ on beş ildən doxsan doqquz ilədək
- ☐ beş ildən doxsan doqquz ilədək

561 Aşağıdakılardan hansı Torpaq icarəsi haqqında qanuna əsasən Azərbaycan Respublikasında torpaqlar hüquqi və fiziki şəxslərə qısamüddətə icarəyə verildiyi müddətdir?

- ☐ 25 ilədək
- ☒ 15 ilədək
- ☐ 35 ilədək
- ☐ 45 ilədək
- ☐ 5 ilədək

562 Torpaq icarəsi müqaviləsi qanunvericilikdə müəyyən edilmiş qaydada kim tərəfdən dövlət qeydiyyatına alınır?

- ☐ icarə münasibətlərinə daxil olan icarədar tərəfindən
- ☒ müvafiq icra hakimiyyəti orqanı tərəfindən

- ☐ müvafiq qanunverici orqanı tərəfindən
- ☐ müvafiq məhkəmələr tərəfindən
- ☐ icarə münasibətlərinə daxil olan icarəçi tərəfindən

563 Torpaq icarə müqaviləsində aşağıdakı nəzərdə tutulmur?

- ☐ torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, sərhədləri və təyinatı barədə məlumatlar
- ☐ fors-major halları baş verdikdə torpağın geri alınması şərtləri
- ☐ icarəyəverən və icarəçinin adları, hüquqi ünvanları, digər rekvizitləri, onların hüquq və vəzifələri
- ☒ icarə müqabilində əldə olunacaq məbləğin bəsləndürülməsi mexanizmi
- ☐ icarənin müddəti, icarə haqqı, ona yenidən baxılması şərtləri və ödənilmə qaydaları

564 Xüsusi mülkiyyətdə olan torpaqların bilavasitə icarəyə verilməsi mümkündür?

- ☐ Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” qanun əsasında
- ☐ icarəyəverən və icarəçi arasında qarşılıqlı razılaşdırma əsasında
- ☒ icarəyəverən və icarəçi arasında bağlanmış və notariat qaydada təsdiq edilmiş müqavilə əsasında
- ☐ icarəyəverən və icarəçi arasında notariat qaydada təsdiq edilmiş bağışlama əsasında
- ☐ icarəyəverən və icarəçi arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş alqı-satqı əsasında

565 Qanunvericilikdə torpaq bazarında əqdlərin belə bir növü yoxdur?

- ☐ torpaq sahələrinin rentası
- ☐ torpaq sahələrinin bağışlanması
- ☐ torpaq sahələrinin nizamnamə fonduna verilməsi
- ☐ torpaq sahələrinin alqı-satqısı
- ☒ torpaq sahələrinin statusunun dəyişdirilməsi

566 Qanunvericiliyə əsasən torpaq bazarının obyektləri ola bilər?

- ☐ Azərbaycan Respublikasının işğal altında olan torpaq sahələri
- ☐ Azərbaycan Respublikasının perimetrinə daxil olan torpaq sahələri
- ☒ yalnız Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyatı alınmış torpaq sahələri
- ☐ Azərbaycan Respublikasına məxsus olan torpaq sahələri
- ☐ Azərbaycan Respublikasının kənd təsərrüfatına yararlı torpaq sahələri

567 Torpaq bazarının tənzimlənməsində hüquqi baza hesab edilmir?

- ☐ Azərbaycan Respublikasının Konstitusiyası
- ☐ “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” qanun
- ☐ Torpaq islahatı haqqında” qanun
- ☐ Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
- ☒ “Dövlət nəzarəti haqqında” qanun

568 Hansı hərəkətlər torpaq qanunvericiliyinə uyğundur?

- ☐ heç biri
- ☐ kəmiyyət və keyfiyyətinə dair məlumatların təhrif edilməsi
- ☒ torpaq mülkiyyətçilərinin Torpaq Məcəlləsində nəzərdə tutulmuş qaydaları pozmadan əqdlərin bağlanması
- ☐ torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması barədə əqdlərin bağlanması;
- ☐ torpaq sahələrinin özbaşına tutulması və qanunsuz tikinti aparılması

569 Torpaq Məcəlləsinin hansı maddəsi torpaq fondunun istifadəsi və mühafizəsi sahəsində dövlətin vəzifələrini əhatə edir

- ☒ 38-ci maddəsi
- ☐ 26-cu maddəsi
- ☐ 18-ci maddəsi

- ☐ 7-ci maddəsi
☐ 32-ci maddəsi

570 Torpaq fondunun istifadəsi və mühafizəsi sahəsində dövlətin vəzifələri Azərbaycan Respublikası Torpaq Məcəlləsinin hansı maddəsində öz əksini tapmışdır.

- ☒ Qanunun 38-ci maddəsinə əsasən
☐ Qanunun 26-cı maddəsinə əsasən
☐ Qanunun 13-cü maddəsinə əsasən
☐ Qanunun 8-ci maddəsinə əsasən
☐ Qanunun 32-ci maddəsinə əsasən

571 Bələdiyyələrin ümumi istifadələrində olan torpaqlar Torpaq islahatı haqqında Azərbaycan Respublikası Qanununun hansı maddəsində müəyyən olunmuşdur?

- ☐ «Torpaq islahatı haqqında» Qanunun 23-cü maddəsində
☐ «Torpaq islahatı haqqında» Qanunun 13-cü maddəsində
☒ «Torpaq islahatı haqqında» Qanunun 7-ci maddəsində
☐ «Torpaq islahatı haqqında» Qanunun 4-cü maddəsində
☐ «Torpaq islahatı haqqında» Qanunun 18-ci maddəsində

572 Bələdiyyələrin onlara təhvil verilmiş torpaq üzərində mülkiyyət hüququnu həyata keçirə bilmələri və məhz bu torpaqlar barədə mübahisələri edə bilmələrinin qaydaları Bələdiyyələrin əraziləri və torpaqları haqqında Azərbaycan Respublikası Qanunun hansı maddəsində müəyyən olunmuşdur?

- ☐ Qanunun 6-cı maddəsində
☐ Qanunun 4-cü maddəsində
☐ Qanunun 3-cü maddəsində
☒ Qanunun 2-ci maddəsində
☐ Qanunun 5-ci maddəsində

573 Torpaq sahələrinin girov qoyulmasının (ipotekasının) xüsusiyyətləri Azərbaycan Respublikası Torpaq Məcəlləsinin hansı maddəsində öz əksini tapmışdır?

- ☒ Torpaq Məcəlləsinin 89-cu maddəsində
☐ Torpaq Məcəlləsinin 69-cu maddəsində
☐ Torpaq Məcəlləsinin 59-cu maddəsində
☐ Torpaq Məcəlləsinin 49-cu maddəsində
☐ Torpaq Məcəlləsinin 79-cu maddəsində

574 Xüsusi mülkiyyətdə olan torpaqların anlayışı və əsas cəhətləri Azərbaycan Respublikası Torpaq Məcəlləsinin hansı maddəsində öz əksini tapmışdır?

- ☐ Torpaq Məcəlləsinin 89-cu maddəsində
☐ Torpaq Məcəlləsinin 69-cu maddəsində
☐ Torpaq Məcəlləsinin 59-cu maddəsində
☒ Torpaq Məcəlləsinin 49-cu maddəsində
☐ Torpaq Məcəlləsinin 79-cu maddəsində

575 Torpaq bazarı haqqında Azərbaycan Respublikasının Qanunu nə zaman qəbul edilmişdir?

- ☐ 11 mart 2000-ci il
☐ 15 oktyabr 2001-ci il
☒ 7 may 1999-cu il
☐ 5 aprel 1998-ci il
☐ 19 noyabr 2002-ci il

576 Xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ hansı müddətdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun

özgəninkiləşdirilir

- ☐ 3 il müddətində
- ☐ 4 il müddətində
- ☐ 6 ay müddətində
- ☒ 1 il müddətində
- ☐ 2 il müddətində

577 Hansı torpaqların ipotekasına yol verilmir? 1. şəhərsalma qaydalarına uyğun olaraq binalar və tikililər ucaldılmasına yol verilməyən şəhər torpaqlarının, 2. xüsusi mühafizə olunan ərazilərdəki torpaqların, 3. xüsusi istifadə şəraitinə malik zonalaradakı sahələrin tərkibindən dövlət mülkiyyətində olan torpaqların 4. xüsusi istifadə şəraitinə malik zonalaradakı sahələrin tərkibindən bələdiyyə mülkiyyətində olan torpaqların. 5. yaşıyış məntəqələrində ümumi istifadədə olan torpaqların

- ☐ 3,4,6
- ☒ hamısı
- ☐ 1,3,4
- ☐ 1,5,6
- ☐ 2,3,5

578 Azərbaycan Respublikası Torpaq bazarı haqqında qanunun 4-cü maddəsinə əsasən, torpaq bazarının subyektlərinə aşağıdakılardan kimlər aiddir? 1. Azərbaycan Respublikasının bələdiyyə orqanları 2. Azərbaycan Respublikasının hüquqi şəxsləri və vətəndaşları 3. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda qaydada əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, 4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda xarici hüquqi şəxslər, 5. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda beynəlxalq təşkilatlar və xarici dövlətlərdir.

- ☐ 1,2,3,4
- ☒ hamısı
- ☐ 1,3,4,5
- ☐ 2,3,4,5
- ☐ 1,2,4,5

579 Torpaq bazarı haqqında qanunun hansı maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqları mülkiyyətçilərin və ya onların vəkili etdiyi orqanların qərarı (şəxslərin razılığı) ilə bilavasitə, torpaq hərracları və müsabiqələri vasitəsilə alınıb-satıla bilər

- ☐ Qanunun 2-ci maddəsinə əsasən
- ☐ Qanunun 10-cu maddəsinə əsasən
- ☒ Qanunun 8-ci maddəsinə əsasən
- ☐ Qanunun 6-cı maddəsinə əsasən
- ☐ Qanunun 4-cü maddəsinə əsasən

580 Qanunvericilikdə torpaq bazarında əqdlərin müxtəlif formaları fərqləndirilir. Bunlar aşağıdakılardan ibarətdir: 1. torpaq sahələrinin alqı-satqısı; 2. torpaq sahələrinin nizamnamə (pay) fonduna verilməsi; 3. torpaq sahələrinin girovu (ipotekası); 4. torpaq sahələrinin dəyişdirilməsi və bağışlanması; 5. torpaq sahələrinin vərəsilik qaydasında başqasına keçməsi; 6. torpaq sahəsi üzərində istifadə və icarə hüquqlarının başqasına keçməsi;

- ☒ hamısı
- ☐ 3,4,5,6
- ☐ 2,3,5,6
- ☐ 1,2,4,6
- ☐ 1,2,3,4

581 Torpaq bazarı haqqında qanunun 16-cı maddəsinə əsasən, torpaq bazarında qiymətlərin formalaşmasına aşağıdakı amillərdən hansı təsir etmir? 1. əqdlərin növləri, 2. əqdlərin bağlanması yeri, 3. satışın normaları, 4. bazardakı rəqabətin səviyyəsi, 5. satış obyektinin təyinatı, hüquqi statusu, rejimi, torpaqların normativ qiyməti 6. habelə tələb və təklif.

- ☒ 2,4
- ☐ 3,5
- ☐ 4,5
- ☐ 1,2
- ☐ 2,3

582 Hansı əqdlər torpaq bazarında bağlanan əqdlərə aiddir

- ☐ torpaq sahələrinin nizamnamə (pay) fonduna verilməsi;
- ☒ hamısı
- ☐ torpaq sahəsi üzərində istifadə və icarə hüquqlarının başqasına keçməsi;
- ☐ torpaq sahələrinin dəyişdirilməsi və bağışlanması;
- ☐ torpaq sahələrinin girovu (ipotekası);

583 Torpaq bazarının subyektləri kimlərdir

- ☐ AR-nın hüquqi şəxsləri və vətəndaşları
- ☐ qanunvericilikdə müəyyən edilmiş hallarda beynəlxalq təşkilatlar və xarici dövlətlərdir.
- ☒ hamısı
- ☐ qanunvericilikdə müəyyən edilmiş hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər,
- ☐ AR –nın bələdiyyə orqanları

584 Torpaq sahəsinə mulkiyyət hüququnu əldə etmiş xarici hüquqi və fiziki şəxslərə hansı müddətə onu özgəninkiləşdirməlidirlər

- ☐ 2 ay müddətinə
- ☐ istədiyi vaxt
- ☐ 2 il müddətinə
- ☒ 1 il müddətinə
- ☐ 6 ay müddətinə

585 Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi haqqında əsasnaməyə əsasən aşağıdakılardan hansı nazirliyin vəzifəsi deyil?

- ☐ kənd təsərrüfatı sahəsində İqtisadi islahatların həyata keçirilməsinin təmin edilməsi
- ☒ kənd təsərrüfatı sahəsində istehsalın təşkili və həyata keçirilməsi
- ☐ ölkədə aqrar islahatının həyata keçirilməsində yerli və rayon aqrar islahatı komissiyalarına əməli köməklik göstərilməsi
- ☐ kənd təsərrüfatı sahəsində dövlət siyasətinin formalaşdırılmasının və həyata keçirilməsinin təmin edilməsi
- ☐ kənd təsərrüfatının texnika, maşın, avadanlıq, ehtiyat hissələri və digər istehsal təyinatlı mallara olan tələbatın təhlil edilməsi və proqnozlaşdırılması

586 Hansı hərəkətlər torpaq qanunvericiliyinə ziddir?

- ☐ Torpaq Məcəlləsində nəzərdə tutulmuş qaydaları pozmadan əqdlərin bağlanması (Torpaq Məcəlləsinin 109-cu maddəsi);
- ☐ hec biri
- ☐ torpaqları yaxşılaşdırmaq və onları külək, su eroziyasından və torpaqların münbitliyini pisləşdirən digər proseslərdən mühafizə etmək üçün tədbirlərin görülməsi;
- ☐ torpağın vəziyyətinə zərərli təsir göstərməyən obyektlərin layihələşdirilməsi, tikilməsi və istismara verilməsi;
- ☒ torpaqların kəmiyyət və keyfiyyətinə dair məlumatların təhrif edilməsi;

587 Hansı prinsip torpaq bazarının təşkili sahəsində dövlət siyasətinin əsas prinsiplərindəndir

- ☐ torpaq bazarının sistemli qaydada təşkil edilməsi,
- ☐ inzibati-ərazi vahidi daxilində xüsusi mülkiyyətçilərin torpaq inhisarçısına çevrilməsinə yol verilməməsi
- ☐ torpaq əqdlərinin və torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının dövlət qeydiyyatının məcburi olması,
- ☐ torpaq bazarında bağlanmış əqdlərə görə rüsumların ödəniş qaydalarının tətbiqi
- ☒ hamısı

588 Torpaq istifadəçiləri daimi istifadəsindəki dövlət mülkiyyətində olan torpaq sahələrini hüquqi şəxslərin nizamnamə (pay) fonduna verdikləri zaman hansı prinsiplər əsas götürülür

- ☒ hamısına
- ☐ hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilmiş torpaq sahələrinin vergisi müvafiq qanunvericiliyə uyğun olaraq tutulur;
- ☐ dövlət fondu torpaqlarının istifadəçisi torpaq sahələrini hüquqi şəxslərin nizamnamə (pay) fonduna verməkdə sərbəstdirlər
- ☐ dövlət fondu torpaqlarının sahələrini hüquqi şəxslərin nizamnamə (pay) fonduna verməsi məqsədli və müddətlidir, habelə müqavilə formasında təsdiq olunur;
- ☐ hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilmiş torpaqların təyinatı üzrə istifadə edilmədikdə Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə müəyyən edilmiş qaydada geri alınır;

589 Kimlər torpaq bazarında torpağın mülkiyyətə alınması ilə bağlı əqdlər bağlaya bilərlər

- ☐ beynəlxalq birliklər və təşkilatlar
- ☒ hec biri
- ☐ xarici dövlətlər
- ☐ əcnəbilər və vətəndaşlığı olmayan şəxslər,
- ☐ xarici hüquqi şəxslər,

590 Göstərilən torpaq sahələrinin hansının ipotekasına icazə verilir

- ☐ dövlət mülkiyyətində olan torpaqların
- ☐ a) xüsusi mühafizə olunan ərazilərdəki torpaqlar
- ☒ hec birinin
- ☐ yaşayış məntəqələrində ümumi istifadədə olan torpaqların
- ☐ bələdiyyə mülkiyyətində olan torpaqların.

591 Aşağıda deyilənlərdən hansı yanlıştır?

- ☐ Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsinin 86-cı maddəsi torpaqların (meşə fondu torpaqlarının) zibillənməsinə və korlanmasına görə inzibati məsuliyyət müəyyən edir.
- ☒ Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsinin 90-cu maddəsi torpaq üzərində mülkiyyət hüququnu pozulmasına, torpaqla əlaqədar qanunsuz əqdlərin qeydiyyatına və torpaqları korlamaya görə cinayət məsuliyyəti müəyyən edir.
- ☐ Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsinin 89-cu maddəsi mülkiyyətdə və ya istifadədə (icarədə) olan torpaqların hüdudlarının, mərz nişanlarının məhv edilməsinə görə cinayət məsuliyyəti müəyyən edir.
- ☐ Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsinin 88-ci maddəsi torpaqların dövlət uçotundan, qeydiyyatdan gizlədilməsi və keyfiyyətinə dair məlumatların təhrif edilməsinə görə inzibati məsuliyyət müəyyən edir.
- ☐ Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsinin 87-ci maddəsi torpaqlardan təsərrüfatsızcasına istifadə edilməsinə görə inzibati məsuliyyət müəyyən edir.

592 Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 110-cu maddəsinə əsasən aşağıda göstərilən hansı hərəkətlərin törədilməsində təqsiri olan şəxslər torpaq qanunvericiliyini pozmuş hesab olunurlar. 1. torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə əqdlərin bağlanması; 2. torpaq mülkiyyətçilərinin Torpaq Məcəlləsində nəzərdə tutulmuş qaydaları pozmadan əqdlərin bağlanması (Torpaq Məcəlləsinin 109-cu maddəsi); 3. torpaq sahələrinin özbaşına tutulması və qanunsuz tikinti aparılması; 4. torpaqların zibilləndirilməsi, istehsalat və məişət tullantıları ilə, kimyəvi və radioaktiv maddələrlə, habelə çirkab suları ilə çirkəndirilməsi, bakterial-parazitik və zərərli karantin orqanizmlərlə yoluxdurulması; 5. torpaqları yaxşılaşdırmaq və onları külək, su eroziyasından və torpaqların münbitliyini pisləşdirən digər proseslərdən mühafizə etmək üçün tədbirlərin görülməsi;

- ☐ 3,4,5,
- ☐ hamısı
- ☐ 2,3,5
- ☒ 1,3,4,
- ☐ 1,2,3

593 Aşağıdakılardan hansı torpaq bazarının təşkili sahəsində dövlət siyasətinin əsas prinsiplərindən deyil 1. torpaq bazarının sistemli qaydada təşkil edilməsi, 2. torpaq əqdlərinin və torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının dövlət qeydiyyatının məcburi olmaması, 3. torpaq bazarı haqqında məlumatların əldə edilməsində bazar subyektlərinin hüquq qeyri-bərabərliyinin təmin olunması, 4. torpaq bazarında bağlanmış əqdlərə görə rüsumların ödəniş qaydalarının tətbiqi, 5. inzibati-ərazi vahidi daxilində xüsusi mülkiyyətçilərin torpaq inhisarçısına çevrilməsinə yol verilməməsi

- ☐ 4,5
- ☐ 2,4
- ☒ 2,3
- ☐ 3,5
- ☐ 1,2

594 Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət mülkiyyətində olan torpaq sahələrinin hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi və istifadə Qaydaları əsasən torpaq istifadəçiləri daimi istifadəsindəki dövlət mülkiyyətində olan torpaq sahələrini hüquqi şəxslərin nizamnamə fonduna (pay) şəklində qoya bilərlər. Bu halda aşağıdakı prinsiplərdən hansına riayət edilmir:

- ☐ dövlət fondu torpaqlarının istifadəçisi torpaq sahələrini hüquqi şəxslərin nizamnamə (pay) fonduna verməkdə sərbəstdirlər;
- ☐ hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilmiş torpaq sahələrinin vergisi müvafiq qanunvericiliyə uyğun olaraq tutulur;
- ☐ dövlət fondu torpaqlarının sahələrini hüquqi şəxslərin nizamnamə (pay) fonduna verməsi məqsədli və müddətlidir, habelə müqavilə formasında təsdiq olunur;
- ☒ dövlət mülkiyyətində olan torpaq sahəsi hüquqi şəxslərin nizamnamə (pay) fonduna tək istifadə deyil, həmçinin sərəncam və sahibolma hüququ əsasında verilir;
- ☐ hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilmiş torpaqların təyinatı üzrə istifadə edilmədikdə Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə müəyyən edilmiş qaydada geri alınır;

595 Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən aşağıdakılardan kimlər torpaq bazarında torpağın mülkiyyətə alınması ilə bağlı əqdlər bağlaya bilməzlər? 1. Azərbaycan Respublikasının hüquqi şəxsləri 2. Azərbaycan Respublikasının fiziki şəxsləri 3. əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, 4. xarici hüquqi şəxslər, 5. beynəlxalq birliklər və təşkilatlar 6. xarici dövlətlər

- ☒ 3,4,5,6
- ☐ hamısı
- ☐ 2,3,5,6
- ☐ 1,2,4,6
- ☐ 1,2,3,4

596 Aşağıda deyilənlərdən hansı yanlıştır? 1. Tikililər, qurğular və ya müəssisələr girov qoyularkən girovsaxlayanın həmin obyektlərin normal fəaliyyəti üçün zəruri olan ölçüdə torpaq sahəsinin də girov qoyulmasını (iptekasını) tələb etmək hüququ yoxdur. 2. Torpaq sahəsinin bir hissəsi girov qoyulduqda, həmin hissənin sərhədləri girov qoyulmazdan əvvəl müəyyən edilməlidir. 3. əgər girov qoyan icrasını təmin etmək üçün torpağın girova verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirərsə, girovsaxlayan girovla yüklü edilmiş torpağı açıq hərracda satmaq hüququna malik deyildir. 4. Girovsaxlayan xarici hüquqi və ya fiziki şəxs olduqda ipoteka müqaviləsində girovla təmin edilmiş öhdəlik icra edilmədikdə, girov qoyulmuş torpaq sahəsinin ən gec iki il ərzində məcburi satılacağı barədə müddəa əlavə etdirilməlidir. 5. Kənd təsərrüfatı təyinatlı torpaqların ipotekasına yalnız bilavasitə kənd təsərrüfatı məhsulları istehsalı ilə əlaqədar olan öhdəliklərin təmin edilməsi məqsədilə yol verilir.

- ☐ hamısı
- ☐ 2,3,5
- ☐ 1,4,5
- ☒ 1,3,4
- ☐ 3,4,5

597 Investisiya fəaliyyətində investor hansı mövqeyi tutmur

- ☐ heç biri
- ☐ əmanətçi
- ☐ kreditor
- ☐ alıcı
- ☒ debitor

598 Deyilənlərdən hansı investisiya fəaliyyətinin obyektinə daxildir

- ☒ qeyd edilənlərin hamısı
- ☐ İstənilən əmlak,
- ☐ əsas fondlar,
- ☐ dövriyyə vəsaiti,
- ☐ qiymətli kağızlar və məqsədli pul əmanətləri,

599 Xarici investisiyalar hansı hallarda milliləşdirilə bilər:

- ☐ iqtisadi böhran zamanı
- ☒ Azərbaycan Respublikasının xalqına və dövlət mənafeələrinə zərər vuran hallarda.
- ☐ investisiya mühitinin dəyişməsi haqda yeni qanun qəbul edildikdə
- ☐ iqtisadi islahatlar zamanı
- ☐ siyasi dəyişikliklərdən zamanı

600 Aşağıdakılardan hansı Azərbaycan Respublikasında xarici investor kimi çıxış edə bilər?

- ☒ hamısı
- ☐ xarici hüquqi şəxslər
- ☐ xarici dövlətlər
- ☐ beynəlxalq təşkilatlar
- ☐ xarici vətəndaşlar

601 Aşağıdakılardan hansı Azərbaycan Respublikasında investisiya fəaliyyətinin subyekti ola bilər?

- ☐ xarici ölkələrin hüquqi şəxsləri
- ☐ AR-nın hüquqi və fiziki şəxsləri
- ☒ hamısı
- ☐ vətəndaşlığı olmayan şəxslər
- ☐ xarici ölkələrin fiziki şəxsləri

602 Investor investisiya fəaliyyətində hansı statusda çıxış edə bilməz?

- ☐ heç biri
- ☐ kreditor
- ☐ alıcı
- ☒ debitor
- ☐ əmanətçi

603 Azərbaycan Respublikasında investisiya fəaliyyətinin aşağıdakı növü vardır?

- ☐ qapalı
- ☐ xüsusi
- ☐ şəxsi
- ☒ dövlət
- ☐ beynəlxalq

604 Investisiya riski nədir?

- ☐ dövlət tərəfindən edilən güzəşt
- ☐ investisiya fəaliyyətinin məqsəduyğun istiqaməti
- ☐ arzuolunmaz halların yaranması imkanı ilə bağlı müəyyənlik

- ☒ arzuolunmaz halların yaranması imkanı ilə bağlı qeyri-müəyyənlik
- ☐ investisiya fəaliyyətinin bir mərhələsi

605 Azərbaycan dövləti ölkə ərazisində hansı investisiyaların qorunmasına təminat verir?

- ☐ heç birinə
- ☐ dövlət investisiyalarının
- ☐ xarici investisiyaların
- ☐ daxili investisiyaların
- ☒ bütün investisiyaların

606 Attestasiya tələb edən xüsusi növ işlərin yerinə yetirilməsi zamanı tələb olunan lisenziyanın verilmə qaydalarını aşağıdakılardan hansı müəyyən edir?

- ☐ İqtisadi inkişaf nazirliyi
- ☒ Nazirlər kabineti
- ☐ Milli Məclis
- ☐ Ali məhkəmə
- ☐ Maliyyə nazirliyi

607 Azərbaycan Respublikasında investorlar nəyi müstəqil surətdə müəyyən edə bilməzlər?

- ☒ fəaliyyət sahəsini
- ☐ investisiyanın həcmi
- ☐ investisiyanın istiqamətini
- ☐ investisiyanın məqsədini
- ☐ investisiyanın növünü

608 Aşağıdakılardan hansı Azərbaycan Respublikasında investisiya fəaliyyətinin subyekti ola bilməz?

- ☐ vətəndaşlığı olmayan şəxslər
- ☒ beynəlxalq təşkilatlar
- ☐ xarici ölkələrin hüquqi və fiziki şəxsləri
- ☐ AR-nın hüquqi və fiziki şəxsləri
- ☐ xarici dövlətlər

609 Azərbaycan Respublikasında investisiya fəaliyyətinin aşağıdakı növü yoxdur?

- ☐ xarici
- ☐ özəl
- ☐ dövlət
- ☒ şəxsi
- ☐ birgə

610 Hansı orqan xarici investisiyaları milliləşdirmə barədə qərar qəbul edir

- ☐ Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən qəbul edilir.
- ☒ Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir
- ☐ Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilir
- ☐ Azərbaycan Respublikasının Milli Bankı tərəfindən qəbul edilir
- ☐ Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi tərəfindən qəbul edilir.

611 İnvestisiya fəaliyyətinin hansı növü AR-da mövcud deyildir

- ☐ dövlət
- ☐ özəl
- ☐ xarici
- ☐ birgə
- ☒ şəxsi

612 İnvestisiya fəaliyyətinin obyektləri nə ola bilər:

- ☒ qeyd edilənlərin hamısı
- ☐ əmlak hüquqları
- ☐ mülkiyyət obyektləri,
- ☐ intellektual sərvətlər,
- ☐ elmi-texniki məhsullar,

613 İnvestisiya fəaliyyətinin obyektləri nə ola bilər:

- ☐ İstənilən əmlak,
- ☐ əsas fondlar,
- ☒ qeyd edilənlərin hamısı
- ☐ qiymətli kağızlar və məqsədli pul əmanətləri,
- ☐ dövlətə vəsaiti,

614 İnvestorların tərkibindən asılı olaraq investisiya fəaliyyətinin hansı növü ola bilər:

- ☐ heç biri.
- ☐ qeyri-dövlət müəssisələri, idarələri və təşkilatları tərəfindən həyata keçirilən özəl investisiya fəaliyyəti;
- ☐ dövlət hakimiyyəti və idarəetmə orqanları, habelə dövlət müəssisələri, idarələri və təşkilatları tərəfindən budca vəsaiti, özlərinin vəsaiti və borc vəsaitinin hesabına həyata keçirilən dövlət investisiya fəaliyyəti;
- ☐ xarici vətəndaşlar, hüquqi şəxslər, dövlətlər və beynəlxalq maliyyə təşkilatları, habelə vətəndaşlığı olmayan şəxslər tərəfindən həyata keçirilən xarici investisiya fəaliyyəti.
- ☒ hamısı

615 İnvestora nə zaman təxirə salınmadan, müqabil və səmərəli kompensasiya ödənilir:

- ☐ denominasiya zamanı
- ☒ yalnız təbii fəlakətlər və digər fəvqəladə hallarda
- ☐ milliləşdirmə və rekvizisiya zamanı
- ☐ revalvasiya zamanı
- ☐ qanunvericilikdə dəyişikliklər zamanı

616 Xarici investisiyaların rekvizisiyası haqqında qərarı kim qəbul edir:

- ☐ Rekvizisiya haqqında qərarı Azərbaycan Respublikasının Milli Bank qəbul edir.
- ☒ Rekvizisiya haqqında qərarı Azərbaycan Respublikasının Nazirlər Kabineti qəbul edir.
- ☐ Rekvizisiya haqqında qərarı Azərbaycan Respublikasının Vergi Nazirliyi qəbul edir.
- ☐ Rekvizisiya haqqında qərarı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qəbul edir.
- ☐ Rekvizisiya haqqında qərarı Azərbaycan Respublikasının Milli Məclis qəbul edir.

617 Xarici investisiyalar kim tərəfindən milliləşdirilə bilər:

- ☐ Milliləşdirmə haqqında qərar yalnız Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi tərəfindən qəbul edilir.
- ☒ Milliləşdirmə haqqında qərar yalnız Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir.
- ☐ Milliləşdirmə haqqında qərar yalnız Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilir.
- ☐ Milliləşdirmə haqqında qərar yalnız Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən qəbul edilir.
- ☐ Milliləşdirmə haqqında qərar yalnız Azərbaycan Respublikasının Milli Bankı tərəfindən qəbul edilir.

618 Valyuta tənzihi hansı üsullarla həyata keçirilir?

- ☐ 1. ümumi üsulla; 2. xüsusi üsulla
- ☒ 1. fərdi üsulla; 2. normativ üsulla
- ☐ 1. notrmativ üsulla; 2. bank üsulu ilə
- ☐ 1. dövlət bankları ilə; 2. özəl banklar
- ☐ 1. fərdi qaydada; 2. xüsusi qaydada

619 Patient firmalar?

- ☐ ixtiraçılıq fəallığının maksimum mənfəət əldə etmə dövründə iştirak edir.
- ☐ strategiyaya malik olan firmalardır, iri kapitala, yüksək səviyyəli mənimsənilmə texnologiyasına malikdir;
- ☐ məhsul buraxılışı təşkilinin ən mərhələsində fəaliyyət göstərirlər;
- ☒ bazarda məhdud fəaliyyət göstərirlər, modaların, reklamların və digər vasitələrin təsiri ilə tələbləri ödəyir;
- ☐ təşkilatı funksiyaların həyata keçirilməsinə kömək edən firmalar;

620 İnvestisiya iqliminə birbaşa və dolayısı ilə təsir edən amillərə aşağıdakı variantlardan hansı aid deyil?

- ☐ qlobal amillər.
- ☒ hərbi amillər;
- ☐ iqtisadi amillər;
- ☐ siyasi amillər
- ☐ sosial-mədəni amillər;

621 İnvestisiya fəaliyyətində investorun mövqeyi hansıdır

- ☐ heç biri
- ☐ alıcı
- ☐ kreditor , üçüncü şəxs
- ☐ əmanətçi, təşkilatçı
- ☒ əmanətçi, kreditor, alıcı

622 İnvestisiya fəaliyyətinin subyektlərinin ümumi funksiyaları müəyyən olunarkən nə əsas götürülür

- ☐ dövlətlərarası sazişlər
- ☐ hökumətin qərarı
- ☐ bağlanmış müqavilə
- ☐ şirkətlərin əsasnamələri
- ☒ müvafiq qanun

623 Xüsusi növ işlərlə məşğul olan vaxt nəyin olması vacibdir?

- ☐ maliyyə resursları
- ☒ lisenziya
- ☐ əsasnamə
- ☐ nizamnamə
- ☐ qiymətli kağız

624 Kimlər investisiya fəaliyyətini dayandıra bilər

- ☐ qeyri-hökumət təşkilatları
- ☒ investorlar və səlahiyyətli dövlət orqanları
- ☐ yalnız səlahiyyətli dövlət orqanları
- ☐ yalnız məhkəmələr
- ☐ beynəlxalq təşkilatların yerli nümayəndələri

625 Nə barədə investor sərbəst çəkildə qərar qəbul edir?

- ☒ hamısı
- ☐ investisiyanın istiqaməti
- ☐ investisiyanın növü
- ☐ investisiyanın məqsədi
- ☐ investisiyanın həcmi

626 Xarici investorlara Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq torpaqdan istifadə zamanı hansı hüquqlar verilir:

- ☐ torpağın satılması hüququ verilə bilər.
- ☐ torpağın varislik hüququ ilə ömürlük sahibliyə verilməsi hüququ verilə bilər.

- ☐ torpağın mülkiyyətinə verilməsi və ömürlük sahiblik hüququ verilə bilər.
- ☒ torpağın icarəsi hüququ verilə bilər.
- ☐ torpağın alınması hüququ verilə bilər.

627 Xarici investisiyalar hansı hallarda rekvizisiya edilə bilər:

- ☐ denominasiya zamanı
- ☐ revalvasiya zamanı
- ☐ devalvasiya zamanı
- ☒ yalnız təbii fəlakətlər və digər fəvqəladə hallarda
- ☐ qanunvericilikdə dəyişikliklər zamanı

628 Xarici investisiyalar aşağıdakıdan müdafiə edilmir:

- ☒ hamısından
- ☐ vergi qanunvericiliyindəki dəyişikliklərdən
- ☐ milli təhlükəsizlik, ətraf mühitin və əhəlinin əxlaq və sağlamlığının müdafiəsinə dair qanunvericilikdə olan dəyişikliklərdən
- ☐ müdafiəyə qanunvericiliyində nəzərdə tutulan dəyişikliklərdən
- ☐ heç birindən

629 Xarici investisiyalar nədən müdafiə edilmir

- ☐ iqtisadi böhrandan
- ☐ iqtisadi islahatlardan
- ☐ investisiya mühitinin dəyişməsindən
- ☒ vergi sistemindəki və dərəcələrinəki dəyişikliklərindən
- ☐ siyasi dəyişikliklərdən

630 Aşağıdakılardan hansı Azərbaycan Respublikasında investisiya fəaliyyətinin tənzimlənməsində dövlətin məqsədi deyil?

- ☐ hamısı
- ☐ sosial siyasət siyasət yeridilməsi
- ☐ elmi-texniki siyasət yeridilməsi
- ☐ iqtisadi siyasət yeridilməsi
- ☒ xarici investorların ölkəyə cəlb edilməsi

631 Azərbaycan Respublikasında investorlar nəyi müstəqil surətdə müəyyən edə bilərlər?

- ☐ investisiyanın istiqamətini
- ☐ investisiyanın məqsədini
- ☐ investisiyanın həcmi
- ☒ hər birini
- ☐ investisiyanın növünü

632 Aşağıdakılardan kimlər Azərbaycan Respublikasında xarici investor kimi çıxış edə bilməz?

- ☒ xaricdə yalnız daimi yaşayış yeri olan Azərbaycan Respublikası vətəndaşları
- ☐ xarici dövlətlər
- ☐ beynəlxalq təşkilatlar
- ☐ xarici vətəndaşlar
- ☐ xarici hüquqi şəxslər

633 Aşağıdakılardan hansı Azərbaycan Respublikasında xarici investisiya ilə bağlı münasibətləri tənzimləyə bilər?

- ☐ heç biri
- ☒ hamısı

- ☐ “Xarici investisiyanın qorunması haqqında” Azərbaycan Respublikasının qanunu
- ☐ “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunu
- ☐ beynəlxalq müqavilələr

634 İnvestisiya fəaliyyətinin dayandırılmasına kimlər xitam verə bilər?

- ☐ yalnız səlahiyyətli dövlət orqanları
- ☐ yalnız investorlar
- ☐ səfirliklər
- ☐ beynəlxalq təşkilatların yerli nümayəndələri
- ☒ investorlar və səlahiyyətli dövlət orqanları

635 Aşağıdakılardan hansı attestasiya tələb edən xüsusi növ işlərin yerinə yetirilməsi zamanı tələb olunur?

- ☐ akkreditiv
- ☐ təsis aktı
- ☒ lisenziya
- ☐ əsasnamə
- ☐ qiymətli kağız

636 Azərbaycan Respublikasında investisiya fəaliyyətinin subyektlərinin ümumi vəzifələri nəyin əsasında müəyyən olunur?

- ☐ dövlətlərarası sazişlər əsasında
- ☐ şirkətlərin əsasnamələri əsasında
- ☐ “Əsrin müqaviləsi” əsasında
- ☐ hökumətin qərarı əsasında
- ☒ müvafiq qanun əsasında

637 Azərbaycan Respublikasında investisiya qoyuluşu məqsədilə maliyyə vəsaiti hansı formada əldə oluna bilər?

- ☐ borc
- ☐ kredit
- ☐ kredit, borc
- ☒ kredit, borc, qiymətli kağız buraxılışı
- ☐ qiymətli kağız buraxılışı

638 Azərbaycan Respublikası ərazisində bütün investorların fərqlənməyən cəhəti hansıdır?

- ☐ investisiya fəaliyyəti ilə bağlı müstəsna hüquqlar
- ☒ investisiya fəaliyyəti ilə bağlı bərabər hüquqlar
- ☐ fəaliyyət sferasının seçilməsi
- ☐ dövlət qarşısındakı öhdəliklər
- ☐ dövlət tərəfindən edilən güzəşt

639 Rezidentlərinin xarici ölkədəki investisiya fəaliyyəti nə ilə tənzimlənir?

- ☒ müvafiq xarici dövlətin qanunvericiliyi ilə
- ☐ Azərbaycan Respublikasının müvafiq qanunu ilə
- ☐ BMT-nin qətnaməsi ilə
- ☐ Azərbaycan Respublikasının Konstitusiyası ilə
- ☐ Beynəlxalq öhdəliklə

640 Investor investisiya fəaliyyətində hansı statusda çıxış edə bilər?

- ☐ heç biri
- ☐ əmanətçi
- ☐ kreditor

- ☐ alıcı
- ☒ əmanətçi, kreditor, alıcı

641 İnvestisiya fəaliyyəti nəyi əks etdirir?

- ☐ investisiya müsabiqəsində iştirakı
- ☐ reinvestisiyanı
- ☐ investisiyanın strukturunun müəyyənləşdirilməsini
- ☐ investisiya resurslarının formalaşdırılmasını
- ☒ investorun investisiya qoyuluşu ilə bağlı bütün hərəkətini

642 Aşağıdakılardan hansı investisiya fəaliyyətinin tənzimlənməsində Azərbaycan Respublikasının qanunvericilik aktlarından əlavə mənbə hesab edilir?

- ☐ podrat müqaviləsi
- ☐ tərəfdaşlıq protokolları
- ☐ investisiya proqramları
- ☒ beynəlxalq müqavilələr
- ☐ investisiya layihələri

643 Kapital qoyuluşları hansı istiqamətdə reallaşdırılan investisiyaları əhatə edir?

- ☐ bütün istiqamətlərdə
- ☐ elmi-tədqiqatların aparılması istiqamətində
- ☒ əsas fondların yaradılması və təkrar istehsalı istiqamətində
- ☐ kadrların yenidən hazırlanması istiqamətində
- ☐ əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində

644 İnvestisiya fəaliyyəti nədir?

- ☐ dövlət hakimiyyəti və idarəetmə orqanları tərəfindən müəssisələrə investisiya qoyuluşlarıdır;
- ☐ uzunmüddətli elmi-texniki tərəqqinin nailiyyətlərinə yatırılan pul qoyuluşlarıdır;
- ☐ vətəndaşların həyata keçirdiyi pul qoyuluşlarıdır;
- ☒ investisiya fəaliyyəti investorların investisiya qoyuluşu və onun həyat keçirilməsi ilə əlaqədar bütün hərəkətlərin məcmusudur;
- ☐ kommersiya fəaliyyətləri üçün xarici vətəndaşlar tərəfindən yatırılan investisiyalardır;

645 İnvestisiya qoyuluşu prosesinin dövlət tənzimlənməsi aşağıdakı vasitələrlə həyata keçirilir:

- ☒ hamısı.
- ☐ kredit, qiymət və amortizasiya siyasətlərinin aparılması
- ☐ ayrı-ayrı region, sahə və istehsalatların inkişafı üçün budcə borclarının, subsidiyaların və subvensiyaların verilməsi;
- ☐ vergi dərəcələrinin və güzəştlərinin fərqləndirildiyi vergi sisteminin tətbiqi;
- ☐ antiinhisar tədbirlərinin həyata keçirilməsi;

646 İnvestisiya qoyulması nə zaman və hansı obyektlərə qadağandır

- ☒ yaradılması və istifadə edilməsi qanunvericiliklə müəyyənləşdirilmiş sanitariya-gigiyena, radiasya, ekologiya, arxitektura və digər normaların tələblərinə uyğun gəlməyən obyektlərə və vətəndaşların, hüquqi şəxslərin və dövlətin qanunla müdafiə edilən hüquq və mənafeələrini pozan obyektlərə
- ☐ aşağı rentabelli obyektlərə
- ☐ vətəndaşların, hüquqi şəxslərin və dövlətin qanunla müdafiə edilən hüquq və mənafeələrini pozan obyektlərə
- ☐ yaradılması və istifadə edilməsi qanunvericiliklə müəyyənləşdirilmiş sanitariya-gigiyena, radiasya, ekologiya, arxitektura və digər normaların tələblərinə uyğun gəlməyən obyektlərə,
- ☐ müflis elan edilmiş obyektlərə

647 Xarici investorlara faydalı qazıntıların kəşfiyatı və işlənməsi hüquqlarının verilməsi hansı hallarda mümkündür:

- ☐ təsdiqə ehtiyacı olmayan hökumət müqavilələri əsasında

- ☐ nazirliklərdə təsdiq edilməli olan hökumət müqavilələri əsasında
- ☐ referendumda təsdiq edilməli olan hökumət müqavilələri əsasında
- ☒ parlamentdə təsdiq edilməli olan hökumət müqavilələri əsasında
- ☐ firmalarda təsdiq edilməli olan müqavilələri əsasında

648 Xarici investorlara, investisiyalarla əlaqədar qanuni əsaslarla xarici valyuta şəklində əldə etdikləri gəlirləri və başqa məbləğləri, o cümlədən kompensasiyaları və zərərin ödənilməsi məbləğlərini istifadədə hansı təminat verilir.

- ☒ bütün bəndlərə
- ☐ digər valyutalara dəyişmələrinə
- ☐ daxilə özəlləşdirmədə istifadə etmələrinə
- ☐ xaricə köçürmələrinə
- ☐ reinvestisiya etmələrinə

649 Xarici investisiyalar aşağıdakı yollarla həyata keçirilə bilər

- ☒ bütün bəndlər.
- ☐ müəssisələrin, əmlak komplekslərinin, binaların, qurğuların, müəssisələrdə iştirak payının, payların, səhmlərin, istiqrazların və digər qiymətli kağızların əldə edilməsi;
- ☐ tamamilə xarici investorlara məxsus olan müəssisələr yaradılması;
- ☐ Azərbaycan Respublikasının hüquqi şəxsləri və vətəndaşları ilə birlikdə yaradılan müəssisələrdə payçılıq iştirakı;
- ☐ Azərbaycan Respublikasının hüquqi şəxsləri və vətəndaşları ilə xarici investisiya qoyuluşunun başqa formalarını nəzərdə tutan müqavilələr bağlanması.

650 Azərbaycan Respublikasında investisiya qoyuluşu məqsədilə maliyyə vəsaiti hansı formada əldə oluna bilməz?

- ☐ yalnız kredit və borc
- ☐ qiymətli kağız buraxılışı
- ☐ borc
- ☐ kredit
- ☒ milli valyutanın emissiyası

651 Rezidentlərinin xarici ölkədəki investisiya fəaliyyəti tənzimlənmə bilməz?

- ☒ hər biri ilə
- ☐ "Xarici investisiyanın qorunması haqqında" Azərbaycan Respublikasının qanunu ilə
- ☐ "İnvestisiya fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunu ilə
- ☐ Azərbaycan Respublikasının konstitusiyası ilə
- ☐ Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə

652 Aşağıdakılardan hansı investisiya fəaliyyətinin tənzimlənməsində Azərbaycan Respublikasının qanunvericilik aktlarından əlavə mənbə hesab edilmir?

- ☒ tərəfdaşlıq protokolları, investisiya proqramları, investisiya layihələri
- ☐ investisiya layihələri
- ☐ investisiya proqramları
- ☐ tərəfdaşlıq protokolları
- ☐ beynəlxalq müqavilələr

653 Xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşları hansı halda ölkədə xarici investor kimi çıxış edə bilər?

- ☐ xarici dövlətdə vətəndaşlıq əldə etdikdə
- ☒ daimi yaşadığı xarici dövlətdə təsərrüfat fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatla alındıqda
- ☐ xarici dövlətdə fasiləsiz 10 il yaşadığında
- ☐ xarici dövlətdə fasiləsiz 5 il yaşadığında
- ☐ xarici dövlətdə daimi yaşayış yeri olduqda

654 Nə zaman və hansı müddətə qədər investisiya fəaliyyəti ilə bağlı müqavilədə onun bağlandığı zaman qüvvədə olmuş qanunvericilik tətbiq olunur?

- ☐ beynəlxalq konvensiyalara qoşulduqda
- ☐ sonrakı qanunvericilik investisiya qoyuluşu şəraitini yaxşılaşdırdıqda
- ☒ sonrakı qanunvericilik investisiya qoyuluşu şəraitini pisləşdirdikdə
- ☐ sonrakı qanunvericilik investisiya qoyuluşu şəraitini dəyişdirmədikdə
- ☐ investor müflüs elan olunduqda

655 Investisiya fəaliyyətində beynəlxalq müqavilələrin müddüələri nə zaman tətbiq olunur?

- ☐ investisiya fəaliyyəti dayandırıldıqda
- ☒ müvafiq qanunda əks olunan qaydalardan fərqli qaydalar müəyyən olunduqda
- ☐ dövlətin istədiyi zaman
- ☐ investorun istədiyi zaman
- ☐ müqavilə qüvvəyə mindikdə

656 Qeyri-dövlət maliyyələsi hesabına reallaşdırılan investisiyalar hansı parametrlər üzrə dövlət tərəfindən ekspertiza edilə bilər?

- ☒ hər biri
- ☐ sanitariya
- ☐ seysmoloji
- ☐ ekoloji
- ☐ gigiyena

657 Dövlət büdcəsi və büdcədən kənar fondlar hesabına maliyyələşən investisiya layihə və proqramları hansı orqan tərəfindən müəyyənləşdirilmiş qaydada ekspertiza edilir?

- ☐ yerli icra hakimiyyəti orqanı
- ☐ qanunverici hakimiyyəti orqanı
- ☐ məhkəmə hakimiyyəti orqanı
- ☒ icra hakimiyyəti orqanı
- ☐ bələdiyyə hakimiyyəti orqanı

658 Respublikamızda əsaslı tikinti işlərinin aparılması üçün dövlət investisiyasının reallaşdırılma forması hansıdır

- ☐ heç biri
- ☐ subsidiyalaşdırma
- ☐ regional layihələrdə iştirak
- ☒ dövlət sifarişi
- ☐ hamısı

659 Azərbaycan Respublikasında investisiya fəaliyyətinin tənzimlənməsi hansı vasitələrlə reallaşdırıla bilər?

- ☒ hər biri vasitəsilə
- ☐ dövlət norma və standartlarının tətbiqi
- ☐ dərəcə və güzəştləri ilə fərqlənən vergi sisteminin tətbiqi
- ☐ kredit və amortizasiya siyasəti vasitəsilə
- ☐ investisiya layihələrinin ekspertizasının keçirilməsi

660 Azərbaycan Respublikasında investisiya fəaliyyətinin tənzimlənməsində dövlətin məqsədi nədən ibarətdir?

- ☐ kölgə iqtisadiyyatına qarşı mübarizədən
- ☐ xarici investorların ölkəyə cəlb edilməsindən
- ☐ dövlətin maliyyə ehtiyatının artırılmasından
- ☐ investorların maraqlarına xidmət etməkdən

- ☒ vahid iqtisadi, elmi-texniki və sosial siyasət yeridilməsindən

661 Attestasiya tələb edən xüsusi növ işlərin siyahısını kim müəyyən edir?

- ☐ Maliyyə nazirliyi
☐ İqtisadi inkişaf nazirliyi
☐ Xarici işlər nazirliyi
☐ Nazirlər kabinetini
☒ Milli Məclis

662 Aşağıdakılardan hansı ETT-nin nailiyyətlərinin tətbiqi məqsədilə investisiya fəaliyyətinin bir forması kimi rallaşdırıla bilər?

- ☐ heç biri
☐ investisiya layihəsinin işlənməsi
☒ innovasiya
☐ reinvestisiya
☐ investisiya portfelinin formalaşdırılması

663 Aşağıdakılardan hansı Azərbaycan Respublikasında investisiya fəaliyyətinin ümumi sosial, iqtisadi və hüquqi şərtlərini müəyyən edir?

- ☐ Naxçıvan MR-nın Ali Məclisinin qərarı
☐ İqtisad məhkəməsinin qətnaməsi
☐ Prezident fərmanı
☐ Nazirlər kabinetinin qərarı
☒ Müvafiq fəaliyyət haqqında qanun

664 Sığortaçıların və təkrar sığortaçıların nizamnamə kapitalının minimum məbləğinin müəyyən edilməsi haqqında Nazirlər Kabinetinin qərarı neçənci ildə qəbul edilib?

- ☐ 11 may 2005-cü il
☐ 14 fevral 2004-ci il
☒ 20 sentyabr 2001-ci il
☐ 26 mart 2003-cü il
☐ 18 oktyabr 2002-cü il

665 Aşağıdakı variantlardan hansı Azərbaycan Respublikasının qanunvericiliyində mövcuddur?

- ☐ “Müharibə əlillərinin sığortası haqqında” qanun
☐ “Hərbi texnikanın, hərbi qulluqçuların və ailələrinin sığortası haqqında” qanun
☒ “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanun
☐ “Dövlət əmlakının (hərbi texnikanın) sığortası haqqında” qanun
☐ “Əlillərin və sosial pensiyaçıların sığortası haqqında” qanun

666 Barter, qarşılıqlı təchizat, kommersiya üçbucağı əməliyyatların hansı növlərinə aiddir?

- ☒ əmtəə mübadiləsi
☐ gömrük brokeri
☐ kommandit müqaviləsi
☐ kommersiya müqaviləsi
☐ barter

667 Məhdud məsuliyyətli müəssisə, kollektiv, səhmdar cəmiyyət, şərikli müəssisə sahibkarlıq fəaliyyətində

- ☒ sahibkarlıq fəaliyyətinin kollektiv formaları
☐ sahibkarlıq fəaliyyətinin qrupları
☐ sahibkarlıq fəaliyyətinin növləri
☐ sahibkarlıq fəaliyyətində TMS-lərdi

- ☐ sahibkarlıq fəaliyyətinin fərdi formalarıdı

668 Fiziki şəxslər sahibkarlıq fəaliyyətinin subyekti kimi neçə qrupa bölünür ?

- ☐ 7
☐ 8
☒ 3
☐ 6
☐ 4

669 Müxbir hesab nədi?

- ☒ bankların hesabları
☐ vətəndaşların pulları
☐ xarici rezidentlərin hesabları
☐ müəssisə formaları
☐ firma adları

670 Malın (işin, xidmətin) bazar qiymətlərinin müəyyən edilməsi Qaydaları haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı neçənci ildə qəbul edilib?

- ☐ 11 may 2004-cü il
☐ 6 mart 2003-cü il
☐ 4 aprel 2002-ci il
☒ 4 yanvar 2001-cü il
☐ 5 fevral 2005-ci il

671 Qiymət və tariflərin sərbəstləşdirilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı neçənci ildə qəbul edilib?

- ☐ 2 may 1994-cü il
☐ 2 fevral 1995-ci il
☒ 2 yanvar 1992-ci il
☐ 2 mart 1993-cü il
☐ 2 aprel 1991-cü il

672 Kiçik sahibkarlığa dövlət köməyi haqqında Azərbaycan Respublikasının qanununun 3-cü maddəsinə əsasən işçilərin orta siyahı sayı- ticarət, xidmət, informasiya və digər sahələrdə neçə nəfərədəkdir?

- ☒ 25
☐ 35
☐ 45
☐ 15
☐ 55

673 Kiçik sahibkarlığa dövlət köməyi haqqında Azərbaycan Respublikasının qanununun 3-cü maddəsinə əsasən işçilərin orta siyahı sayı- kənd təsərrüfatında və elmi-texniki sahədə neçə nəfərədəkdir?

- ☐ 100
☐ 50
☒ 30
☐ 20
☐ 10

674 Kiçik sahibkarlığa dövlət köməyi haqqında Azərbaycan Respublikasının qanununun 3-cü maddəsinə əsasən işçilərin orta siyahı sayı- sənaye, nəqliyyat və tikintidə neçə nəfərədəkdir?

- ☐ 100
☐ 30

- ☒ 50
☐ 20
☐ 10

675 İnnovasiyaları təsnifləşdirmək üçün nələr əsas götürülür?

- ☐ potensial; -dərəcə; -mühit;
☐ həyata keçirilmə mexanizmi; -inkışaf səviyyəsi; -kapital;
☒ yeniliyin tipi; -həyata keçirilmə mexanizmi; -innovasiya proseslərinin . xüsusiyyətləri;
☐ innovasiya proseslərinin xüsusiyyətləri; -inkışaf səviyyəsi; -mühit
☐ -yeniliyin tipi; -inkışaf səviyyəsi; -mühit;

676 Azərbaycan Respublikasında qiymətlər hansı qanunla tənzimlənir?

- ☒ Tənzimlənən qiymətlər haqqında” 2003-cü il 30 may tarixli qanunla.
☐ Azərbaycan Respublikasında Mülki Məcəlləsi ilə;
☐ “Qiymətlər” haqqında 2003-cü il 30 mart qanunu ilə;
☐ “Qiymət və tariflər” haqqında 2005-ci il 30 iyun qanunu ilə;
☐ Sahibkarlıq fəaliyyəti” haqqında 2003-cü il 30 dekabr qanunu ilə;

677 Hansı üsullar qiymətin tənzimlənməsi üsullarına daxildir

- ☐ dövlət büdcəsindən subsidiya vermək;
☐ qiymətlərin səviyyəsini məhdudlaşdırmaq;
☒ hər biri
☐ vergi, gömrük tarifi və rüsumların dərəcələrini dəyişmək;
☐ qiymətləri təsdiq etmək

678 Qiymətin funksiyaları hansılardır

- ☐ qiymətin dəyərdən kənarlaşması imkanı ilə əlaqədar bölüşdürücü funksiyası.
☐ təsərrüfatda proporsionallıq və tarazlılığın təmin olunması funksiyası
☐ ictimai əmək məsrəflərinin uçotu və ölçülməsi funksiyası
☐ qiymətin stimullaşdırıcı funksiyası.
☒ hamısı

679 Tənzimlənən qiymətlər haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə aşağıdakı qanunlardan hansılar daxildir? 1. Təbii inhisarlar haqqında Azərbaycan Respublikasının Qanunu 2. Antiinhisar fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu 3. Haqsız rəqabət haqqında Azərbaycan Respublikasının Qanunu 4. Qiymətləndirmə fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu 5. Tənzimlənən qiymətlər haqqında Azərbaycan Respublikasının Qanunu

- ☒ hamısı
☐ 1,2,4
☐ 2,3,4
☐ 3,4,5
☐ 1,2,3

680 Tənzimlənən qiymətlər haqqında Azərbaycan Respublikasının qanununa əsasən qiymət nədir?

- ☐ məhsulun (malın, işin, xidmətin) ona sərf edilən dəyərin pulla ifadəsidir
☐ məhsulun (malın, işin, xidmətin) ona sərf edilən əməyin pulla ölçülməsidir
☒ məhsulun (malın, işin, xidmətin) ifadə olunan dəyəridir
☐ məhsulun (malın, işin, xidmətin) yaradılmasına çəkilən xərcdir
☐ məhsulun (malın, işin, xidmətin) ifadə olunan xərcidir

681 Qiymət iqtisadi kateqoriya kimi aşağıdakı funksiyalardan hansını həyata keçirmir?

- ☐ təsərrüfatda proporsionallıq və tarazlılığın təmin olunması funksiyası.

- ☐ ictimai əmək məsrəflərinin uçotu və ölçülməsi funksiyası;
- ☒ qiymətin fiskal, yəni büdcə gəlirlərini təmin etmə funksiyası
- ☐ qiymətin dəyərdən kənarlaşması imkanı ilə əlaqədar bölüşdürücü funksiyası.
- ☐ qiymətin stimullaşdırıcı funksiyası

682 Azərbaycan Respublikasının dövlət mülkiyyətində saxlanılan su obyektlərinə aşağıdakı variantlardan hansı aid deyil?

- ☒ azad iqtisadi zonaya daxil olan su obyektləri
- ☐ Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsi
- ☐ xüsusi qorunan su obyektləri
- ☐ dövlət və yerli əhəmiyyətli yerüstü və yeraltı su obyektləri
- ☐ sərhəd su obyektləri

683 Qiymətli kağızlarla ticarətin qaydalarına aşağıdakı variantlardan hansı aid deyil?

- ☒ hərrac məlumatlarının məxviliyi
- ☐ hərracın keçirilməsi qaydası və şərtləri
- ☐ sifarişçilərin elen olunması qaydaları
- ☐ mütəxəssislərin funksiyaları, habelə onlara olan tələblər
- ☐ hərrac iştirakçılarına olan tələblər

684 Muzd müqavilində sifarişçiyə vasitəçilik xidmətləri göstərən şəxs necə adlanır?

- ☒ broker
- ☐ makler
- ☐ biznesmen
- ☐ icraçı
- ☐ sahibkar

685 Hansı prinsip qiymətlərin tənzimlənməsinin əsas prinsiplərinə daxil deyil

- ☐ inflyasiyanın qarşısının alınması, yarana bilən iqtisadi və sosial böhranlara yol verilməməsi;
- ☒ hec biri
- ☐ istehlakçıların və istehsalçıların maraqlarının uzlaşdırılması
- ☐ inhisarçılıq hallarının məhdudlaşdırılması və qarşısının alınması
- ☐ dövlətin iqtisadi maraqlarına uyğun ölkənin təbii sərvətlərindən istifadənin səmərəliliyinin təmin olunması

686 Qiymətlərin tənzimlənməsində hansı üsullardan istifadə olunur

- ☒ hamısı
- ☐ dövlət büdcəsindən subsidiya vermək
- ☐ vergi, gömrük tarifi və rüsumların dərəcələrini dəyişmək
- ☐ imtiyazlı (güzəştli) kreditlər vermək
- ☐ hec biri

687 Tənzimlənən qiymətlər haqqında qanunun 6-cı maddəsinə əsasən qiymətlərin tənzimlənməsi üsullarına aşağıdakılardan hansılar aiddir? 1. yarmarkalar təşkil etməklə 2. özəlləşdirmə prosesini sürətləndirməklə 3. proteksionist tədbirlərdən geniş istifadə etməklə 4. dövlət büdcəsindən subsidiya verməklə; 5. kredit dərəcələrini dəyişməklə 6. dövlət büdcəsinin profisitini artırmaqla 7. vergi, gömrük tarifi və rüsumların dərəcələrini dəyişməklə; 8. imtiyazlı (güzəştli) kreditlər verməklə;

- ☒ 4,7,8
- ☐ 4,6,7
- ☐ 1,2,3
- ☐ 2,3,5
- ☐ 3,5,8

688 Aşağıdakılardan hansı doğrudur? 1. Mülkiyyətçilər öz əmlaklarını qiymətləndirmək hüququna malikdirlər 2. əmlakın qiymətləndirilməsi məsələsində təşkilati və mülkiyyət formasından asılı olmayaraq istənilən hüquqi şəxslər sərbəstdirlər 3. əmlakın qiymətləndirilməsi məsələsində fiziki şəxslər sərbəst deyillər 4. mülkiyyətçilər öz əmlaklarını qiymətləndirmək hüququndan istədikləri vaxt istifadə edə bilərlər. 5. Mülkiyyətçilər qiymətləndirmənin nəticələrini mühasibat və statistika uçotu və hesabatlarında düzəlişlər etmək üçün istifadə edə bilməzlər.

- ☐ 3,4,5
☒ 1,2,4
☐ 1,2,5
☐ 2,3,5
☐ 2,3,4

689 Aşağıdakılardan hansı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli qərarı ilə təsdiq edilmiş Malın (işin, xidmətin) bazar qiymətinin müəyyən edilməsi Qaydaları na əsasən, malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən istifadə edilən məlumat mənbələrinə daxil deyil:

- ☐ səlahiyyətli orqanların, hüquqi və fiziki şəxslərin, o cümlədən intizamli vergi ödəyicilərin rəsmi məlumatları;
☒ müxtəlif ictimai təşkilatlar və şəxslər tərəfindən həyata keçirilən sosioloji sorğular nəticəsində əldə edilən məlumatlar;
☐ respublika daxilində, zəruriyyət yarandıqda xarici dövlətlərin birja kotirovkaları haqqında rəsmi və ya kütləvi məlumatlar.
☐ qanunvericiliklə səlahiyyətə malik olan ekspertin (mütəxəssisin) rəyi, habelə nəzarət qaydasında mal alqısının nəticələri, xronometraj qaydasında müşahidə aparılmaqla qeydə alınan qiymətlər;
☐ kütləvi informasiya vasitələrinin, müxtəlif nəşrlərin, «İnternet» sisteminin və digər mənbələrin elanları və reklam məlumatları;

690 Malların (işlərin, xidmətlərin) bazar qiymətləri müəyyənləşdirilərkən qiymətlərə təsir edə bilən hansı amillər nəzərə alınır? 1. mallara (işlərə, xidmətləri) tələb və təklifin dəyişməsi (o cümlədən, istehlakçı tələbinin mövsümü olaraq artıb-azalması); 2. malların mənşə ölkəsi, alındığı və ya təqdim edildiyi yer; 3. malların (işlərin, xidmətlərin) göndərilmə şərtləri; 4. malların keyfiyyətinin və digər istehlak göstəricilərinin səviyyəsi; 5. malların (işlərin, xidmətlərin) bazarda satışının rəqəbatlılıq səviyyəsi 6. malların (işlərin, xidmətlərin) satıcılarının sayı;

- ☐ 1,2,4,5
☒ 1,2,3,4
☐ 3,4,5,6
☐ 2,4,5,6
☐ 2,3,4,6

691 Qiymətlərə təsir edə bilən hansı amillərin malların (işlərin, xidmətlərin) bazar qiymətləri müəyyənləşən zaman diqqətə alınması vacibdir

- ☐ malların mənşə ölkəsi, alındığı və ya təqdim edildiyi yer;
☐ mallara (işlərə, xidmətləri) tələb və təklifin dəyişməsi (o cümlədən, istehlakçı tələbinin mövsümü olaraq artıb-azalması)
☒ hamısı
☐ malların keyfiyyətinin və digər istehlak göstəricilərinin səviyyəsi;
☐ malların (işlərin, xidmətlərin) göndərilmə şərtləri;

692 Hansı məlumatlar bazar qiymətləri müəyyənləşdirilən zaman nəzərə alınmır

- ☐ reklam mənbələrinin məlumatı
☐ bazar qiymətləri haqqında rəsmi məlumat
☐ birja kotirovkaları haqqında rəsmi məlumat
☒ qeyri-hökumət təşkilatlarının məlumatları
☐ vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlar

693 Tənzimlənən qiymətlər haqqında qanuna əsasən qiymətlərin tənzimlənməsinin əsas prinsiplərinə aşağıdakılardan hansı daxildir

- ☒ hamısı
- ☐ inhisarçılıq hallarının məhdudlaşdırılması və qarşısının alınması,
- ☐ istehlakçıların və istehsalçıların maraqlarının uzlaşdırılması;
- ☐ dövlətin iqtisadi maraqlarına uyğun ölkənin təbii sərvətlərindən istifadənin səmərəliliyinin təmin olunması;
- ☐ inflyasiyanın qarşısının alınması, yarana bilən iqtisadi və sosial böhranlara yol verilməməsi

694 Malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən hansı məlumatlardan istifadə edilir?

- ☐ malın (işin, xidmətin) birja kotirovkaları haqqında rəsmi məlumat
- ☐ malın (işin, xidmətin) bazar qiymətləri haqqında rəsmi məlumat
- ☐ reklam mənbələrinin məlumatından
- ☐ vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlar
- ☒ qeyri-hökumət təşkilatlarının məlumatları

695 Əmlakın məcburi qaydada qiymətləndirilməsi hansı hallarda baş vermir?

- ☐ dövlət və bələdiyyə əmlakı girov məqsədləri üçün istifadə olunduqda;
- ☐ boşanan ər-arvadın birinin əmlakın bölüşdürülməsi zamanı bu əmlakın dəyəri haqqında mübahisə yarandıqda;
- ☐ səhmdar cəmiyyətlərinin birləşdirilməsi və ya ayrılması zamanı onlara məxsus əmlakın dəyəri haqqında mübahisə yarandıqda;

696 Hansı üsullar qiymətlərin tənzimlənməsi üsullarına daxil deyil?

- ☐ dövlət büdcəsindən subsidiya verməklə
- ☐ qiymətlərin səviyyəsini məhdudlaşdırmaqla;
- ☒ inhisarçılıq fəaliyyətini məhdudlaşdırmaqla
- ☐ qiymətlə rentabellik normasının səviyyəsini məhdudlaşdırmaqla
- ☐ qiymətləri təsdiq etməklə;

697 Qanunvericiliyə əsasən aşağıdakı hallardan hansında qiymətləndiricinin qiymətləndirmə obyektində qiymətləndirmə fəaliyyəti aparmasına məhdudiyyətlər nəzərdə tutulur və həmin obyektin qiymətləndirilməsini apara bilər? 1. qiymətləndirici qiymətləndirmə obyektində əmlak mənafeyi olan fiziki və ya hüquqi şəxsin təsisçisi olduqda 2. qiymətləndirici qiymətləndirmə obyektində əmlak mənafeyi olan fiziki və ya hüquqi şəxsin mülkiyyətçisi olduqda 3. qiymətləndirici qiymətləndirmə obyektində əmlak mənafeyi olan fiziki və ya hüquqi şəxsin səhmdarı olduqda 4. qiymətləndirici qiymətləndirmə obyektində əmlak mənafeyi olan fiziki və ya hüquqi şəxsin vəzifəli şəxsi olduqda 5. qiymətləndirici qiymətləndirmə obyektində əmlak mənafeyi olan fiziki və ya hüquqi şəxsin vəzifəli şəxslərinin, səhmdarlarının və ya mülkiyyətçisinin yaxın qohumu olduqda.

- ☐ 1,2,3,5
- ☐ 1,2,3,4
- ☐ 2,3,4,5
- ☒ hamısı
- ☐ 1,2,4,5

698 Qiymətləndirmə fəaliyyəti haqqında qanunun 5-ci maddəsinə əsasən, hansı halda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır?

- ☐ dövlət və bələdiyyə əmlakı girov məqsədləri üçün istifadə olunduqda;
- ☐ boşanan ər-arvadın birinin və ya hər ikisinin tələbi ilə əmlakın bölüşdürülməsi zamanı bu əmlakın dəyəri haqqında mübahisə yarandıqda;
- ☐ vərəsəlik məsələləri ilə bağlı mübahisələrin həlli zamanı.
- ☒ müəssisənin tipinin açıq tipli səhmdar cəmiyyəti formasından qapalı tipli səhmdar cəmiyyəti formasına dəyişdikdə
- ☐ səhmdar cəmiyyətlərinin birləşdirilməsi və ya ayrılması zamanı onlara məxsus əmlakın dəyəri haqqında mübahisə yarandıqda

699 Tənzimlənen qiymətlər haqqında qanuna əsasən qiymətlərin tənzimlənməsinin əsas prinsiplərinə aşağıdakılardan hansı aid deyil? #3 1. iqtisadiyyatın prioritet sahələrinin intensiv inkişafına investisiya qoyuluşunun stimullaşdırılması; 2. inhisarçılıq hallarının məhdudlaşdırılması və qarşısının alınması,

istehlakçıların və istehsalçıların maraqlarının uzlaşdırılması; 3. məhsulun (malın, işin, xidmətin) daxili və dünya bazar qiymətlərinin nəzərə alınmaması; 4. qiymətin əmələ gəlməsində iqtisadi cəhətdən əsaslandırılmış xərclərin ödənilməməsi; 5. inflyasiyanın qarşısının alınması, yarana bilən iqtisadi və sosial böhranlara yol verilməməsi; 6. qiymət amilinin istiqamətləndirici, həvəsləndirici və məhdudlaşdırıcı təsirindən istifadə edilməməsi.

- ☐ 4,5,6
- ☐ 1,3,4
- ☐ 1,2,6
- ☐ 2,3,5
- ☒ 3,4,6

700 Aşağıdakı üsullardan hansı Tənzimlənən qiymətlər haqqında qanunun 6-cı maddəsində qiymətlərin tənzimlənməsi üsulları kimi öz əksini tapmamışdır? 1. qiymətləri təsdiq etməklə; 2. qiymətlərin səviyyəsini məhdudlaşdırmaqla; 3. qiymətlə rentabellik normasının səviyyəsini məhdudlaşdırmaqla; 4. vergi, gömrük tarifi və rüsumların dərəcələrini dəyişməklə; 5. inhisarçılıq fəaliyyətini məhdudlaşdırmaqla 6. inflyasiyanın qarşısını almaqla 7. imtiyazlı (güzəştli) kreditlər verməklə; 8. dövlət büdcəsindən subsidiya verməklə;

- ☐ 1,6
- ☐ 7,8
- ☒ 5,6
- ☐ 3,4
- ☐ 1,2